



**AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT STATİSTİKA KOMİTƏSİ**



Vaxtdan istifadə statistikasını üçün fəaliyyətlərin təsnifatı

BAKİ – 2022

Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsi kollegiyasının
2022-ci il 26 yanvar tarixli 1/4 nömrəli
qərarı ilə təsdiq edilmişdir

Vaxtdan istifadə statistikasına üçün fəaliyyətlərin təsnifatı

Azərbaycan Respublikasının İqtisadiyyat, Əmək və
Əhəlinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Mədəniyyət,
Səhiyyə və Təhsil nazirlikləri ilə

razılaşdırılmışdır

Təsnifat T.Y.Budaqovun rəhbərliyi ilə
Y.X.Yusifov, V.H.Məmmədəlizadə, L.H.Salamzadə və F.E.Qocayev tərəfindən
işlənilib hazırlanmışdır.

GİRİŞ

“Vaxtdan istifadə statistikasını üçün fəaliyyətlərin təsnifatı” (bundan sonra – təsnifat) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın 5.2.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə işlənib hazırlanmışdır.

Bu təsnifat Birləşmiş Millətlər Təşkilatının Statistika Şöbəsi tərəfindən təsdiq edilmiş “International Classification of Activities for Time Use Statistics (ICATUS 2016)” sənədinə uyğun beynəlxalq səviyyədə qəbul edilmiş anlayışlar, təriflər və prinsiplər əsasında hazırlanmışdır.

Təsnifatda insanın bir sutkada, yəni 24 saat ərzində vaxtını keçirə biləcəyi bütün fəaliyyətlər təsnifləşdirilmişdir. Təsnifatın hazırlanmasında məqsəd standart strukturundan istifadə etməklə müəyyən dövr ərzində vaxtdan istifadəyə dair ölkələrarası müqayisə edilə bilən milli statistik məlumat istehsalını təmin etməkdir. Təsnifat məlumatların toplanması üçün istifadə edilən üsullardan asılı olmayaraq, vaxtdan istifadəyə dair standart anlayış və tərifləri əhatə edən bir strukturu ehtiva edir.

Vaxtdan istifadənin dəqiq statistikasını həyat keyfiyyətinin və ya ümumi rifahın ölçülməsində və təhlilində, haqqı ödənilməyən işlər və qeyri-bazar istehsalı da daxil olmaqla bütün iş növlərinin daha əhatəli şəkildə ölçülməsində və dövlət siyasətində gender təhlili üçün məlumatların hazırlanmasında mühüm əhəmiyyət kəsb edir. Bu təsnifat vaxtdan istifadə üzrə məlumatların toplanılmasının planlaşdırılmasında və həyata keçirilməsində, eləcə də yekun məlumatların emalı və təhlilində istifadə üçün yaradılmışdır və vaxtdan istifadə üzrə milli statistikanın beynəlxalq müqayisəsinə dair strukturu təmin edir.

Ötürmə və təkrarlanma halları olmadan hər bir fəaliyyət təsnifatın hər hansı kateqoriyasında təsnifləşdirilmişdir. Hər bir kateqoriyanın təsviri nəyi daxil etməyin mümkün olması və nəyin istisna edilməsi barədə məlumatları əhatə edir. Vaxtdan istifadəyə dair müayinələrdə toplanma prosesi üçün kontekstual dəyişənlərdən istifadə fəaliyyət növləri üzrə düzgün təsnifləşdirmənin aparılmasına dair əlavə informasiyanı təmin etmiş olur. Məsələn, istehsal fəaliyyətinin (kontekstual dəyişən) məqsədinə dair əlavə məlumat “qazanc (gəlir) üçün nəzərdə tutulmuş” fəaliyyətlə “şəxsi son istifadə üçün nəzərdə tutulmuş” fəaliyyəti fərqləndirməyə imkan verir.

Təsnifatın tətbiq olunmasında əsas prinsiplərdən biri odur ki, gündəlik fəaliyyətlər iqtisadi baxımdan “məhsuldar”, “şəxsi” və ya “qeyri-məhsuldar” kimi kateqoriyalara bölünür. Təsnifatın yekun strukturu işlərin bütün formaları üzrə orta hesabla sərf edilmiş vaxtı, eləcə də insanların şəxsi fəaliyyətlərinə sərf etdikləri vaxtı, əhalinin ümumi rifahını ifadə edən təhsilə, sosiallaşmaya, idmana və bir çox digər fəaliyyətlərə sərf etdikləri vaxtı təsnifləşdirməyə imkan verir.

Təsnifatın hazırlanması kriteriyasının əsasını fəaliyyətin “məhsuldar” xarakteri təşkil edir ki, iqtisadi və milli hesablar sistemi (MHS) baxımından gündəlik fəaliyyətlər

“məhsuldar”, “şəxsi” və ya “qeyri-məhsuldar” kimi kateqoriyalara bölünür. Məhsuldar fəaliyyətlər iki növdə a) MHS-nin istehsal sərhədi daxilində və b) MHS-nin istehsal sərhədindən kənarda, lakin ümumi istehsal sərhədi daxilində fərqləndirilə bilər.

MHS-nin istehsal sərhədinə daxil olan fəaliyyətlər ümumi istehsal sərhədi ilə əhatə olunanlardan daha məhduddur və yalnız aşağıdakıları ehtiva edir:

- a) istehsalçılar tərəfindən digər vahidlərə təqdim edilən əmtəə və xidmətlərin (digər mal və xidmətlərin istehsalı üçün istifadə edilənlər də daxil olmaqla) istehsalı;
- b) istehsalçılar tərəfindən öz şəxsi son istehlakı və ya kapital yığımı üçün istifadə edilən malların istehsalı;
- c) istehsalçılar tərəfindən öz şəxsi son istehlakı və ya kapital yığımı üçün istifadə edilən elmtutumlu məhsulların istehsalı (ev təsərrüfatları tərəfindən istehsal olunanlar istisna edilməklə);
- d) mülkiyyət sahibləri tərəfindən öz şəxsi istehlakları üçün mənzil xidmətlərinin istehsalı;
- e) ev təsərrüfatlarının haqqı ödənilən işçiləri tərəfindən məişət və şəxsi xidmətlərin istehsalı.

Ev təsərrüfatlarının üzvləri tərəfindən öz şəxsi istehlakları üçün istehsal edilən xidmətlər ümumi istehsal sərhədləri ilə əhatə olunsa da, MHS-nin istehsal sərhədinə daxil deyildir.

Təsnifatda işin beş forması müəyyən edilmişdir:

a) Şəxsi istifadə üçün istehsal (şəxsi son istifadə üçün əmtəə və xidmətlər: istehsal edilən məhsulun təyinatı əsasən kapitalın formalaşmasına istiqamətlənməklə istehsalçının son istifadəsi üçün, yaxud ev təsərrüfatı üzvlərinin və ya ev təsərrüfatında yaşayan ailə üzvlərinin son istehlakı üçündür; kənd təsərrüfatı, balıqçılıq, ovçuluq və ya əsasən şəxsi istehlak üçün nəzərdə tutulan məhsulların yığılması halında isə, məhsullardan bir hissə və ya artıq qalan hissə bütün hallarda satıla və ya mübadilə edilə bilər);

b) Məşğulluq (qazanc (gəlir) əldə etmək üçün hər hansı fəaliyyət);

c) Haqqı ödənilməyən stajçı işi (ixtisasına dair bacarıqlar və ya iş təcrübəsi qazanmaq məqsədilə digərləri üçün əmtəələrin istehsalı və ya xidmətlərin göstərilməsi sahəsində hər hansı haqqı ödənilməyən fəaliyyət);

ç) Könüllü işi (əmtəə istehsalında və ya xidmətlərin göstərilməsində digər şəxslərə hər hansı köməyin edilməsi sahəsində haqqı ödənilməyən, məcburi olmayan fəaliyyət);

d) İşin sair formaları. Belə ki, Azərbaycan Respublikasının məhkəmələrinin qərarı ilə tətbiq edilən haqqı ödənilməyən ictimai işlər və məhkumlar tərəfindən görülən haqqı ödənilməyən işlər, haqqı ödənilməyən hərbi və ya alternativ mülki xidmətlər (digərləri üçün haqqı ödənilmədən icra edilən məcburi işlər).

Bu formalar əsasında fəaliyyətlər 9 əsas bölmə üzrə qruplaşdırılır: müxtəlif məhsuldar fəaliyyətləri və iş formalarını əhatə edən ilk 5 əsas bölmə və şəxsi fəaliyyətləri əhatə edən qalan 4 əsas bölmə.

Əsas bölmə	Fəaliyyətlər
1	Məşğulluq və onunla əlaqədar fəaliyyətlər
2	Şəxsi son istifadə üçün məhsulların istehsalı
3	Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri
4	Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri
5	Könüllü, stajçı və haqqı ödənilməyən digər bu kimi işlər
6	Təhsil almaq
7	Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak və din fəaliyyət
8	Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idman
9	Özünəqulluq və xidmət

Təsnifatda fəaliyyətləri düzgün təsnifləşdirmək üçün fəaliyyətin mahiyyətini nəzərdə tutan məzmun haqqında məlumat zəruridir. Bunun üçün 4 əsas kontekstual dəyişən müəyyən edilmişdir:

- Fəaliyyət “kimin üçün” icra edilmişdir;
- Fəaliyyətin “qazanc (gəlir) əldə edilməsi üçün” olub-olmaması;
- Fəaliyyətin “kiminlə” həyata keçirildiyi;
- Fəaliyyətin baş verdiyi məkan.

Ev təsərrüfatı (şəxsi/ailəvi istifadə üçün xidmətlərin göstərilməsi) daxilində və xaricində görülən haqqı ödənilməyən işi (könüllü iş) müəyyən etmək üçün “kimin üçün” kontekstual dəyişənə ehtiyac yarana bilər. Məsələn, haqqı ödənilməyən ev işinin və qulluq fəaliyyətlərinin ev təsərrüfatı üzvləri və ya başqaları üçün icra edilib-edilməməsindən asılı olaraq fəaliyyətlər ayrı-ayrı əsas bölmələrə aid edilir.

Haqqı ödənilən və haqqı ödənilməyən fəaliyyətlər: məsələn, könüllülüüyü qazanc gətirən məşğulluqdan fərqləndirmək üçün fəaliyyətin iqtisadi məqsədini müəyyən edən kontekstual dəyişən tələb olunur.

Kiminlə: Dostla restoranda nahar etmək sosiallaşma kimi təsnifləşdirilməlidir, lakin biznes tərəfdaşı ilə nahar etmək iş fəaliyyəti kimi qəbul edilə bilər (məsələn, nahar fasiləsi zamanı işgüzar görüş).

Məkan: Bu kontekstual dəyişən üzrə respondentlərin harada (ev, iş, məktəb və s.) olmasının ümumi təsviri verilir. Əgər onlar səyahət edirlərsə, məkan onların necə (hansı vasitə ilə) səyahət etməsinə görə (minik avtomobili, piyada, avtobus) müəyyənləşdirilir.

Təsnifatın quruluşu və kod strukturu

Təsnifat insanların bir sutkada, yəni 24 saat ərzində yerinə yetirdiyi bütün fəaliyyətlərin təsnifləşdirildiyi əsas bölmələrdən, bölmələrdən və qruplardan ibarət üç səviyyəli iyerarxik struktura malikdir. Fəaliyyətlər 3 səviyyədə və aşağıdakı kimi qruplaşdırılır:

- Birinci səviyyə, birrəqəmli kod və ya “əsas bölmə” - ən az təfəsilatlı səviyyəni və ya fəaliyyətlərin ən geniş qrupunu təmsil edir;
- İkinci səviyyə, ikirəqəmli kod və ya “bölmə” - əvvəlkindən fərqli olaraq daha təfəsilatlı fəaliyyətləri təmsil edir;
- Üçüncü səviyyə, üçrəqəmli kod və ya “qrup” - xüsusi fəaliyyətləri detallı təsvir edən təsnifatın ən təfəsilatlı səviyyəsi hesab edilir.

Təsnifat 9 əsas bölmədə və 56 bölmədə təsnifləşdirilən 165 qrupu əhatə edir.

Fəaliyyətlər daha təfəssilatlı səviyyədə (qrup) kodlaşdırılır. Üçrəqəmli qruplara ayrılmayan bölmələr üçün ikirəqəmli kodlara sıfır (0) əlavə edilməklə onlar üçrəqəmli kodlar kimi verilmişdir.

Fəaliyyətlərin kodlaşdırılmasında riayət olunan qaydalar

1. Qayda	Fəaliyyətin kodlaşdırıcı indeksinə uyğun olaraq 3 rəqəmədək kodlaşdırma		
2. Qayda	Əgər fəaliyyət üçrəqəmli səviyyədə kifayət qədər yaxşı təsvir edilirsə, lakin müvafiq üçrəqəmli fəaliyyətin tərfi kodlaşdırıcı indeksdə aşkar edilmirsə, sonu adətən "9" ilə bitən və "digər qruplara daxil edilməyən" adlanan üçrəqəmli koddan istifadə edilir. Əgər bu xüsusi fəaliyyət nisbətən tez-tez qeyd edilirsə, təsnifatın tətbiqi zamanı yeni kodun əlavə edilməsi mümkündür.		
3. Qayda	Əgər fəaliyyətin izahı üçün kifayət qədər informasiya yoxdursa, o halda üçrəqəmli kodun seçilməsi mümkün deyil.	3a. Qayda	Əgər ikirəqəmli səviyyədə kodlaşdırma üçün yetərli məlumat varsa, üçrəqəmli kodun sonuna qrup səviyyəsində "tam olaraq müəyyənləşməmişdir" kateqoriyasına uyğun gələn bir "x" əlavə edilir/istifadə edilir.
		3b. Qayda	Əgər fəaliyyəti həttə ikirəqəmli və ya bölmə səviyyəsində kodlaşdırmaq üçün məlumat yetərli deyilsə, bölmə səviyyəsində "tam olaraq müəyyənləşməmişdir" kateqoriyası əlavə edilir/istifadə edilir.
		3c. Qayda	Əgər fəaliyyətin birinin kodlaşdırılması üçün məlumat yetərli deyilsə, bölmə səviyyəsində "999" kodu əlavə edilir/istifadə edilir.

Təsnifat ölkənin sosial, mədəni və iqtisadi vəziyyətindən asılı olaraq genişləndirilə və ya kiçildilə bilər. Təsnifatın az və ya daha az təfəssilatlı qruplar üzrə seçilmiş bölmələrin qruplarının birləşdirilməsi və ya qrupların bütövlükdə bölmələrə birləşdirilməsi əsasında kiçildilməsi mümkündür. Digər tərəfdən, daha böyük təfəssillərə ehtiyacın olduğu təqdirdə əlavə səviyyələrin artırılması ilə 3 rəqəmli bölmələr üzrə fəaliyyət qruplarının genişləndirilməsi də mümkündür.

Vaxtdan istifadə statistikasını üçün fəaliyyətlərin təsnifatı

Əsas bölmələr

Əsas bölmə	Fəaliyyət
1	Məşğulluq və onunla əlaqədar fəaliyyətlər
2	Şəxsi son istifadə üçün məhsulların istehsalı
3	Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri
4	Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri
5	Könüllü, stajçı və haqqı ödənilməyən digər bu kimi işlər
6	Təhsil almaq
7	Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak və dini fəaliyyət
8	Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idman
9	Özünəqulluq və xidmət

Əsas bölmələr və bölmələr

Əsas bölmə	Bölmə	Fəaliyyətin adı
1		Məşğulluq və onunla əlaqədar fəaliyyətlər
	11	Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq
	12	Məhsulların istehsalı üçün ev təsərrüfatı müəssisələrində məşğulluq
	13	Xidmətlərin göstərilməsi üçün ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində məşğulluq
	14	Məşğulluqla əlaqədar yardımçı fəaliyyət və fasilələr
	15	Məşğulluqla əlaqədar təlim və təhsil
	16	İşaxtarma
	17	Biznesin qurulması
	18	İşlə əlaqədar səyahət və işə gedib-gəlmə
2		Şəxsi son istifadə üçün məhsulların istehsalı
	21	Şəxsi son istifadə üçün kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və mədənçixarma sənayesi məhsullarının istehsalı
	22	Şəxsi son istifadə üçün məhsulların istehsalı və emalı
	23	Şəxsi son istifadə üçün tikinti fəaliyyəti
	24	Ev təsərrüfatları və ya şəxsi son istifadə üçün su və yanacaq təchizatı
	25	Şəxsi istifadə üçün məhsulların istehsalı ilə əlaqədar malların və ya şəxslərin səfərləri, yerdəyişməsi, daşınması və ya onların müşayiət edilməsi
3		Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri
	31	Qidaların, yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli işlər
	32	Şəxsi yaşayış yerlərinin və ətraf ərazilərin təmizlənməsi və onlara qulluq
	33	Şəxsin özü tərəfindən görülən dekorasiya, texniki xidmət və təmir işləri
	34	Toxuculuq məmulatlarına və ayaqqabılara qulluq
	35	Şəxsi son istifadə üçün ev təsərrüfatlarının idarə edilməsi
	36	Ev heyvanlarına qulluq
	37	Ev təsərrüfatı və ailə üzvləri üçün malların satın alınması
	38	Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri ilə əlaqədar malların və ya şəxslərin səfərləri, yerdəyişməsi, daşınması və ya onların müşayiət edilməsi
	39	Ev təsərrüfatı və ailə üzvləri üçün digər haqqı ödənilməyən ev işləri

4	Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri
41	Uşaqlara qulluq və təlim-tərbiyə
42	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq
43	Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə kömək
44	Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri ilə əlaqədar məhsul və ya şəxslərin yerdəyişməsi və onların müşayiət edilməsi
49	Ev təsərrüfatı və ailə üzvləri üçün qulluq xidmətləri ilə əlaqədar digər fəaliyyətlər
5	Könüllü, stajçı və haqqı ödənilməyən digər bu kimi işlər
51	Digər ev təsərrüfatlarında haqqı ödənilməyən könüllü fəaliyyət
52	İctimai birliklərdə və təşkilatlarda haqqı ödənilməyən könüllü fəaliyyət
53	Haqqı ödənilməyən stajçı işi və onunla əlaqədar fəaliyyətlər
54	Könüllü, stajçı və haqqı ödənilməyən digər bu kimi işlərlə əlaqədar yola sərf olunan vaxt
59	Haqqı ödənilməyən digər fəaliyyətlər
6	Təhsil almaq
61	Formal təhsil
62	Ev tapşırıqlarının yerinə yetirilməsi, repetitorluqla məşğul olanların xidmətlərindən yararlanması və formal təhsillə əlaqədar digər fəaliyyətlər
63	Əlavə təhsil, qeyri-formal təhsil və kurslarda təhsil almaq
64	Təhsillə əlaqədar yola sərf olunan vaxt
69	İnformal təhsil (özünütəhsil) və təhsillə əlaqədar digər fəaliyyətlər
7	Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak və dini fəaliyyət
71	Sosiallaşma və kommunikasiya
72	İctimai mədəni /sosial tədbirlərdə iştirak
73	Vətəndaşlıq vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyət
74	Dini fəaliyyətlər
75	Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak, dini fəaliyyətlə əlaqədar yola sərf edilən vaxt
79	Sosiallaşma və kommunikasiya, ictimai və dini tədbirlərdə iştirakla əlaqədar sair fəaliyyətlər
8	Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idman
81	Mədəni, əyləncəli və idman tədbirlərində/məkanlarında iştirak etmək/onlara baş çəkmək

82	Mədəni tədbirlərdə iştirak, hobbilər, oyunlar və sair əyləncə fəaliyyətləri
83	İdmanla məşğul olmaq, məşq etmək və bununla əlaqədar fəaliyyətlər
84	Kütləvi informasiya vasitələrindən istifadə
85	İstirahət və dincəlməklə əlaqədar fəaliyyətlər
86	Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar yola sərf edilən vaxt
89	Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar digər fəaliyyətlər
9	Özünəqulluq və xidmət
91	Yuxu və bununla əlaqədar fəaliyyətlər
92	Yemək və içmək
93	Şəxsi gigiyena və özünə qulluq etmə
94	Digərlərindən şəxsi və tibbi qulluğun qəbul edilməsi
95	Özünəqulluq və xidmətlə əlaqədar yola sərf edilən vaxt
99	Sair özünəqulluq və xidmət fəaliyyətləri

Tam təsnifat

Əsas bölmə	Bölmə	Qrup	Fəaliyyətin adı
1	11		Məşğulluq və onunla əlaqədar fəaliyyətlər
			Sahibkarlıq subyekti olan bütün hüquqi, fiziki şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq
		110	Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq
	12		Məhsulların istehsalı üçün ev təsərrüfatı müəssisələrində məşğulluq
		121	Ev təsərrüfatı müəssisələrində satış məqsədilə kənd təsərrüfatı məhsullarının becərilməsi
		122	Ev təsərrüfatı müəssisələrində satış məqsədilə heyvanların yetişdirilməsi
		123	Ev təsərrüfatı müəssisələrində satış məqsədilə meşə məhsullarının tədarükü
		124	Ev təsərrüfatı müəssisələrində satış məqsədilə balıq ovu
		125	Ev təsərrüfatı müəssisələrində satış məqsədilə akvakultura məhsullarının yetişdirilməsi
		126	Ev təsərrüfatı müəssisələrində satış məqsədilə mədənçixarma sənayesi məhsullarının hasilatı
		127	Ev təsərrüfatı müəssisələrində satış məqsədilə məhsulların istehsalı və emalı
		128	Ev təsərrüfatı müəssisələrinin satış məqsədilə tikinti fəaliyyəti
		129	Ev təsərrüfatı müəssisələrində məhsulların istehsalı ilə bağlı məşğulluqla əlaqədar digər fəaliyyətlər
	13		Xidmətlərin göstərilməsi ilə bağlı ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində məşğulluq
		131	Ev təsərrüfatı müəssisələrində məhsulların vending (ticarət avtomatı vasitəsi ilə) satışı
		132	Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli təmir, quraşdırma işləri, tullantıların yığılması və texniki xidmətlərin göstərilməsi
		133	Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində peşəkar xidmətlərin göstərilməsi
		134	Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində qazanc (gəlir) əldə etmək üçün yük və sərnişin daşınması
		135	Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələri tərəfindən ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi
		136	Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi
		139	Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində xidmətlərin göstərilməsi ilə bağlı məşğulluqla əlaqədar digər fəaliyyətlər
	14		Məşğulluqla əlaqədar yardımçı fəaliyyət və fasilələr

	141	Məşğulluqla əlaqədar yardımçı fəaliyyət
	142	İş vaxtı ərzində fasilələr
15		Məşğulluqla əlaqədar təlim və təhsil
	150	Məşğulluqla əlaqədar təlim və təhsil
16		İşaxtarma
	160	İşaxtarma
17		Biznesin qurulması
	170	Biznesin qurulması
18		İşlə əlaqədar səyahət və işə gedib-gəlmə
	181	İşlə əlaqədar səyahət
	182	İşə gedib-gəlmə
2		Şəxsi son istifadə üçün məhsulların istehsalı
21		Şəxsi son istifadə üçün kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və mədənçıxarma sənayesi məhsullarının istehsalı
	211	Şəxsi son istifadə üçün bostan və kənd təsərrüfatı məhsullarının becərilməsi
	212	Şəxsi son istifadə üçün kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və heyvandarlıq məhsullarının istehsalı
	213	Şəxsi son istifadə üçün heyvanların ovlanması, tutulması və heyvan dərisinin istehsalı
	214	Şəxsi son istifadə üçün meşə materiallarının tədarükü və meşəçilik
	215	Şəxsi son istifadə üçün yabanı məhsulların yığılması
	216	Şəxsi son istifadə üçün balıq ovu məhsullarının istehsalı
	217	Şəxsi son istifadə üçün akvakultura məhsullarının istehsalı
	218	Şəxsi son istifadə üçün mədənçıxarma sənayesi məhsullarının hasilatı
22		Şəxsi son istifadə üçün məhsulların istehsalı və emalı
	221	Şəxsi son istifadə üçün qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı və emalı
	222	Şəxsi son istifadə üçün toxuculuq məmulatlarının, geyim, dəri və oxşar məhsulların istehsalı və emalı
	223	Şəxsi son istifadə üçün ağac və ağac qabığından məmulatların istehsalı və emalı
	224	Şəxsi son istifadə üçün kərpicin, beton lövhələrin, içiboş blokların və plitələrin istehsalı və emalı
	225	Şəxsi son istifadə üçün dərman və bitki mənşəli preparatların istehsalı və emalı
	226	Şəxsi son istifadə üçün metal və metal məmulatlarının istehsalı və emalı
	227	Şəxsi son istifadə üçün digər materiallardan istifadə etməklə məmulatların istehsalı və emalı
	229	Şəxsi son istifadə üçün məhsulların istehsalı və emalı ilə əlaqədar materialların əldə edilməsi, məhsulların utilizasiyası və digər fəaliyyət
23		Şəxsi son istifadə üçün tikinti fəaliyyəti
	230	Şəxsi son istifadə üçün tikinti fəaliyyəti
24		Ev təsərrüfatları və ya şəxsi son istifadə üçün su və yanacaq təchizatı
	241	Ev təsərrüfatları və ya şəxsi son istifadə üçün yanacaq kimi istifadə edilən odunun və digər təbii məhsulların yığılması

	242	Şəxsi son istifadə üçün təbii və digər mənbələrdən suyun alınması
25		Şəxsi istifadə üçün məhsulların istehsalı ilə əlaqədar malların və ya şəxslərin səfərləri, yerdəyişməsi, daşınması və ya onların müşayiət edilməsi
	250	Şəxsi istifadə üçün məhsulların istehsalı ilə əlaqədar malların və ya şəxslərin səfərləri, yerdəyişməsi, daşınması və ya onların müşayiət edilməsi
3		Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri
	31	Qidaların, yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli işlər
	311	Yemək və qəlyanaltıların hazırlanması
	312	Yemək və qəlyanaltıların süfrəyə verilməsi
	313	Yemək və qəlyanaltıların hazırlanmasından sonra təmizlik işlərinin aparılması
	314	Ərzaq ehtiyatlarının saxlanması, çeşidlənməsi və konservləşdirilməsi
	319	Qidaların, yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli digər fəaliyyətlər
	32	Şəxsi yaşayış yerlərinin və ətraf ərazilərin təmizlənməsi və onlara qulluq
	321	Yaşayış yerlərində daxili təmizlik işlərinin görülməsi
	322	Yaşayış yerlərindən kənarda təmizlik işlərinin görülməsi
	323	Zibilin atılması və təkrar emalı
	324	Yaşayış yerləri daxilində/xaricində bitkilərə, bağa, ot örtüyünə və s. qulluq
	325	Sobaya, buxar qazanına, buxarıya qulluq və su təchizatı
	329	Şəxsi yaşayış yerlərinin və ətraf ərazilərin təmizlənməsi və onlara qulluqla əlaqədar digər fəaliyyətlər
	33	Şəxsin özü tərəfindən görülən dekorasiya, texniki xidmət və təmir işləri
	331	Şəxsi yaşayış yerində şəxsin özü tərəfindən görülən abadlıq, texniki xidmət və təmir işləri
	332	Şəxsi və ev əşyalarının, o cümlədən İKT avadanlığının quraşdırılması, ona qulluq edilməsi və təmiri
	333	Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri
	339	Şəxsin özü tərəfindən görülən dekorasiya, texniki xidmət və təmir işləri ilə əlaqəli digər fəaliyyətlər
	34	Toxuculuq məmulatlarına və ayaqqabılara qulluq
	341	Əl ilə/maşınla yuma
	342	Qurutma; asma
	343	Ütüləmə/qatlama
	344	Geyim və ayaqqabılara qulluq və təmir; ayaqqabının təmizlənməsi və parıldadılması
	349	Toxuculuq məmulatlarına və ayaqqabılara qulluqla bağlı digər fəaliyyətlər
	35	Şəxsi son istifadə üçün ev təsərrüfatlarının idarə edilməsi
	351	Ev təsərrüfatı hesablarının ödənilməsi
	352	Ev təsərrüfatında büdcənin tərtibi, planlaşdırma, vəzifə və fəaliyyətlərin təşkili

	359	Ev təsərrüfatlarının idarə edilməsi ilə əlaqədar digər fəaliyyətlər
36		Ev heyvanlarına qulluq
	361	Ev heyvanlarına gündəlik qulluq
	362	Baytarlıq və ya heyvanlara qulluqla bağlı digər xidmətlərdən istifadə (heyvanların təmizlənməsi, tövlədə saxlanması, bayram günlərində və ya adi gündəlik qulluq)
	369	Ev heyvanlarına qulluqla bağlı digər fəaliyyətlər
37		Ev təsərrüfatı və ailə üzvləri üçün malların satın alınması
	371	Malların satın alınması və bununla əlaqədar fəaliyyətlər
	372	Xidmətlərin satın alınması / istifadəsi və bununla əlaqədar fəaliyyətlər
38		Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri ilə əlaqədar malların və ya şəxslərin səfərləri, yerdəyişməsi, daşınması və ya onların müşayiət edilməsi
	380	Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri ilə əlaqədar malların və ya şəxslərin səfərləri, yerdəyişməsi, daşınması və ya onların müşayiət edilməsi
39		Ev təsərrüfatı və ailə üzvləri üçün digər haqqı ödənilməyən ev işləri
	390	Ev təsərrüfatı və ailə üzvləri üçün digər haqqı ödənilməyən ev işləri
4		Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri
	41	Uşaqlara qulluq və təlim-tərbiyə
	411	Uşaqlara qulluq, o cümlədən onların yedizdirilməsi, yuyulması və fiziki qulluq göstərilməsi
	412	Uşaqlara tibbi yardımın göstərilməsi
	413	Uşaqların təlim-tərbiyəsi, öyrədilməsi və onlara kömək göstərilməsi
	414	Uşaqlarla söhbət etmək və onlara kitab oxumaq
	415	Uşaqlarla oyun oynamaq və idman etmək
	416	Uşaqlara diqqət yetirilməsi (passiv qulluq)
	417	Məktəblərə baş çəkmək, tədbirlərdə iştirak etmək, müəllim və tərbiyəçilərlə görüşmək
	419	Uşaqlara qulluq və təlim-tərbiyə ilə əlaqədar digər fəaliyyətlər
42		Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq
	421	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə gündəlik həyatlarında yardım göstərilməsi
	422	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə tibbi yardımın göstərilməsi
	423	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə sənədləşmə işlərində kömək göstərilməsi
	424	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə mənəvi dəstək göstərilməsi
	425	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə passiv qulluq
	426	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq xidmətləri göstərənlərlə görüşlər və tədbirlər
	429	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluqla əlaqədar digər fəaliyyətlər

43	Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə kömək
431	Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə, müvəqqəti xəstəlik zamanı göstərilən qulluq da daxil olmaqla yedizdirmə, yuyulma, fiziki qulluq
432	Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə mənəvi dəstək göstərilməsi
439	Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə qulluqla əlaqədar digər fəaliyyətlər
44	Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri ilə əlaqədar məhsul və ya şəxslərin yerdəyişməsi və onların müşayiət edilməsi
441	Ev təsərrüfatı və ailə üzvləri üçün qulluq xidmətləri ilə əlaqədar gediş-gəliş
442	Öz uşaqlarının müşayiət edilməsi
443	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərin müşayiət edilməsi
444	Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərin müşayiət edilməsi
49	Ev təsərrüfatı və ailə üzvləri üçün qulluq xidmətləri ilə əlaqədar digər fəaliyyətlər
490	Ev təsərrüfatı və ailə üzvləri üçün qulluq xidmətləri ilə əlaqədar digər fəaliyyətlər
5	Könüllü, stajçı və haqqı ödənilməyən digər bu kimi işlər
51	Digər ev təsərrüfatlarında haqqı ödənilməyən könüllü fəaliyyət
511	Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
512	Mal və xidmətlərin alış-verişində/satın alınmasında haqqı ödənilməyən könüllü fəaliyyət
513	Uşaqlara haqqı ödənilməyən könüllü qulluq göstərilməsi və təlim-tərbiyə
514	Yetkinlik yaşına çatmış şəxslərə haqqı ödənilməyən könüllü qulluq
515	Digər ev təsərrüfatlarına məxsus olan müəssisələrdə haqqı ödənilməyən könüllü fəaliyyət
519	Digər ev təsərrüfatlarında haqqı ödənilməyən könüllü fəaliyyətlə bağlı digər fəaliyyətlər
52	İctimai birliklərdə və təşkilatlarda haqqı ödənilməyən könüllü fəaliyyət
521	Yolların/binaların təmiri, torpağın təmizlənməsi və hazırlanması, küçə və marketlərin və s. təmizlənməsi, tikinti işləri üzrə haqqı ödənilməyən könüllü fəaliyyət
522	Yeməyin hazırlanması, süfrəyə düzülməsi və yığışdırılması üzrə haqqı ödənilməyən könüllü fəaliyyət
523	Mədəniyyət, əyləncə və idman sahələrində haqqı ödənilməyən könüllü fəaliyyətlər
524	Haqqı ödənilməyən könüllü ofis/inzibati iş

	529	İctimai birlik və təşkilatlarda haqqı ödənilməyən digər könüllü fəaliyyət
53		Haqqı ödənilməyən stajçı işi və onunla əlaqədar fəaliyyətlər
	530	Haqqı ödənilməyən stajçı işi və onunla əlaqədar fəaliyyətlər
54		Könüllü, stajçı və haqqı ödənilməyən digər bu kimi işlərlə əlaqədar yola sərf olunan vaxt
	540	Könüllü, stajçı və haqqı ödənilməyən digər bu kimi işlərlə əlaqədar yola sərf olunan vaxt
59		Haqqı ödənilməyən digər əmək fəaliyyəti
	590	Haqqı ödənilməyən digər əmək fəaliyyəti
6		Təhsil almaq
61		Formal təhsil
	611	Məktəbdə/universitetdə davamiyyət
	612	Dərsdən kənar fəaliyyətlər
	613	Təhsil ocağında tənəffüs
	614	Distant təhsil (video, audio, onlayn) kursu üzrə sərbəst iş
	619	Formal təhsillə əlaqədar digər fəaliyyətlər
62		Ev tapşırıqlarının yerinə yetirilməsi, repetitorluqla məşğul olanların xidmətlərindən yararlanması və formal təhsillə əlaqədar digər fəaliyyətlər
	620	Ev tapşırıqlarının yerinə yetirilməsi, repetitorluqla məşğul olanların xidmətlərindən yararlanması və formal təhsillə əlaqədar digər fəaliyyətlər
63		Əlavə təhsil, qeyri-formal təhsil və kurslarda təhsil almaq
	630	Əlavə təhsil, qeyri-formal təhsil və kurslarda təhsil almaq
64		Təhsillə əlaqədar yola sərf olunan vaxt
	640	Təhsillə əlaqədar yola sərf olunan vaxt
69		İnformal təhsil (özünütəhsil) və təhsillə əlaqədar digər fəaliyyətlər
	690	İnformal təhsil (özünütəhsil) və təhsillə əlaqədar digər fəaliyyətlər
7		Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak və dini fəaliyyət
71		Sosiallaşma və kommunikasiya
	711	Söhbət, danışiq, çat vasitəsilə ünsiyyət
	712	Sosiallaşma/birlikdəolma/toplanma fəaliyyətləri
	713	Məktubun (o cümlədən e-poçtun) oxunması və yazılması
	719	Sosiallaşma və kommunikasiya ilə əlaqəli sair fəaliyyətlər
72		İctimai mədəni/sosial tədbirlərdə iştirak
	721	Mədəni/tarixi tədbirlərdə iştirak
	722	Toy, dəfn, doğum günü və bənzər mərasimlər üzrə ictimai tədbirlərdə (dini olmayan) iştirak
	723	Sosial şənliklərdə (musiqi, rəqs və s.) iştirak
	729	İctimai tədbirlərdə iştirakla əlaqədar sair fəaliyyətlər
73		Vətəndaşlıq vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyət
	730	Vətəndaşlıq vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyət
74		Dini fəaliyyətlər
	741	Dua, meditasiya və sair dini fəaliyyətlər

	742	Toplu dini tədbirlərdə iştirak
	749	Sair dini fəaliyyətlər
75		Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak, dini fəaliyyətlə əlaqədar yola sərf edilən vaxt
	750	Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak, dini fəaliyyətlə əlaqədar yola sərf edilən vaxt
79		Sosiallaşma və kommunikasiya, ictimai və dini tədbirlərdə iştirakla əlaqədar sair fəaliyyətlər
	790	Sosiallaşma və kommunikasiya, ictimai və dini tədbirlərdə iştirakla əlaqədar sair fəaliyyətlər
8		Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idman
81		Mədəni, əyləncəli və idman tədbirlərində/məkanlarında iştirak etmək/onlara baş çəkmək
	811	Kütləvi mədəni tədbirlərdə və tamaşalarda iştirak
	812	Parklarda/bağlarda olmaq
	813	İdman tədbirlərində iştirak
	819	Mədəni, əyləncəli və idman tədbirlərində iştirakla əlaqədar sair fəaliyyətlər
82		Mədəni tədbirlərdə iştirak, hobbilər, oyunlar və sair əyləncə fəaliyyətləri
	821	Təsviri incəsənət, ədəbi və səhnə sənətləri (hobbi kimi)
	822	Hobbilər
	823	Oyunlar və sair əyləncələr
	829	Mədəni tədbirlərdə iştirak, hobbilər, oyunlarla əlaqəli sair fəaliyyətlər
83		İdmanla məşğul olmaq, məşq etmək və bununla əlaqədar fəaliyyətlər
	831	İdmanla məşğul olmaq
	832	Məşq etmək
84		Kütləvi informasiya vasitələrindən istifadə
	841	Asudə vaxtda oxumaq
	842	Televiziya və video izləmək/qulaq asmaq
	843	Radio və səs cihazlarına qulaq asmaq
	849	Kütləvi informasiya vasitələrindən istifadə ilə əlaqədar sair fəaliyyətlər
85		İstirahət və dincəlməklə əlaqədar fəaliyyətlər
	850	İstirahət və dincəlməklə əlaqədar fəaliyyətlər
86		Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar yola sərf edilən vaxt
	860	Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar yola sərf edilən vaxt
89		Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar digər fəaliyyətlər
	890	Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar digər fəaliyyətlər
9		Özünəqulluq və xidmət
91		Yuxu və bununla əlaqədar fəaliyyətlər
	911	Gecə yuxusu/əsas yuxu
	912	Təsadüfi yuxu/mürgü
	913	Yuxusuzluq

	919	Sair yuxu və əlaqədar fəaliyyətlər
92		Yemək və içmək
	921	Yemək yemək/qəlyanaltı etmək
	922	Yemək və ya qəlyanaltı olmadan içki içmək
93		Şəxsi gigiyena və özünə qulluq etmə
	931	Şəxsi gigiyena və özünə qulluq etmə
	932	Özünə tibbi qulluq
	939	Şəxsi gigiyena və özünə qulluq etmə ilə əlaqədar sair fəaliyyətlər
94		Digərlərindən şəxsi və tibbi qulluğun qəbul edilməsi
	941	Digərlərindən şəxsi qulluğun qəbul edilməsi
	942	Digərlərindən tibbi qulluğun qəbul edilməsi
	949	Şəxsi və tibbi qulluğun qəbul edilməsi ilə əlaqədar sair fəaliyyətlər
95		Özünəqulluq və xidmətlə əlaqədar yola sərf edilən vaxt
	950	Özünəqulluq və xidmətlə əlaqədar yola sərf edilən vaxt
99		Sair özünəqulluq və xidmət fəaliyyətləri
	990	Sair özünəqulluq və xidmət fəaliyyətləri

Vaxtdan istifadə statistikasını üçün fəaliyyətlərin təsnifatına dair izahlı qeydlər

1	Məşğulluq və onunla əlaqədar fəaliyyət növləri
İzah	Məşğulluq – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir. Məşğulluğa qazanc (gəlir) əldə etmək məqsədilə məhsul istehsalı və ya xidmətlərin göstərilməsi üzrə fəaliyyətlər, həmçinin məşğulluqla birbaşa əlaqəli digər fəaliyyətlər də aid edilir. - “Qazanc (gəlir)” dedikdə, məşğulluqla əlaqəli gəlirlərə daxil edilən sövdələşmələr çərçivəsində mükafat müqabilində həyata keçirilən, görülmüş və ya yerinə yetirilmiş iş müqabilində əməkhaqqı şəklində ödənilən və ya ən son beynəlxalq statistik standartlarda qeyd edildiyi kimi, bazar əməliyyatları nəticəsində yaradılan məhsul və xidmətlərdən əldə olunan gəlirləri əhatə edən işlər başa düşülür. - (a) Mükafat pul və ya natura şəklində ola bilər. - (b) Mükafat işi yerinə yetirən şəxsə birbaşa və ya dolayı yolla ev təsərrüfatına və ya ailə üzvünə ödənilə bilər. (Mənbə: Əmək Statistikalərinin 19-cu Beynəlxalq Konfransı (ICLS) bəndlər: 7b, 27 və 28) - Əlaqədar fəaliyyətlərə işlə bağlı yola sərf edilən vaxt və işə gedib-gəlmə, iş vaxtı fasilələr, məşğulluqla əlaqədar təlim və təhsil, iş axtarma və qeyri-iş vaxtı, habelə bununla əlaqədar digər fəaliyyətlər daxildir. - 11-ci, 12-ci və 13-cü bölmələrdəki fəaliyyətlər iş üzrə tapşırıqların yerinə yetirilməsinə sərf olunan vaxta bərabər tutulur və 2008-ci ildə keçirilmiş Əmək Statistikalərinin 18-ci Beynəlxalq Konfransı tərəfindən qəbul edilmiş Qətnamənin 11. (2) (a) bəndinə əsasən “birbaşa saatlar” kimi müəyyən edilir.
Daxildir	Daxildir: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 12 Məhsulların istehsalı üçün ev təsərrüfatı müəssisələrində məşğulluq - 13 Xidmətlərin göstərilməsi ilə bağlı ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində məşğulluq - 14 Məşğulluqla əlaqədar yardımçı fəaliyyət və fasilələr - 15 Məşğulluqla əlaqədar təlim və təhsil - 16 İşaxtarma - 17 Biznesin qurulması - 18 İşlə əlaqədar səyahət və işə gedib-gəlmə - İqtisadi fəaliyyətin bütün sahələrindəki fəaliyyətlər həm özünüməşğulluq, həm də haqqı ödənilən məşğulluqdur.
İstisna olunur	İstisna olunur: - 2 Şəxsi son istifadə üçün məhsulların istehsalı - 3 Ev təsərrüfatları və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri - 4 Ev təsərrüfatları və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri - 5 Könüllü, stajçı və haqqı ödənilməyən digər bu kimi işlər

11	Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədənəkar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq
İzah	110-cu qrupa bax
110	Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədənəkar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq
İzah	Ev təsərrüfatlarına xidmət göstərən kommersiya hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədənəkar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarında məşğulluq bütün işlərdə qazanc (gəlir) müqabilində məhsul istehsalı və ya xidmət göstərilməsinə bilavasitə sərf olunan vaxtı ifadə edir. Hüquqi şəxs - qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Publik hüquqi şəxslər - dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatlardır. Bələdiyyələr - qanunla müəyyən edilmiş ərazi həddləri daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyələrin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Fondlar - üzvlüyü olmayan, fiziki və (və ya) hüquqi şəxslərin əmlak haqları əsasında təsis etdikləri, sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai faydalı məqsədlər güdən təşkilatlardır.
Daxildir	Daxildir: - Ev təsərrüfatlarına xidmət göstərən kommersiya hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədənəkar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarında bütün işlərdə qazanc (gəlir) müqabilində məhsul istehsalı və ya xidmət göstərilməsi üzrə fəaliyyətlər. - Yeni işçilərə verilən sınaq işlər və ya sınaq müddəti. - İş vaxtından artıq iş. - Evə gətirilən iş.
İstisna olunur	İstisna olunur: - 12 Məhsulların istehsalı üçün ev təsərrüfatı müəssisələrində məşğulluq - 13 Xidmətlərin göstərilməsi ilə bağlı ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində məşğulluq - 14 Məşğulluqla əlaqədar yardımçı fəaliyyət və fasilələr - 15 Məşğulluqla əlaqədar təlim və təhsil - 16 İşaxtarma - 17 Biznesin qurulması - 18 İşlə əlaqədar səyahət və işə gedib-gəlmə
Nümunələr	Nümunələr: - Nahar fasiləsi zamanı işgüzar görüş - İşdən sonra iş ortağı ilə görüş

	- Həmkarlarla işçi nahar - Konfransda iştirak - İş yerində qəza - Fabrikdə işçi qismində məhsul istehsal etmək - Kooperativdə işçi qismində süd və süd məhsulları istehsal etmək
12	Məhsulların istehsalı üçün ev təsərrüfatı müəssisələrində məşğulluq
İzah	Qazanc (gəlir) əldə etmək məqsədilə ev təsərrüfatlarının qeyri-korporativ müəssisələrində bilavasitə məhsul istehsalına sərf olunan vaxtı ifadə edir. Ev təsərrüfatı müəssisələri - ev təsərrüfatı üzvlərinə mənsub olan və onlar tərəfindən nəzarət olunan qeyri-korporativ (ev təsərrüfatlarından ayrılıqda təsis olunmayan, hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər də daxil olmaqla) istehsal müəssisələridir. - Ev təsərrüfatlarının qeyri-korporativ müəssisələri istehsal olunan məhsul və ya xidmətləri satmaq və ya mübadilə etmək məqsədilə yaradılır. Ev təsərrüfatlarının qeyri-korporativ müəssisələri faktiki olaraq bütün istehsal fəaliyyəti ilə məşğul ola bilərlər: kənd təsərrüfatı, sənaye, tikinti (12 Məhsulların istehsalı üçün ev təsərrüfatı müəssisələrində məşğulluq), pərakəndə ticarət və ya digər növ xidmətlərin istehsalı (13 Xidmətlərin göstərilməsi ilə bağlı ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində məşğulluq). Onlar praktiki olaraq öz kapitalı və ya daimi yeri olmayan küçə ticarətçisi və ya ayaqqabı təmizləyicisi kimi çalışan fərdi şəxslərdən tutmuş bir çox işçisi olan iri istehsal, tikinti və ya xidmət müəssisələrinə qədər ola bilər (Mənbə: MHS 2008 bənd 4.155). - Ev təsərrüfatlarının qeyri-korporativ müəssisələri, həmçinin satış və ya mübadilə üçün məhsul və ya xidmətlər istehsal edən qeyri-korporativ ortaqlıqları da əhatə edir. Ortaqlıqlar fərqli ev təsərrüfatlarına mənsub ola bilərlər (Mənbə: MHS 2008 bənd 4.156). Bu bölmədə qazanc (gəlir) əldə etmək üçün ev təsərrüfatında və ya ailədə işləyən şəxslər nəzərdə tutulur: (i) eyni və ya başqa bir ev təsərrüfatında yaşayan bir ailə üzvü tərəfindən idarə olunan bazar vahidlərində; və ya (ii) eyni və ya başqa bir ev təsərrüfatında yaşayan bir ailə üzvü tərəfindən işçinin vəzifələri və ya vəzifələrinin yerinə yetirilməsi (Mənbə: Əmək statistiklərinin 19-cu beynəlxalq konfransı, bənd - 30f) - Bu bölmə, yalnız satış üçün məhsul və xidmətlər istehsalını əhatə edir. - Bu bölmə, müəyyən bir müddət ərzində respondentin işlədiyi müəssisənin əsas fəaliyyətindən fərqlənən işlərin görüldüyü fəaliyyətə aid edilir.
Daxildir	Daxildir: - Əsasən satış üçün nəzərdə tutulmuş məhsul istehsalı üzrə ev təsərrüfatı müəssisələrində həyata keçirilən bütün fəaliyyətlər: - 121 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə kənd təsərrüfatı məhsullarının becərilməsi - 122 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə heyvanların yetişdirilməsi -123 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə meşə məhsullarının tədarükü - 124 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə balıq ovu - 125 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə akvakultura məhsullarının yetişdirilməsi - 126 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə mədənçıxarma sənayesi məhsullarının hasilatı

	- 127 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə məhsulların istehsalı və emalı - 128 Ev təsərrüfatı müəssisələrinin satış məqsədilə tikinti işləri - 129 Ev təsərrüfatı müəssisələrində məhsulların istehsalı ilə bağlı məşğulluqla əlaqədar digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 13 Xidmətlərin göstərilməsi ilə bağlı ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində məşğulluq - 14 Məşğulluqla əlaqədar yardımçı fəaliyyət və fasilələr - 15 Məşğulluqla əlaqədar təlim və təhsil - 16 İşaxtarma - 17 Biznesin qurulması - 18 İşlə əlaqədar səyahət və işə gedib-gəlmə - 2 Şəxsi son istifadə üçün məhsul istehsalı
121	Ev təsərrüfatı müəssisələrində satış məqsədilə kənd təsərrüfatı məhsullarının becərilməsi
İzah	Ev təsərrüfatı müəssisələrində əsasən satış üçün nəzərdə tutulmuş bitkiçilik məhsullarının istehsalı (məhsulların becərilməsi və yığılması) üzrə fəaliyyətlərə aiddir. Bu qrupda, həmçinin kənd təsərrüfatına yardımçı fəaliyyətlər kimi əkin sahəsinin hazırlanması, ağacların budanması, məhsulun yığılması, satış üçün hazırlanması (təmizlənmə, budama, çeşidlərə ayırma, dezinfeksiya) və s. kimi məhsul yığımından sonrakı fəaliyyətlə əlaqəli olan xidmət sahələri də nəzərdə tutulur. Fermada, bağda, bostanda və ya həyətyanı sahədə görülən işlər nəzərdə tutulur. - Bu qrupa müəyyən bir müddət ərzində respondent tərəfindən yerinə yetirilən və işlədiyi müəssisənin əsas fəaliyyətindən fərqli ola bilən fəaliyyət də aid edilir. - Beynəlxalq standart sahə təsnifatı, 3-cü redaksiya (bundan sonra - ISIC rev. 4), A seksiyası, 01 bölməsi, 011-013 qrupları və 0161, 0163 və 0164 siniflərində təsvir edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (qazanc (gəlir) əldə etmək üçün): - Dənli bitkilərin, tərəvəzlərin, meyvələrin, qoz-fındığın, ədviyyat bitkilərinin, güllərin, göbələk və giləmeyvələrin və digər məhsulların becərilməsi (ferma, bağ, bostan və ya həyətyanı sahə daxil olmaqla); saxlanması/istifadəsi üçün emalı - Torpağın şumlanması, dırmaqlanması, toxum döymə, kəsmə və yandırma da daxil olmaqla torpağın hazırlanması - Toxum yatağının hazırlanması, səpin, təkrar əkin də daxil olmaqla əkin və əkin əməliyyatları - Üzvi gübrələrin səpin üçün hazırlanması, üzvi/kimyəvi gübrələrin daşınması və səpilməsi - Yabani otların təmizlənməsi, suvarma, ot biçmə də daxil olmaqla sahə/bağ baxımı - Taxılın yığılması, xırdalanması və təmizlənməsi, məhsul qalığının qurudulması da daxil olmaqla məhsul yığımı

	- Qurutma, toxum seçimi, torbalama və saxlama da daxil olmaqla məhsul yığımından sonrakı fəaliyyətlər - Suvarma kanallarının cari təmiri, məhsulun mühafizəsi/qorunması, alət və avadanlıqların saxlanması və cari təmiri də daxil olmaqla digər kənd təsərrüfatı xidməti fəaliyyətləri - Kənd təsərrüfatı məhsullarının becərilməsi ilə bağlı digər müəyyən fəaliyyətlər - Bu qrupa, "Yeni il" ağaclarının yetişdirilməsi və ağac fidanları ilə bağlı işlər də daxildir
İstisna olunur	İstisna olunur: - Kənd təsərrüfatı məhsullarının satışa hazırlanması üçün zəruri olan işlərdən başqa onların hər hansı sonrakı emalı (təsnifatın 127-ci qrupu və ya 22-ci bölməsi üzrə fəaliyyətlər). - Tarlaların hazırlanması (məsələn, əkin sahələrinin terras şəklində düzəldilməsi, drenaj və s.) (təsnifatın 128-ci qrupu və ya 23-cü bölməsi üzrə fəaliyyətlər) - 211 Şəxsi son istifadə üçün kənd təsərrüfatı məhsullarının becərilməsi və bostançılıq - 221 Şəxsi son istifadə üçün qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı və emalı - Aqronom xidmətləri göstərmək (təsnifatın 133-cü qrupu üzrə fəaliyyətlər) - Landşaft memarlığı xidmətləri göstərmək (təsnifatın 133-cü qrupu üzrə fəaliyyətlər) - Kənd təsərrüfatı sərgisində/yarmarkasında iştirak etmək (təsnifatın 811-ci qrupu üzrə fəaliyyətlər) - Satış üçün meyvə və tərəvəzləri konservləşdirmək (təsnifatın 127-ci qrupu üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr (qazanc (gəlir) əldə etmək üçün): - Əkin sahələrinin suvarılması - Satış üçün almaların toplanılması - Əkin sahələrinin hazırlanması - Kənd təsərrüfatı məhsullarının istehsalı - Kənd təsərrüfatı məhsullarının toxumlarının səpilməsi - Meyvə ağaclarının və üzüm tənəklərinin budanması - Çəltik əkininin yerinin dəyişdirilməsi - Çuğundur əkinlərinin seyrəkləşdirilməsi - Məhsul yığımı - Təsərrüfatda iş
122	Ev təsərrüfatı müəssisələrində satış məqsədilə heyvanların yetişdirilməsi
İzah	Ev təsərrüfatı müəssisələrində əsasən satış üçün nəzərdə tutulmuş heyvan yetişdirmə və heyvandarlıq məhsulları istehsalına dair fəaliyyətlərə aiddir. Bu qrupda, eyni zamanda heyvan yetişdirmə və heyvandarlıq məhsulları istehsalına aid xidmət fəaliyyətləri, məsələn heyvanların çoxaldılmasına və böyüdülməsinə imkan yaradan fəaliyyətlər, heyvan yetişdirmə ilə bağlı yardımçı fəaliyyətlər, həmçinin ovlama və satış üçün ət, yun, dəri və digər məhsulların əldə edilməsi ilə əlaqədar fəaliyyətlər nəzərdə tutulur. - Heyvandarlıq suda yaşayan heyvanlardan başqa bütün növ heyvanların yetişdirilməsi və böyüdülməsi kimi başa düşülür. Məsələn, iribuynuzlu mal-qara və camış yetişdirilməsi, atların və digər oxşar heyvanların

	yetiştirilməsi; dəvə və dəvəkimilərin yetiştirilməsi; qoyun və keçilərin yetiştirilməsi; donuzların yetiştirilməsi; quşların yetiştirilməsi və s. - Bu qrupa müəyyən bir müddət ərzində respondent tərəfindən yerinə yetirilən və işlədiyi müəssisənin əsas fəaliyyətindən fərqli ola bilən fəaliyyət də aid edilir. - ISIC rev. 4, A seksiyası, 01 bölməsi, 014 və 017 qrupları və 0162 sinfində təsvir edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (qazanc (gəlir) əldə etmək üçün): - Ev heyvanlarının yetiştirilməsi/böyüdülməsi - Süd sağımı/istehsalı - Qırxım; fermalarda xəz dərilərin, sürünənlərin və quş dərilərinin istehsalı - Yumurta və bal kimi heyvan mənşəli məhsulların istehsalı - Quşçuluq inkubatorlarının istismarı - Heyvanların ovlanması və tutulması - Yem toplama; yemin hazırlanması; yemləmə, suvarma; otarma - Atların nallanması - Tövlənin yuyulması, toyuq hininin təmizlənməsi - Yetiştirilmə; yumurtadan çıxarılma ilə bağlı işlər - Yumurtaların toplanması, saxlanması, çeşidlənməsi - Qırxım, fermalarda gön və dəri istehsalı - Peyinin toplanması, peyin qəliblərinin hazırlanması - Heyvandarlıq, heyvandarlıq məhsullarının istehsalı, heyvandarlıq xidmətləri ilə əlaqəli digər müəyyən fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 127 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə məhsulların istehsalı və emalı - 212 Şəxsi son istifadə üçün kənd təsərrüfatı heyvanlarının yetiştirilməsi və heyvandarlıq məhsullarının istehsalı - 213 Şəxsi son istifadə üçün heyvanların ovlanması, tutulması və heyvan dərisinin istehsalı - 221 Şəxsi son istifadə üçün qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı və emalı - Süd emalı (təsnifatın 127 və ya 221-ci qrupları üzrə fəaliyyətlər) - Suda yaşayan heyvanların yetiştirilməsi (təsnifatın 124, 125 və ya 216, 217-ci qrupları üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr (qazanc (gəlir) əldə etmək üçün): - Sürünün yoxlanılması (süd istehsalının məhsuldarlığını və tərkibini ölçmək üçün toplanmış nümunələr) - Mal-qara naxırına gedilməsi - Mal-qaranın çoxaldılması - Quşların axtalanması - Ev quşları hininin təmizlənməsi - İnəyin süni mayalandırılması - İnəklərin sağılması - Qoyunların qırılması - Peyin qəliblərinin toplanması və hazırlanması
123	Ev təsərrüfatı müəssisələrində satış məqsədilə meşə məhsullarının tədarükü
İzah	Yuvarlaq meşə ağacı materiallarının istehsalı, həmçinin əsasən ev təsərrüfatlarında satış üçün nəzərdə tutulmuş yabani bitən qeyri-meşə materiallarının əldə edilməsi və toplanması fəaliyyətinə aiddir. Meşə

	təsərrüfatı fəaliyyəti ağac materialı istehsalı ilə yanaşı, az emal edilmiş məhsulların da (məsələn, odun, kömür, odun qırıntıları və emal edilməmiş formada istifadə olunan yuvarlaq meşə materialları) əldə edilməsinə səbəb olur. Bu fəaliyyətlər təbii və ya süni salınmış meşələrdə həyata keçirilə bilər. Bu qrupda həmçinin meşə təsərrüfatı və ağac tədarükü ilə əlaqəli xidmət fəaliyyətləri nəzərdə tutulur. - Bu qrupa müəyyən bir müddət ərzində respondent tərəfindən yerinə yetirilən və işlədiyi müəssisənin əsas fəaliyyətindən fərqli ola bilən fəaliyyət də aid edilir. - ISIC rev. 4, A seksiyası, 02 - "Meşəçilik və ağac tədarükü" bölməsində təsvir edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (qazanc (gəlir) əldə etmək üçün): - Meşəçilik və digər meşə təsərrüfatı fəaliyyətləri: meşə ağaclarının yetişdirilməsi (meşələrin və ağac sahələrinin əkilməsi, yerinin dəyişdirilməsi, seyrəldilməsi və meşələrin və meşə massivlərinin qorunması), cavan meşələrin salınması, meşə ağacları fidanlarının becərilməsi - Ağac tədarükü: meşə əsaslı istehsal sahələri üçün yuvarlaq meşə ağacı istehsalı, çuxur dayaq, hasar dirəkləri və köməkçi dirəklər kimi işlənməmiş formada istifadə olunan yuvarlaq meşə ağacı istehsalı, satış məqsədilə odunların toplanması və istehsalı, meşədə ağac kömürü istehsalı (ənənəvi metodlardan istifadə etməklə) - Təbiətdə böyüyən qeyri-ağac məhsullarının və digər bitkilərin toplanması: göbək və yerdombalanları, giləmeyvələr və qozlar, balata, digər kauçuk kimi saqqızlar, mantar palıdı, bitki şirələri və ekstraktları, palıd qozası və adi atşabalıdları, yosun və şibyə və s. - Aşağıda qeyd edilən işləri həyata keçirmək üçün meşə təsərrüfatına dəstək xidmətləri: meşələrin inventarizasiyası, meşə təsərrüfatının idarə edilməsi üzrə məsləhət xidmətləri, ağac materiallarının qiymətləndirilməsi, meşə yanğınına qarşı mübarizə və meşələrin mühafizəsi, meşə zərərvericilərinə qarşı mübarizə, meşə daxilində ağacların daşınması
İstisna olunur	İstisna olunur: - 214 Şəxsi son istifadə üçün meşə materialların tədarükü və meşəçilik - 215 Şəxsi son istifadə üçün yabanı məhsulların toplanması - 241 Ev təsərrüfatları və ya şəxsi son istifadə üçün yanacaq kimi istifadə edilən odunun və digər təbii məhsulların yığılması - Satış məqsədilə "Yeni il" ağaclarının yetişdirilməsi (təsnifatın 121-ci qrupu üzrə fəaliyyətlər) - Ağac fidanlarının istismarı (təsnifatın 121 və ya 211-ci qrupları üzrə fəaliyyətlər) - Göbək və ya yerdombalanlarının yetişdirilməsi, giləmeyvə və ya qoz-fındıq yetişdirilməsi (təsnifatın 121-ci qrupu üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr (qazanc (gəlir) əldə etmək üçün): - Ağacların kəsilməsi - Kəsilmək üçün nəzərdə tutulmuş ağacların düzülməsi - Meşələrin bərpasına kömək edilməsi
124	Ev təsərrüfatı müəssisələrində satış məqsədilə balıq ovu
İzah	Ev təsərrüfatı müəssisələrində əsasən satış üçün nəzərdə tutulmuş balıq ovu üzrə fəaliyyətlərə, yeni insan istehlakı və ya digər məqsədlər üçün okean, daxili su hövzələrinin bitkiləri də daxil olmaqla diri yabanı su bioresurslarının (əsasən balıq, molyusk, xərçəngkimilər) əl ilə və ya tilov ipi,

	balıq toru, stasionar tələ kimi müxtəlif ov alətləri vasitəsi ilə ovu, yığılması və toplanması üzrə fəaliyyətə aid edilir. - Bu qrupa müəyyən bir müddət ərzində respondent tərəfindən yerinə yetirilən və işlədiyi müəssisənin əsas fəaliyyətindən fərqli ola bilən fəaliyyət də aid edilir. - ISIC rev. 4, A seksiyası, 03 bölməsi, 031 – “Balıqçılıq” qrupunda göstərilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (qazanc (gəlir) əldə etmək üçün): - Dəniz balıqçılığı və şirin su hövzələrində balıqçılıq - Balıq və digər akvakultura məhsullarının ovlanması - Təbii mirvari, süngər, mərcan, yosun, balıqqulağı kimi dəniz məhsullarının toplanması - Balıqçılıqla əlaqəli digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 122 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə heyvanların yetişdirilməsi - 125 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə akvakultura məhsullarının yetişdirilməsi - 127 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə məhsulların istehsalı və emalı - 213 Şəxsi son istifadə üçün heyvanların ovlanması, tutulması və heyvan dərisinin istehsalı - 216 Şəxsi son istifadə üçün balıq ovu məhsullarının istehsalı - 217 Şəxsi son istifadə üçün akvakultura məhsullarının istehsalı - 221 Şəxsi son istifadə üçün qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı və emalı - Balinalar istisna olmaqla dəniz məməlilərinin, məsələn morjların və suitilərin tutulması (təsnifatın 122 və ya 213-cü qrupları üzrə fəaliyyətlər) - Sənaye gəmilərində və ya sahil zavodlarında balıq, xərçəngkimilər və molyuskların emalı (təsnifatın 127-ci qrupu üzrə fəaliyyətlər) - Balıqovlayan gəmilərin və avadanlıqların təmiri, onlara qulluq və texniki xidmət (təsnifatın 132-ci qrupu üzrə fəaliyyətlər) - Gəmi və qayıqların tikintisi və təmiri (təsnifatın 127-ci qrupu və ya 22-ci bölməsi üzrə fəaliyyətlər) - Balıq, xərçəngkimilər və ya molyuskların emalı (təsnifatın 127 və ya 227-ci qrupları üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr (qazanc (gəlir) əldə etmək üçün): - Okean və sahil sularında kommersiya məqsədilə balıq ovu - Dəniz xərçəngkimiləri və molyuskların toplanılması - Dəniz su heyvanlarının: tısbağaların, tunikalıların, dəniz kirpələrinin və s. toplanılması
125	Ev təsərrüfatı müəssisələrində satış məqsədilə akvakultura məhsullarının yetişdirilməsi
İzah	Ev təsərrüfatı müəssisələrində, əsasən satış məqsədilə, suda yaşayan orqanizmlərin istehsalını ətraf mühitin təbii tutumundan daha çox artırmaq üçün hazırlanmış üsullardan istifadə etməklə (məsələn, qidalanma və yırtıcılardan qorunma) su bioresurslarının (balıq, molyusklar, xərçəngkimilər, bitkilər, timsahlar, alligator və amfibiyalar) süni yaradılmış məskunlaşma şəraitində kultivasiyası və ya yetişdirilməsi ilə bağlı (hasilatı daxil olmaqla) istehsal prosesləri üçün nəzərdə tutulan fəaliyyətlər aiddir. - Akvakultura və ya balıq yetişdirmə

	- Bu qrupa müəyyən bir müddət ərzində respondent tərəfindən yerinə yetirilən və işlədiyi müəssisənin əsas fəaliyyətindən fərqli ola bilən fəaliyyət də aid edilir. - ISIC rev. 4, A seksiyası, 03 bölməsi, 032 - "Akvakultura" qrupunda izah edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (qazanc (gəlir) əldə etmək üçün): - Balıq yetişdirmə - Şirin su və dəniz akvakulturası - Balıqçılıq/su təsərrüfatı: Yetiştirilmə, böyütmə - Balıqçılıq/su təsərrüfatı: Çay yataqlarının təmizlənməsi, qidalandırma - Balıqçılıq/su təsərrüfatı ilə əlaqəli digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur - 122 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə heyvanların yetişdirilməsi - 124 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə balıq ovu - 127 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə məhsulların istehsalı və emalı - 213 Şəxsi son istifadə üçün heyvanların ovlanması, tutulması və heyvan dərisinin istehsalı - 216 Şəxsi son istifadə üçün balıq ovu məhsullarının istehsalı - 217 Şəxsi son istifadə üçün akvakultura məhsullarının istehsalı - 221 Şəxsi son istifadə üçün qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı və emalı - Balinalar istisna olmaqla dəniz məməlilərinin, məsələn morjların və suitilərin tutulması (təsnifatın 122 və ya 213-cü qrupları üzrə fəaliyyətlər) - Sənaye gəmilərində və ya sahilə yerləşən zavodlarda balıq, xərçəngkimilər və molyuskların emalı (təsnifatın 127-ci qrupu üzrə fəaliyyətlər) - Balıqçı qayıqlarının və avadanlıqlarının təmiri, onlara qulluq və texniki xidmətin göstərilməsi (təsnifatın 132-ci qrupu üzrə fəaliyyətlər) - Gəmi və qayıqların tikintisi və təmiri (təsnifatın 127-ci qrupu və ya 22-ci bölməsi üzrə fəaliyyətlər) - Balıq, xərçəngkimilər və ya molyuskların emalı (təsnifatın 127 və ya 227-ci qrupları üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr (qazanc (gəlir) əldə etmək üçün): - Balıq yetişdirilməsinə nəzarət edilməsi - Qurbağa yetişdirilməsi
126	Ev təsərrüfatı müəssisələrində satış məqsədilə mədənçıxarma sənayesi məhsullarının hasilatı
İzah	Ev təsərrüfatı müəssisələrində əsasən satış üçün nəzərdə tutulmuş bərk zərəciklər şəklində təbiətdə rast gəlinən faydalı qazıntıların (kömür və filiz) hasilatına dair fəaliyyətlərə aid edilir. Hasilat yeraltı və ya yerüstü mədən işləri, quyularının istismarı, dəniz dibi mədən işləri və s. kimi müxtəlif üsullarla əldə edilə bilər. Bu qrup, xam materialların satış üçün hazırlanmasına yönəlmiş əlavə fəaliyyətləri də nəzərdə tutur, məsələn, filizin əzilməsi, xırdalanması, təmizlənməsi, qurudulması, çeşidlənməsi, toplanması və bərk yanacağın aqlomerasiyası. - Bu qrupa müəyyən bir müddət ərzində respondent tərəfindən yerinə yetirilən və işlədiyi müəssisənin əsas fəaliyyətindən fərqli ola bilən fəaliyyət də aid edilir. - ISIC rev. 4, B - "Mədənçıxarma" seksiyasında izah edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər

Daxildir	Daxildir (qazanc (gəlir) əldə etmək üçün): - Duz hasilatı - Quyuqazma - Daş plitələrin emalı - Daşların parçalanması və xırdalanması - Gil, çinqil və qum hasilatı - Torf hasilatı - Qızılın və digər qiymətli daşların hasilatı - Daşınma, saxlama - Mədənçıxarma sahəsində digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 218 Şəxsi son istifadə üçün mədənçıxarma sənayesi məhsullarının hasilatı - Satış üçün metalların hazırlanması və ya emalı (təsnifatın 127-ci qrupu üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr (qazanc (gəlir) əldə etmək üçün): - Satış üçün emal edilməmiş duzun toplanması - Opal mədəninin qazılması, mədən qalıqları arasında opalların axtarılması - Torfun hasil edilməsi
127	Ev təsərrüfatı müəssisələrində satış məqsədilə məhsulların istehsalı və emalı
İzah	Ev təsərrüfatı müəssisələrində əsasən satış üçün nəzərdə tutulmuş məhsulların/malların istehsalı və ya emalı üzrə fəaliyyətlərə aiddir. - Bu qrupa müəyyən bir müddət ərzində respondent tərəfindən yerinə yetirilən və işlədiyi müəssisənin əsas fəaliyyətindən fərqli ola bilən fəaliyyət də aid edilir. - ISIC rev. 4. C – “Emal sənayesi” (33-cü bölmə istisna olmaqla) seksiyasında izah edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (qazanc (gəlir) əldə etmək üçün): - Qida məhsullarının, içkinin, tütünün məmulatlarının istehsalı, hazırlanması - Toxuculuq məmulatlarının, geyim, dəri və əlaqədar məhsulların istehsalı, emalı və əl işləri - Ağac və ağac qabığından məmulatların istehsalı, emalı və əl işləri - Kərpiclərin, beton plitələrin, içiboş blokların, kirəmitlərin və s. hazırlanması, işlənməsi - Dərman və bitki mənşəli preparatların istehsalı, hazırlanması - Metal və metal məmulatlarının, alətlərin istehsalı, emalı, maşınların, motorlu nəqliyyat vasitələrinin və s. təmiri və quraşdırılması - Digər materiallardan istifadə edərək əl işlərinin hazırlanması və emalı
İstisna olunur	İstisna olunur: - 22 Şəxsi son istifadə üçün məhsulların istehsalı və emalı - 128 Ev təsərrüfatı müəssisələrinin satış məqsədilə tikinti fəaliyyəti - 23 Şəxsi son istifadə üçün tikinti fəaliyyəti
Nümunələr	Nümunələr: - Satış üçün emal edilmiş süd - Satış üçün hazırlanan sabun - Satış üçün hazırlanan şamlar - Satış üçün hazırlanan sənət əsərləri - Satış üçün ev təsərrüfatlarında ənənəvi bitki mənşəli dərmanların hazırlanması

	- Satış üçün evdə mebelin kiçik hissələrinin hazırlanması - Satış üçün evdə paltarların tikilməsi
128	Ev təsərrüfatı müəssisələrinin satış məqsədilə tikinti fəaliyyəti
İzah	Tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Ümumi tikinti - bütün yaşayış binalarının, ofislərin, mağazaların və digər ictimai və təsərrüfat binalarının və s. tikintisi və ya avtomobil yollarının, küçələrin, körpülərin, tunellərin, dəmir yollarının, aerodromların, limanların və digər su qurğularının, irriqasiya sistemlərinin, kanalizasiya sistemlərinin, sənaye obyektlərinin, boru kəmərlərinin və elektrik xətlərinin, idman qurğularının və s. tikintisidir. - Bu qrupa müəyyən bir müddət ərzində respondent tərəfindən yerinə yetirilən və işlədiyi müəssisənin əsas fəaliyyətindən fərqli ola bilən fəaliyyət də aid edilir. - ISIC rev. 4, F – “Tikinti” seksiyasında izah edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (qazanc (gəlir) əldə etmək üçün): - Tikinti sahəsinin hazırlanması da daxil olmaqla binaların, yolların, bəndlərin və digər tikililərin tikintisi və təmiri - Bina və digər tikililərin sökülməsi və ya dağıdılması - Kompleks tikinti, quraşdırma və tamamlama işləri
İstisna olunur	İstisna olunur: - 23 Şəxsi son istifadə üçün tikinti fəaliyyəti
Nümunələr	Nümunələr (qazanc (gəlir) əldə etmək üçün): - Tikinti sahəsində işləmək - Köhnə binanın sökülməsində işləmək - Körpü inşasında işləmək
129	Ev təsərrüfatı müəssisələrində məhsulların istehsalı ilə bağlı məşğulluqla əlaqədar digər fəaliyyətlər
İzah	Əsasən satış məqsədilə nəzərdə tutulan məhsulların istehsalı üzrə ev təsərrüfatı müəssisələrində məşğulluqla əlaqəli digər fəaliyyətlərə aiddir. - Bu qrupa müəyyən bir müddət ərzində respondent tərəfindən yerinə yetirilən və işlədiyi müəssisənin əsas fəaliyyətindən fərqli ola bilən fəaliyyət də aid edilir.
Daxildir	Daxildir (qazanc (gəlir) əldə etmək üçün): - Ehtiyatların/materialların alınması/əldə edilməsi - Məhsulların satışı/yerləşdirilməsi
İstisna olunur	İstisna olunur: - 139 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində xidmətlərin göstərilməsi ilə bağlı məşğulluqla əlaqədar digər fəaliyyətlər - 18 İşlə əlaqədar səyahət və işə gəlib-getmə - 37 Ev təsərrüfatı və ailə üzvləri üçün malların satın alınması
Nümunələr	Nümunələr: - Tarla üçün gübrənin alınması (qazanc (gəlir) əldə etmək üçün)

13	Xidmətlərin göstərilməsi ilə bağlı ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində məşğulluq
İzah	Ev təsərrüfatlarının qeyri-korporativ müəssisələrində və ev təsərrüfatlarında qazanc (gəlir) əldə etmək üçün xidmətlər göstərmək məqsədilə bilavasitə fəaliyyətə sərf olunan vaxta aiddir. - Ev təsərrüfatı eyni yaşayış yerində yaşayan, gəlirlərinin və sərvətlərinin bir hissəsini və ya hamısını bir yerə toplayan və müəyyən növ məhsul və xidmətləri, əsasən qida məhsullarını istehlak edən bir qrup şəxs olaraq müəyyən olunur. Ümumiyyətlə, ev təsərrüfatının hər bir üzvünün birgə ehtiyatlara dair müəyyən haqları olmalıdır. Ən azından istehlaka və ya digər iqtisadi fəaliyyətlərə təsir edən bəzi qərarlar ev təsərrüfatına münasibətdə birlikdə alınmalıdır. (Mənbə: MHS 2008 bənd 4.149) - Ev təsərrüfatlarının qeyri-korporativ müəssisələri istehsal olunan məhsul və ya xidmətləri satmaq və ya mübadilə etmək məqsədi ilə yaradılır. Ev təsərrüfatlarının qeyri-korporativ müəssisələri faktiki olaraq bütün istehsal fəaliyyəti ilə məşğul ola bilirlər: kənd təsərrüfatı, mədənçixarma sənayesi, istehsal, tikinti (12 Məhsulların istehsalı üçün ev təsərrüfatı müəssisələrində məşğulluq), pərakəndə ticarət və ya digər növ xidmətlərin istehsalı (13 Xidmətlərin göstərilməsi ilə bağlı ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində məşğulluq). Onlar praktiki olaraq öz kapitalı və ya yeri olmayan küçə ticarətçisi və ya ayaqqabı təmizləyicisi kimi çalışan fərdi şəxslərdən tutmuş bir çox işçisi olan iri istehsal, tikinti və ya xidmət müəssisələrinə qədər ola bilər (Mənbə: MHS 2008 bənd 4.155). - Ev təsərrüfatlarının qeyri-korporativ müəssisələri, həmçinin satış və ya mübadilə üçün məhsul və ya xidmətlər istehsal edən qeyri-korporativ ortaqlıqları da əhatə edir. Ortaqlıqlar fərqli ev təsərrüfatlarına mənsub ola bilirlər (Mənbə: MHS 2008 bənd 4.156). Bu bölmədə ev təsərrüfatında və ya ailədə qazanc (gəlir) əldə etmək üçün işləyən şəxslər nəzərdə tutulur: (i) eyni və ya başqa bir ev təsərrüfatında yaşayan bir ailə üzvü tərəfindən idarə olunan bazar vahidlərində; və ya (ii) eyni və ya başqa bir ev təsərrüfatında yaşayan bir ailə üzvü tərəfindən işçinin vəzifələri və ya vəzifələrinin yerinə yetirilməsi (Mənbə: Əmək statistiklərinin 19-cu beynəlxalq konfransı (ICLS) paraqraf 30f) - Bu bölmə yalnız qazanc (gəlir) əldə etmək üçün xidmətlərin göstərilməsini əhatə edir. - Bu qrupa müəyyən bir müddət ərzində respondent tərəfindən yerinə yetirilən və işlədiyi müəssisənin əsas fəaliyyətindən fərqli ola bilən fəaliyyət də aid edilir.
Daxildir	Daxildir: - Ev təsərrüfatlarında və ev təsərrüfatları müəssisələrində qazanc (gəlir) əldə etmək üçün xidmət göstərməklə həyata keçirilən fəaliyyətlər, məsələn: - 131 Ev təsərrüfatı müəssisələrində məhsulların vending (ticarət avtomatı vasitəsi ilə) satışı - 132 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli təmir, quraşdırma işləri, tullantıların yığılması və texniki xidmətlərin göstərilməsi - 133 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində peşəkar xidmətlərin göstərilməsi - 134 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində qazanc (gəlir) üçün yük və sərnişin daşınması - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi

	- 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 139 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində xidmətlərin göstərilməsi ilə bağlı məşğulluqla əlaqədar digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: -11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 12 Məhsulların istehsalı üçün ev təsərrüfatı müəssisələrində məşğulluq - 14 Məşğulluqla əlaqədar yardımçı fəaliyyət və fasilələr - 15 Məşğulluqla əlaqədar təlim və təhsil - 16 İşaxtarma - 17 Biznesin qurulması - 18 İşlə əlaqədar səyahət və işə gedib-gəlmə
131	Ev təsərrüfatı müəssisələrində məhsulların vending (ticarət avtomatı vasitəsi ilə) satışı
İzah	Ev təsərrüfatı müəssisələrində məhsulların vending (ticarət avtomatı vasitəsi ilə) satışına aiddir, məsələn: - Qida məhsullarının satışı - Xırda ticarət, məhsulların evlərə çatdırılması ilə satışı, küçə ticarəti, səyyar məhsul satışı - ISIC rev. 4 G seksiyasında təsvir edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər, 452-yə və 454-ə uyğun olaraq motorlu nəqliyyat vasitələri və motosikletlərin təmiri istisna olmaqla, topdan və pərakəndə ticarət - Bu qrupa müəyyən bir müddət ərzində respondent tərəfindən yerinə yetirilən və işlədiyi müəssisənin əsas fəaliyyətindən fərqli ola bilən fəaliyyət də aid edilir.
Daxildir	Daxildir (qazanc (gəlir) əldə etmək üçün): - Qida və içki məhsullarının qablaşdırılması da daxil olmaqla onların satışı; birbaşa istehlak üçün hazırlanmış qida və içkilərin satışı - Qida və içki məhsullarının qablaşdırılması - Qida və içki məhsullarının satışı/çatdırılması - Yemək piştaxtalarının quraşdırılması; təmizlik işləri və xidmət - Qida və içki məhsullarının hazırlanması və satışı ilə bağlı digər fəaliyyətlər - Xırda ticarət, evlərə çatdırılma, küçə ticarəti, köhnə və yeni istifadə olunmuş məhsulların sabit yerlərdə, açıq və qapalı məkanlarda satılması da daxil olmaqla səyyar məhsul satışı, həmçinin təkrar satış üçün məhsulların alınması - Qeyd: 12-ci bölməyə əsasən şəxsi istehsalı olan məhsulların satışı 129-cu qrupda təsnifləşdirilir. - Qeyd: Evlərə çatdırılma, küçə ticarəti və səyyar satış ticarətinin baş verdiyi əraziyə səyahət 182 - İşə gedib-gəlmə qrupunda təsnif edilir. Səyyar satışın baş verdiyi ümumi əraziyə səyahət etmək bu fəaliyyətin ayrılmaz hissəsi hesab olunur. - Adi bir məkanda və ya müəyyən bir yerdə alqı-satqı da daxil olmaqla xırda ticarət - Evdən evə, binadan binaya, otaqdan otağa gəzərək satış da daxil olmaqla qapıya çatdırılma (və ya qapıdan-qapıya ticarət) - Küçə ticarəti və digər səyyar ticarət - Xırda ticarət və satış fəaliyyəti ilə əlaqəli digər fəaliyyətlər

İstisna olunur	İstisna olunur: - 182 İşə gedib-gəlmə
Nümunələr	Nümunələr (qazanc (gəlir) əldə etmək üçün): - Ərzaq köşkündə işləmək - Təkrar satmaq üçün köhnə qəzetləri, işlənmiş konserv bankalarını, istifadə olunmuş plastikləri və digər atılmış əşyaları almaq - Evlərə çatdırılma ilə tərəvəz, meyvə satmaq
132	Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli təmir, quraşdırma işləri, tullantıların yığılması və texniki xidmətlərin göstərilməsi
İzah	Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində qazanc (gəlir) əldə etmək üçün təmir, quraşdırma işləri, tullantıların yığılması və texniki xidmətlərin göstərilməsi aiddir. - ISIC rev. 4, 33, 38, 39, 95-ci bölmələrdə və 452 və 454-cü qruplarda təsvir edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər - Bu qrupa müəyyən bir müddət ərzində respondent tərəfindən yerinə yetirilən və işlədiyi müəssisənin əsas fəaliyyətindən fərqli ola bilən fəaliyyət də aid edilir.
Daxildir	Daxildir (qazanc (gəlir) əldə etmək üçün): - Alət və mexanizmlərin quraşdırılması, sazlanması və təmiri - Nəqliyyat vasitələrinin təmiri - Paltarların, ayaqqabıların, çantaların təmiri də daxil olmaqla geyim mallarının təmiri - Məişət əşyalarının təmiri, o cümlədən məişət texnikası, mebel təmiri - Zibilyıqanların və təkrar emal ilə məşğul olan şəxslərin həyata keçirdikləri fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 133 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində peşəkar xidmətlərin göstərilməsi - 134 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində qazanc (gəlir) əldə etmək üçün yük və sərnişin daşınması - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərinin göstərilməsi - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi
Nümunələr	Nümunələr (qazanc (gəlir) əldə etmək üçün): - Avtomobil qarajında işləmək - Ayaqqabı təmiri sexində işləmək - Zibillikdən şüşələri yığmaq
133	Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində peşəkar xidmətlərin göstərilməsi
İzah	Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində peşəkar xidmətlərin göstərilməsinə aid edilir. - ISIC rev. 4, J, K, L, M, P və Q sekiyalarında təsvir olunan iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər (869 istisna olmaqla) - Bu qrupa müəyyən bir müddət ərzində respondent tərəfindən yerinə yetirilən və işlədiyi müəssisənin əsas fəaliyyətindən fərqli ola bilən fəaliyyət də aid edilir.
Daxildir	Daxildir (qazanc (gəlir) əldə etmək üçün): - Borc vermək və pul yığmaq; valyuta dəyişmək - Mətn yazılması, proqramlaşdırma, kodlaşdırma

	- Mühasibatlıq, hüquqi və əlaqəli xidmətlərin göstərilməsi - Repetitorluq xidmətlərinin göstərilməsi - Tibbi və stomatoloji xidmətlərin göstərilməsi
İstisna olunur	İstisna olunur: - 132 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli təmir, quraşdırma işləri, tullantıların yığılması və texniki xidmətlərin göstərilməsi - 134 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində qazanc (gəlir) əldə etmək üçün yük və sərnişin daşınması - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərinin göstərilməsi - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi
Nümunələr	Nümunələr (qazanc (gəlir) əldə etmək üçün): - Vergilərə dair sənədləşmənin yoxlanılması üçün mütəxəssisin qəbulu - Baytarlıq xidmətlərinin göstərilməsi
134	Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində qazanc (gəlir) əldə etmək üçün yük və sərnişin daşınması
İzah	Planlaşdırılmasından asılı olmayaraq, sərnişin və ya yük daşımalarının dəmir yolu, boru kəməri, avtomobil yolu, su və ya hava yolu ilə həyata keçirilməsinə, həmçinin terminal və dayanacaq yerlərinin istismarı, yüklərin daşınması, saxlanması və s. kimi əlaqədar fəaliyyətlərə aiddir. Bu qrup, nəqliyyat vasitələrinin sürücü və ya operator ilə birlikdə icarəsi, həmçinin kuryer fəaliyyətini nəzərdə tutur. - Bu qrupa müəyyən bir müddət ərzində respondent tərəfindən yerinə yetirilən və işlədiyi müəssisənin əsas fəaliyyətindən fərqli ola bilən fəaliyyət də aid edilir. - ISIC rev. 4, H - Nəqliyyat və anbar təsərrüfatı (531 Poçt fəaliyyəti istisna olmaqla) seksiyasında təsvir edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (qazanc (gəlir) əldə etmək üçün): - Motorlu nəqliyyat vasitələrinin, əllə və pedalla idarə edilən nəqliyyat vasitələrinin, at arabalarının və s.; yelkənli/avarçəkən qayıqların, barjların və s.; təyyarələrin idarə edilməsi - Malların yüklənməsi və daşınması - Sərnişinlərin, yükün gözlənilməsi - Sərnişinlərin daşınması
İstisna olunur	İstisna olunur: - 181 İşlə əlaqədar səyahət - 182 İşə gedib-gəlmə - Yüklərin və sərnişinlərin daşınması üçün istifadə olunan nəqliyyat vasitələrinin, qayıqların və s. texniki xidmət və təmiri (təsnifatın 132-ci qrupu üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr (qazanc (gəlir) əldə etmək üçün): - Sərnişinləri başqa bir şəhərə aparmaq üçün mikroavtobus sürmək - Avtomobil kirayələmək və ya taksi sürmək
135	Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələri tərəfindən ödənişli fərdi qulluq xidmətlərinin göstərilməsi
İzah	Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində qazanc (gəlir) əldə etmək üçün fərdi qulluq xidmətlərinin göstərilməsinə aid edilir. - ISIC rev. 4, Q seksiyası, 87 və 88-ci bölmələr, 869-cu sinifdə göstərilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər

	- Bu qrupa müəyyən bir müddət ərzində respondent tərəfindən yerinə yetirilən və işlədiyi müəssisənin əsas fəaliyyətindən fərqli ola bilən fəaliyyət də aid edilir.
Daxildir	Daxildir (qazanc (gəlir) əldə etmək üçün): - Saç kəsimi, bərbər xidmətləri, kosmetik proseduralar, manikür/pedikür, masaj və s. oxşar fərdi qulluq xidmətlərinin göstərilməsi - Qeyri-peşəkar tibbi xidmətlərin göstərilməsi - Şəxsi gigiyena və geyim ilə bağlı yardımların göstərilməsi - Tibb bacısı, dayə və s. xidmətlərin göstərilməsi
İstisna olunur	İstisna olunur: - 4 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri - 931 Şəxsi gigiyena və özünə qulluq etmə - 932 Özünə tibbi qulluq - 941 Digərlərindən şəxsi qulluğun qəbul edilməsi - 942 Digərlərindən səhiyyə/tibbi qulluğun qəbul edilməsi
Nümunələr	Nümunələr (qazanc (gəlir) əldə etmək üçün): - Müştəriyə masaj xidmətinin göstərilməsi - Müştərinin ayaqlarının mumla depilyasiyası - Bərbərlik üçün evdə otağın hazırlanması və sonra süpürülməsi - Müştərinin saçının kəsilməsi (bərbər fəaliyyəti) - Müştərinin evində uşaq doğuşu zamanı xidmət (mamaça kimi) göstərilməsi
136	Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi
İzah	Qazanc (gəlir) əldə etmək üçün ev işləri üzrə xidmətlərin göstərilməsinə aiddir. - Ev işçilərinin ev təsərrüfatları tərəfindən işə götürülməsi barədə məlumat ISIC-in 97-ci bölməsindən istifadə edilərək müəyyən edilə bilər - Bu qrupa müəyyən bir müddət ərzində respondent tərəfindən yerinə yetirilən və işlədiyi müəssisənin əsas fəaliyyətindən fərqli ola bilən fəaliyyət də aid edilir.
Daxildir	Daxildir: - Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi, pul və ya natura şəklində ödəniş müqabilində ev işçilərinin (və ya ev işlərini görənlərin) 3-cü və 4-cü əsas bölmələrdə müəyyənləşdirildiyi kimi bütün işlərini əhatə edir.
İstisna olunur	İstisna olunur: - 3 Ev təsərrüfatları və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri
Nümunələr	Nümunələr: - İşəgötürənin evinin təmizlənməsi - İşəgötürənin evində bağçılıq işləri
139	Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində xidmətlərin göstərilməsi ilə bağlı məşğulluqla əlaqədar digər fəaliyyətlər
İzah	Ev təsərrüfatlarında məşğulluqla bağlı digər bölmələrdə təsnif edilməyən, digər fəaliyyətlərə, həmçinin ev təsərrüfatlarında təchizat mallarının satın alınması və ya məhsulların utilizasiyası kimi sair fəaliyyətlərə aiddir.
Daxildir	Daxildir (qazanc (gəlir) əldə etmək üçün): - Yerləşdirmə və qidalanma xidmətlərinin göstərilməsi (otaqların, yataq yerlərinin icarəyə verilməsi və bununla əlaqədar işlər daxil olmaqla) (ISIC rev. 4, I seksiyası) - Ehtiyatların/materialların alınması/əldə edilməsi - Məhsulların satışı/yerləşdirilməsi

İstisna olunur	İstisna olunur: - 129 Ev təsərrüfatı müəssisələrində məhsulların istehsalı ilə bağlı məşğulluqla əlaqədar digər fəaliyyətlər - 18 İşlə əlaqədar səyahət və işə gedib-gəlmə - 37 Ev təsərrüfatı və ailə üzvləri üçün malların satın alınması
Nümunələr	Nümunələr: - Masaj edilən müştərilər üçün şam və losyonların alınması
14	Məşğulluqla əlaqədar yardımçı fəaliyyət və fasilələr
İzah	Məhsul və ya xidmətlərin istehsalı üçün zəruri olan, lakin istehsal prosesində birbaşa iştirak etməyən (nəzərdə tutulmayan) fəaliyyətlərə, həmçinin əmək fəaliyyətinin təşkili və ya işçi qüvvəsinin istifadəsi üçün vacib olan istehsalda qısa fasilələrə/aralara aiddir (məsələn, qısa müddətli istirahət).
Daxildir	Daxildir: - 141 Məşğulluqla əlaqədar yardımçı fəaliyyət - 142 İş vaxtı ərzində fasilələr
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyektı olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 12 Məhsulların istehsalı üçün ev təsərrüfatı müəssisələrində məşğulluq - 13 Xidmətlərin göstərilməsi ilə bağlı ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində məşğulluq - 15 Məşğulluqla əlaqədar təlim və təhsil - 16 İşaxtarma - 17 Biznesin qurulması - 18 İşlə əlaqədar səyahət və işə gedib-gəlmə
141	Məşğulluqla əlaqədar yardımçı fəaliyyət
İzah	Məşğulluqla əlaqədar əsas fəaliyyətləri asanlaşdırmaq üçün həyata keçirilən fəaliyyətlərə aiddir. - Əmək Statistikalərinin 18-ci Beynəlxalq Konfransı tərəfindən qəbul edilmiş iş vaxtının ölçülməsi ilə bağlı Qətnamənin 11. (2) (b) bəndinə əsasən "əlaqəli saatlara" bərabər sayılır.
Daxildir	Daxildir: - Məşğulluqla əlaqədar iş yerlərində qazanc (gəlir) əldə etmək üçün xidmətlərin göstərilməsi və ya məhsul istehsal edilməsi üzrə birbaşa olmayan bütün fəaliyyətlər - İşin başlamasını gözləyərkən və ya müştərini gözləyərkən yaranan boş vaxt - Alətlərə texniki xidmətin göstərilməsi - İş paltarını geyinmək və ya dəyişdirmək
İstisna olunur	İstisna olunur: - 142 İş vaxtı ərzində fasilələr - 18 İşlə əlaqədar səyahət və işə gedib-gəlmə
Nümunələr	Nümunələr: - İş paltarını dəyişdirmək - Maşının qızmasını gözləmək - Materialın qurumasını gözləmək (divar boyasında) - İş ilə əlaqədar aidiyyəti şəxslə danışmaq (evdə)

	- İnternet vasitəsilə sifariş edilən malları göndərmək üçün poçt şöbəsinə getmək - Sonrakı iş növbəsinə gedəcək işçini gözləmək
142	İş vaxtı ərzində fasilələr
İzah	İş vaxtı ərzində məhsul və ya xidmətlərin istehsalı ilə əlaqəli olmayan vaxtlara aid edilir, məsələn, avadanlıq və ya texnoloji qəza səbəbindən qısa fasilələr və dayanma müddəti. - Əmək Statistiklərin 18-ci Beynəlxalq Konfransı tərəfindən qəbul edilmiş iş vaxtının ölçülməsi ilə bağlı Qətnamənin 11. (2) (c və d)) bəndlərində müəyyənləşdirildiyi kimi "dayanma müddəti"nə və "istirahət vaxtı"na bərabər sayılır. - Tətbiq: Fasilə zamanı söhbət etmək, siqaret çəkmək, dini fəaliyyət və s. kimi fəaliyyətləri necə təsnifləşdirmək olar? Eyni zamanda olan fəaliyyətlər qeyd edilərkən hər fəaliyyət ayrıca əks etdirilməlidir. Əgər fəaliyyətlər əsas, ikinci dərəcəli və s. kimi müəyyən edilirsə, fasilə zamanı həyata keçirilən konkret fəaliyyət əsas fəaliyyət kimi, 142 kodu isə ikinci dərəcəli fəaliyyət kimi qəbul edilməlidir. Əgər eyni zamanda olan fəaliyyətlər qeyd edilmirsə, ardıcılıq (prioritetləşdirmə) qaydasının müəyyənləşdirilməsinə ehtiyac var.
Daxildir	Daxildir: - Siqaret fasilələri - Qəhvə, çay fasilələri
İstisna olunur	İstisna olunur: - 141 Məşğulluqla əlaqədar yardımçı fəaliyyət
Nümunələr	Nümunələr: - Qəhvə, çay fasiləsi etmək - Elektrik enerjisinin kəsilməsi səbəbindən işin dayandırılması
15	Məşğulluqla əlaqədar təlim və təhsil
İzah	150-ci qrupa bax
150	Məşğulluqla əlaqədar təlim və təhsil
İzah	Məşğulluqla əlaqədar təlim və təhsilə aiddir. - İşçilər üçün işə davamiyyət işəgötürən tərəfindən təsdiqlənməlidir, yeni işə davamiyyət iş vaxtının və ya rəsmi vaxtın bir hissəsi sayılır. - İşəgötürən təlim və ya təhsilin faktiki xərclərini ödəyə və ya ödəməyə bilər. - İşə davamiyyət adı iş saatlarında və ya adi iş saatlarından kənar ola bilər. - Özünüməşğullar üçün təlim və təhsil birbaşa iş ilə əlaqəli olmalıdır.
Daxildir	Daxildir: - Qısa müddətli dil, proqram təminatı və s. kimi kurslarda, vaxtın idarə edilməsi, işə düzəltmə ilə bağlı təlimlərdə, texniki/biznes konfranslarında iştirak etmək - Bakalavriat/magistratura kurslarında iştirak etmək - Yeni bir işə başlamazdan əvvəl hazırlıq kimi ödənişli təlimlərdə iştirak etmək
İstisna olunur	İstisna olunur: - Haqqı ödənilməyən formada stajçı, təcrübəçi və əlaqədar fəaliyyətlər vasitəsilə bacarıq və ya iş təcrübəsi qazanmaq (təsnifatın 53-cü bölməsi üzrə fəaliyyətlər) - 6 Təhsil almaq
Nümunələr	Nümunələr: - Daxili təlimlərdə iştirak etmək

	- Rəsmi iş vaxtında təlim kurslarında, seminarlarda, konfranslarda iştirak etmək - Rəsmi iş vaxtında yarım günlük dərslərdə iştirak etmək
16	İşaxtarma
İzah	160-cı qrupa bax
160	İşaxtarma
İzah	Haqqı ödənilən iş tapmaq üçün fəaliyyətlərə aiddir. Burada, həmçinin ölkə daxilində və ya xaricində natamam (qismən), qeyri-rəsmi, müvəqqəti, mövsümi və ya təsadüfi işlər də nəzərə tutulur. (Mənbə: Əmək Statistikalərinin 19-cu Beynəlxalq Konfransı, bənd 47b)
Daxildir	Daxildir: - İş axtarmaq - İşə qəbul zamanı imtahan və müsahibələrdə iştirak etmək - Dosta, qohuma və ya digər vasitəçilərə işlə bağlı kömək üçün müraciət etmək - İşəgötürənlərə birbaşa müraciət etmək - Qəzetlərdə və ya internetdə iş elanlarını yerləşdirmək və ya cavablandırmaq - Peşəkar və ya sosial şəbəkələr üzərindən internet səhifələrində onlayn anket məlumatlarını yerləşdirmək və ya yeniləmək
İstisna olunur	İstisna olunur: - Təhsillə bağlı imtahanlar (təsnifatın 6-cı əsas bölməsi üzrə fəaliyyətlər) - Haqqı ödənilməyən stajçı işi üçün müsahibələr (təsnifatın 53-cü bölməsi üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr: - İş düzəltmə agentliyinə zəng etmək və ya oraya getmək - İş elanlarının oxumaq və cavablandırmaq (onlayn) - Yeni işəgötürənlə görüşmək - Gələcəkdəki iş yerinə baş çəkmək - Yeni iş üçün müsahibədə iştirak etmək
17	Biznesin qurulması
İzah	170-ci qrupa bax

170	Biznesin qurulması
İzah	Biznes və ya kənd təsərrüfatı müəssisəsi qurmaq fəaliyyətlərinə aiddir. Burada, həmçinin ölkə daxilində və ya xaricində natamam (qismən), qeyri-rəsmi, müvəqqəti, mövsümi və ya təsadüfi işlər də nəzərdə tutulur. (Mənbə: Əmək Statistikalərinin 19-cu Beynəlxalq Konfransı, bənd 47b)
Daxildir	Daxildir: - İş qurmaq - Biznesqurma imkanlarını araşdırmaq - Maliyyə resurslarının əldə edilməsi, icazələrin, lisenziyaların əldə edilməsi üçün müraciət etmək - Torpaq, ərazi, texnika, material, kənd təsərrüfatı resurslarının axtarılması - Dosta, qohuma və ya digər vasitəçilərə işlə bağlı kömək üçün müraciət etmək - Dövlət və ya özəl məşğulluq xidmətlərində qeydiyyatdan keçmək və ya onlarla əlaqə qurmaq

İstisna olunur	İstisna olunur: - Təhsillə bağlı imtahanlar (təsnifatın 6-cı əsas bölməsi üzrə fəaliyyətlər) - Haqqı ödənilməyən təcrübəçilər üçün müsahibələr (təsnifatın 53-cü bölməsi üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr: - Biznes krediti üçün banka müraciət etmək - İcarəyə götürmək üçün mağaza axtarmaq
18	İşlə əlaqədar səyahət və işə gedib-gəlmə
İzah	İş yerinə gedib-gəlmə, həmçinin hər hansı bir iş fəaliyyəti yerinə yetirmədən işlə əlaqəli olan səyahətləri nəzərdə tutur. - Səyahət etmək işin ayrılmaz hissəsi olduqda (məsələn, sürücü, pilot, stüardessa, zibilyıqan, dənizçi və s.) fəaliyyət müvafiq olaraq: 11 - Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq; 12 - Məhsulların istehsalı üçün ev təsərrüfatı müəssisələrində məşğulluq; 13 - Xidmətlərin göstərilməsi ilə bağlı ev təsərrüfatlarında və ev təsərrüfatları müəssisələrində məşğulluq bölmələrində təsnifləşdirilir.
Daxildir	Daxildir: - 181 İşlə əlaqədar səyahət - 182 İşə gedib-gəlmə
İstisna olunur	İstisna olunur: - Malların daşınması üçün yük nəqliyyat vasitələrinin istifadəsi və ya ictimai nəqliyyatdan istifadə zamanı işlə əlaqəli korrespondensiyaların hazırlanması kimi işlə bağlı tapşırıq və vəzifələrin yerinə yetirilməsinə sərf olunan vaxt - Taksi şirkətlərinin maşınlarının idarə edilməsi
181	İşlə əlaqədar səyahət
İzah	İşə gedib-gəlmədən başqa işlə əlaqəli istənilən səyahətə aiddir.
Daxildir	Daxildir: - Əmək fəaliyyəti ilə əlaqəli olmayan, lakin işlə bağlı məhsul və ya şəxslərin səyahəti, yer dəyişməsi, nəqli və ya müşayiət edilməsi - Balıqçılıq təsərrüfatı bölgələrinə, konfranslara getmək və ya müştərilərlə görüşmək üçün iş yerləri arasında səyahət
İstisna olunur	İstisna olunur: - 182 İşə gedib-gəlmə
Nümunələr	Nümunələr: - Ofisdən, idarədən zavoda getmək - Ofisdən, idarədən müştəriyə baş çəkmək üçün avtobusla getmək - Bir iş yerindən digərinə velosipedlə getmək
182	İşə gedib-gəlmə
İzah	İşlə əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi ilə əlaqəli olmayan iş yerinə gedib-gəlmə səyahətinə aiddir.
Daxildir	Daxildir: - İş yerinə gedib-gəlmək
İstisna olunur	İstisna olunur: - İş yerinə gedib-gəlmədən fərqli səyahət
Nümunələr	Nümunələr: - Ofisə, idarəyə maşın sürmək

	- Fabrikdən evə piyada getmək - Avtobusla şirkətə getmək - İş üçün qonşu kəndə piyada getmək
2	Şəxsi son istifadə üçün məhsulların istehsalı
İzah	Məhsulun istifadəsi ilk növbədə istehsalçı tərəfindən kapitalın formalaşmasına istiqamətlənməklə istehsalçının son istifadəsi üçün, yaxud ev təsərrüfatı üzvlərinin və ya digər ev təsərrüfatında yaşayan ailə üzvlərinin son istehlakı üçün nəzərdə tutulan məhsulların istehsalı fəaliyyətinə aiddir. - "Məhsullar"ın istehsalı MHS 2008-in istehsal çərçivəsi daxilində müəyyən edilir və aşağıdakıları əhatə edir: - (i) kənd təsərrüfatı, balıqçılıq və ovçuluq məhsullarının saxlanması üçün onların istehsalı və/və ya emalı; - (ii) odun və digər yanacaqlar da daxil olmaqla mədənçıxarma və meşə təsərrüfatı məhsullarının saxlanması üçün onların toplanması və/və ya emalı; - (iii) təbii və digər mənbələrdən suyun əldə edilməsi; - (iv) ev əşyalarının istehsalı (mebel, toxuculuq məmulatları, geyim, ayaqqabı, saxsı əşyalar və ya qayıq və kanoelər də daxil olmaqla digər dayanıqlı əşyalar); - (v) şəxsi yaşayış evinin, təsərrüfat binalarının və s. tikintisi və ya əsaslı təmiri - "Şəxsi son istifadə üçün" dedikdə məhsulun istehlak üçün nəzərdə tutulan təyinatı istehsalçı tərəfindən əsasən kapital yığımı formasında və ya ev təsərrüfatı üzvləri və ya digər ev təsərrüfatlarında yaşayan ailə üzvləri tərəfindən son istehlak üçün nəzərdə tutulan istehsal: - (i) məhsulun nəzərdə tutulan təyinatı, əsasən özünün son istifadəsi üçün istehsal olunan məhsullara və ya göstərilən xidmətlərə görə müəyyən edilir; - (ii) əsasən öz istehlakı üçün nəzərdə tutulan kənd təsərrüfatı, balıqçılıq, ovçuluq məhsullarının bir hissəsi və ya artıq qalan hissəsi, hansı ki, satıla və ya mübadilə edilə bilər. - Qeyd: 1-ci Əsas Bölmə ilə müqayisədə bu fəaliyyət üzrə bölmələrdə iş vaxtı rejiminin bir qayda olaraq daha qeyri-rəsmi və ya sərbəst olduğu güman edilir. Beləliklə, bu bölmə qısa fasilələr və nahar üçün fasilələr olan xüsusi qrupları əhatə etmir. İşdəki belə fasilələrlə əlaqəli fəaliyyətlər müvafiq bölmədə təsnifləşdirilir; məsələn, qəlyanaltı 921 - Yemək yemək/qəlyanaltı etmək bölməsi altında təsnifləşdirilir. - Tətbiq: Həm şəxsi istehlak, həm də satış və ya mübadilə üçün nəzərdə tutulan məhsulların istehsalı - əsas məqsəd satış üçün nəzərdə tutulubsa, 1-ci Əsas Bölmədə, əsas məqsəd şəxsi istifadə üçün nəzərdə tutulubsa, o zaman 2-ci Əsas Bölmədə təsnifləşdirilməlidir. Əgər bir ev təsərrüfatı müəssisəsində istehsal olunan bəzi məhsullar əsasən satış üçün, digərləri isə əsasən şəxsi istifadə üçün nəzərdə tutulubsa, satış üçün istehsal olunan həmin məhsullar 1-ci Əsas Bölmədə - Məşğulluq və onunla əlaqədar fəaliyyətlərdə təsnifləşdirilməlidir.
Daxildir	Daxildir: - 21 Şəxsi son istifadə üçün kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və mədənçıxarma sənayesi məhsullarının istehsalı - 22 Şəxsi son istifadə üçün məhsulların istehsalı və emalı - 23 Şəxsi son istifadə üçün tikinti fəaliyyəti - 24 Ev təsərrüfatları və ya şəxsi son istifadə üçün su və yanacaq təchizatı

	- 25 Şəxsi istifadə üçün məhsulların istehsalı ilə əlaqədar malların və şəxslərin səfərləri, yerdəyişməsi, daşınması və ya onların müşayiət edilməsi
İstisna edilir	İstisna edilir: - 1 Məşğulluq və onunla əlaqədar fəaliyyətlər - 3 Ev təsərrüfatları və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri - 4 Ev təsərrüfatları və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri - 5 Könüllü, stajçı və haqqı ödənilməyən digər bu kimi işlər - Tamamilə əyləncə məqsədləri üçün olan fəaliyyətlər (təsnifatın 8-ci əsas bölməsi üzrə fəaliyyətlər)
21	Şəxsi son istifadə üçün kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və mədənçixarma sənayesi məhsullarının istehsalı
İzah	Əsasən şəxsi son istifadə üçün nəzərdə tutulan kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və mədənçixarma sənayesi məhsullarının istehsalına aiddir.
Daxildir	Daxildir: - 211 Şəxsi son istifadə üçün kənd təsərrüfatı məhsullarının becərilməsi və bostançılıq - 212 Şəxsi son istifadə üçün kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və heyvandarlıq məhsullarının istehsalı - 213 Şəxsi son istifadə üçün heyvanların ovlanması, tutulması və heyvan dərisinin istehsalı - 214 Şəxsi son istifadə üçün meşə materiallarının tədarükü və meşəçilik - 215 Şəxsi son istifadə üçün yabanı məhsulların yığılması - 216 Şəxsi son istifadə üçün balıq ovu məhsullarının istehsalı - 217 Şəxsi son istifadə üçün akvakultura məhsullarının istehsalı - 218 Şəxsi son istifadə üçün mədənçixarma sənayesi məhsullarının hasilatı
İstisna olunur	İstisna olunur: - 22 Şəxsi son istifadə üçün məhsulların istehsalı və emalı - 23 Şəxsi son istifadə üçün tikinti fəaliyyəti - 24 Ev təsərrüfatları və ya şəxsi son istifadə üçün su və yanacaq təchizatı - 25 Şəxsi istifadə üçün məhsulların istehsalı ilə əlaqədar malların və şəxslərin səfərləri, yerdəyişməsi, daşınması və ya onların müşayiət edilməsi - Tamamilə əyləncə məqsədləri üçün olan fəaliyyətlər (təsnifatın 8-ci əsas bölməsi üzrə fəaliyyətlər)
211	Şəxsi son istifadə üçün bostan və kənd təsərrüfatı məhsullarının becərilməsi
İzah	Əsasən şəxsi son istifadə üçün nəzərdə tutulmuş bitkiçilik məhsullarının istehsalı (becərilməsi və yığılması) üzrə fəaliyyətlərə aiddir. Bu qrup kənd təsərrüfatına yardımçı fəaliyyətləri və məhsul yığımından sonrakı emalı, məsələn əkin yerlərinin hazırlanması, ağacların budanması, məhsulun yığılması, məhsulların istehlak və ya emala hazırlanması (təmizlənmə, çeşidlərə ayırma, dezinfeksiya) və s. kimi kənd təsərrüfatı ilə bağlı xidmət fəaliyyətlərini nəzərdə tutur. Fermada, bağda, bostanda və ya həyətyanı sahədə görülən işlər nəzərdə tutulur. ISIC rev. 4, A seksiyası, 01 bölməsi, 011-013 qrupları və 0161, 0163 və 0164 siniflərində təsvir edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər

Daxildir	Daxildir (şəxsi son istifadə üçün): - Dənli bitkilərin, tərəvəzlərin, meyvələrin, qoz-fındığın, ədviyyat bitkilərinin, güllərin, göbələk və giləmeyvələrin və digər məhsulların becərilməsi (ferma, bağ, bostan və ya həyətyanı sahə daxil olmaqla); saxlanması/istifadəsi üçün emalı - Torpağın şumlanması, dırmaqlanması, toxum döymə, kəsmə və yandırma da daxil olmaqla torpağın hazırlanması - Toxum yatağının hazırlanması, səpin, təkrar əkin də daxil olmaqla əkin və əkin əməliyyatları - Üzvi gübrələrin səpin üçün hazırlanması, üzvi/kimyəvi gübrələrin daşınması və səpilməsi - Yabanı otların təmizlənməsi, suvarma, ot biçmə də daxil olmaqla sahə/bağ baxımı - Taxılın yığılması, xırdalanması və təmizlənməsi, məhsul qalığının qurudulması da daxil olmaqla məhsul yığımı - Qurutma, toxum seçimi, torbalama və saxlama da daxil olmaqla məhsul yığımından sonrakı fəaliyyətlər - Suvarma kanallarının cari təmiri, məhsulun mühafizəsi/qorunması, alət və avadanlıqların saxlanması və cari təmiri də daxil olmaqla digər kənd təsərrüfatı xidməti fəaliyyətləri - Kənd təsərrüfatı məhsullarının becərilməsi ilə bağlı digər müəyyən fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - Tarlaların hazırlanması (məsələn, əkin sahələrinin terras şəklində düzəldilməsi, drenaj, çəltik tarlalarının hazırlanması və s.) (təsnifatın 128-ci qrupu və ya 23-cü bölməsi üzrə fəaliyyətlər) - 212 Şəxsi son istifadə üçün kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və heyvandarlıq məhsullarının istehsalı - 221 Şəxsi son istifadə üçün qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı və emalı - Aqronom xidmətlərinin göstərilməsi (təsnifatın 133-cü qrupu üzrə fəaliyyətlər) - Landşaft memarlığı xidmətlərinin göstərilməsi (təsnifatın 133-cü qrupu üzrə fəaliyyətlər) - Kənd təsərrüfatı sərgisində/yarmarkasında iştirak etmək (təsnifatın 811-ci qrupu üzrə fəaliyyətlər) - Satış məqsədilə meyvə və tərəvəzlərin saxlanması (qorunması) (təsnifatın 127-ci qrupu üzrə fəaliyyətlər) - Satış məqsədilə bitkiçilik məhsullarının istehsalı (təsnifatın 121-ci qrupu üzrə fəaliyyətlər) - Kənd təsərrüfatı məhsullarının hər hansı sonrakı emalı (təsnifatın 127-ci qrupu və ya 22-ci bölməsi üzrə fəaliyyətlər)
Nümunə	Nümunə (şəxsi son istifadə üçün): - Əkin sahələrinin suvarılması - Almaların toplanılması - Əkin sahələrin hazırlanması - Kənd təsərrüfatı məhsullarının emalı - Kənd təsərrüfatı məhsullarının toxumlarının səpilməsi - Meyvə ağacları və üzüm tənəklərinin budanması - Çəltik əkininin yerinin dəyişdirilməsi - Çuğundur əkinlərinin seyrəldilməsi - Məhsul yığımı

212	Şəxsi son istifadə üçün kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və heyvandarlıq məhsullarının istehsalı
İzah	Əsasən şəxsi istifadə üçün nəzərdə tutulmuş heyvan yetişdirmə və heyvandarlıq məhsulları istehsalına dair fəaliyyətlərə aiddir. Bu qrupda, eyni zamanda heyvan yetişdirmə və heyvandarlıq məhsulları istehsalına aid xidmət fəaliyyətlərini, məsələn heyvanların çoxaldılmasına və böyüdülməsinə imkan yaradan fəaliyyətlər, heyvan yetişdirmə ilə bağlı yardımçı fəaliyyətlər nəzərdə tutulur. - Heyvandarlıq suda yaşayan heyvanlardan başqa bütün növ heyvanların yetişdirilməsi və böyüdülməsi kimi müəyyən edilir. Məsələn, iribuynuzlu mal-qara və camış yetişdirilməsi, atların və digər oxşar heyvanların yetişdirilməsi; dəvə və dəvəkimilərin yetişdirilməsi; qoyun və keçilərin yetişdirilməsi; donuzların yetişdirilməsi; quşların yetişdirilməsi və s. - ISIC rev. 4, A seksiyası, 01 bölməsi, 014 qrupu və 0162 sinfində təsvir edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (şəxsi son istifadə üçün): - Ev heyvanlarının yetişdirilməsi/böyüdülməsi - Fermalarda xəz dərilərin, sürünənlərin və quş dərilərinin istehsalı - Yumurta istehsalı - Bal istehsalı - Quşçuluq inkubatorlarının istismarı - Yem toplama; yemin hazırlanması; yemləmə, suvarma; otarma - Atların nallanması - Çardağın yuyulması, toyuq hininin təmizlənməsi - Quruda yaşayan heyvanların yetişdirilməsi - Süd sağımı/istehsalı - Yumurtaların toplanması, saxlanması, çeşidlənməsi - Qırxım - Peynin toplanması, peyin qəliblərinin hazırlanması - Heyvandarlıq, heyvandarlıq məhsullarının istehsalı, heyvandarlıq xidmətləri ilə əlaqəli digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 122 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə heyvanların yetişdirilməsi - 127 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə məhsulların istehsalı və emalı - 213 Şəxsi son istifadə üçün heyvanların ovlanması, tutulması və heyvan dərisinin istehsalı - 221 Şəxsi son istifadə üçün qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı və emalı - 36 Ev heyvanlarına qulluq - Süd emalı (təsnifatın 127 və ya 221-ci qrupları üzrə fəaliyyətlər) - Su heyvanlarının yetişdirilməsi (təsnifatın 124, 125 və ya 216, 217-ci qrupları üzrə fəaliyyətlər)

Nümunələr	Nümunələr (şəxsi son istifadə üçün): - Sürünün yoxlanılması (süd istehsalının məhsuldarlığını və tərkibini ölçmək üçün toplanmış nümunələr) - Mal-qara naxırına gedilməsi - Quşların axtalanması - Hinin təmizlənməsi - İnəyin süni mayalandırılması - İnəklərin sağılması - Qoyunların qırılması - Yanacaq üçün peyin qəliblərinin hazırlanması - Heyvanların bəslənməsi
213	Şəxsi son istifadə üçün heyvanların ovlanması, tutulması və heyvan dərisinin istehsalı
İzah	Əsasən şəxsi son istifadə üçün nəzərdə tutulmuş ət, yun, dəri və ya digər məhsullar əldə etmək məqsədilə heyvanların ovlanmasına, tutulmasına aiddir. - ISIC rev. 4, A seksiyası, 01 bölməsi, 017 qrupunda göstərilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (şəxsi son istifadəsi üçün): - Vəhşi heyvanların ovlanması və tutulması: çuxur qazma, tələ qurma, müşahidə və s. - Quşların ovlanması - Yemək üçün, xəz dəri üçün heyvanların tutulması, xəz dərilərinin istehsalı - Ov ilə və tələyə salınmaqla xəz dərilərinin, sürünənlərin və ya quş dərilərinin istehsalı - Morj və suiti kimi dəniz məməlilərinin quru ərazidə tutulması - Ovçuluq və heyvan dərilərinin istehsalı ilə bağlı digər müəyyən fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - Morj və suitilər istisna olmaqla dəniz məməlilərinin tutulması (təsnifatın 216-cı qrupu üzrə fəaliyyətlər) - Tamamilə əyləncə məqsədilə ovçuluq (təsnifatın 8-ci əsas bölməsi üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr (şəxsi son istifadə üçün): - Qaz ovu - Ayı dərisinin emalı
214	Şəxsi son istifadə üçün meşə materiallarının tədarükü və meşəçilik
İzah	Əsasən şəxsi istifadə üçün nəzərdə tutulmuş yuvarlaq meşə ağacı materiallarının istehsalı üzrə fəaliyyətə aiddir. Meşə təsərrüfatı fəaliyyəti ağac materialı istehsalı ilə yanaşı, az emal edilmiş məhsulların da (məsələn, kömür, odun qırıntıları və emal edilməmiş bir formada istifadə olunan yuvarlaq meşə materialları) əldə edilməsinə səbəb olur. Bu fəaliyyətlər təbii və ya süni salınmış meşələrdə həyata keçirilə bilər. Bu qrupda, həmçinin meşə təsərrüfatı və ağac tədarükü ilə əlaqəli xidmət fəaliyyətləri nəzərdə tutulur. - ISIC rev. 4, A seksiyası, 02 – “Meşəçilik və ağac tədarükü” bölməsi (023 istisna olmaqla)
Daxildir	Daxildir (şəxsi son istifadə üçün): - Meşəçilik və digər meşə təsərrüfatı fəaliyyətləri: meşə ağaclarının yetişdirilməsi (meşələrin və ağac sahələrinin ekilməsi, yerinin dəyişdirilməsi, seyrəldilməsi və meşələrin və meşə massivlərinin qorunması), cavan meşələrin salınması, meşə ağacları fidanlarının becərilməsi

	- Ağac tədarükü: meşə əsaslı istehsal sahələri üçün yuvarlaq meşə ağacı istehsalı, çuxur dayaqları, hasar dirəkləri və köməkçi dirəklər kimi işlənməmiş formada istifadə olunan yuvarlaq meşə ağacı istehsalı, satış məqsədilə odunların toplanması və istehsalı, meşədə ağac kömürü istehsalı (ənənəvi metodlardan istifadə etməklə) - Aşağıda qeyd edilən işləri həyata keçirmək üçün meşə təsərrüfatına dəstək xidmətləri: meşələrin inventarizasiyası, meşə təsərrüfatının idarə edilməsi üzrə məsləhət xidmətləri, ağac materiallarının qiymətləndirilməsi, meşə yanğınına qarşı mübarizə və meşələrin mühafizəsi, meşə zərərvericilərinə qarşı mübarizə, meşə daxilində ağacların daşınması
İstisna olunur	İstisna olunur: - 123 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə meşə məhsullarının tədarükü - 215 Şəxsi son istifadə üçün yabanı məhsulların toplanması - 241 Ev təsərrüfatları və ya şəxsi son istifadə üçün yanacaq kimi istifadə edilən odunun və digər təbii məhsulların yığılması - Satış məqsədilə "Yeni il" ağaclarının yetişdirilməsi (təsnifatın 121-ci qrupu üzrə fəaliyyətlər) - Ağac fidanlarının becərilməsi (təsnifatın 121-ci qrupu üzrə fəaliyyətlər) - Göbək və ya yerdombalanların yetişdirilməsi, giləmeyvə və ya qoz-fındıq yetişdirilməsi (təsnifatın 121-ci qrupu üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr (şəxsi son istifadə üçün): - Ağacların kəsilməsi - Kəsilmək üçün nəzərdə tutulmuş ağacların düzülməsi - Meşələrin bərpasına kömək edilməsi
215	Şəxsi son istifadə üçün yabanı məhsulların yığılması
İzah	Əsasən şəxsi son istifadə üçün nəzərdə tutulmuş meyvələrin, yabanı meyvələrin, yabanı göbək və giləmeyvələrin, dərman bitkilərinin və digər bitkilərin; xırda meşə məhsullarının, yarpağın, bambukun və s. toplanmasına aid edilir. - ISIC rev. 4, A seksiyası, 02 - "Meşəçilik və ağac kəsmə" bölməsi, 023 - "Qeyri-ağac məhsullarının toplanması" qrupu
Daxildir	Daxildir (şəxsi son istifadə üçün): - Təbiətdə böyüyən qeyri-ağac məhsullarının və digər bitkilərin toplanması: göbək və yerdombalanları, giləmeyvələr və qozlar, balata, digər kauçuk kimi saqqızlar, mantar palıdı, bitki şirələri və ekstraktları, palıd qozası və adi atşabalıdları, yosun və şibyə və s. - Kustar üsulla istehsal üçün dərman bitkilərinin və digər bitkilərin toplanması: çətənə, betel qozu, bambuk, yarpaq və s. - Yabanı meyvələrin, giləmeyvələrin və ya becərilməyən digər bitkilərin, digər yeməli qidaların toplanması
İstisna olunur	İstisna olunur: - 123 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə meşə məhsullarının tədarükü - 214 Şəxsi son istifadə üçün meşə materialların tədarükü və meşəçilik - 241 Ev təsərrüfatları və ya şəxsi son istifadə üçün yanacaq kimi istifadə edilən odunun və digər təbii məhsulların yığılması - Göbək və giləmeyvə yetişdirmək (təsnifatın 121 və ya 211-ci qrupları üzrə fəaliyyətlər)

Nümunələr	Nümunələr (şəxsi son istifadə üçün): - Evdə hazırlanan tort üçün toplanan giləmeyvə - Şəxsi istifadə üçün toplanmış yarpaq və tərəvəzlər
216	Şəxsi son istifadə üçün balıq ovu məhsullarının istehsalı
İzah	Əsasən şəxsi son istifadə üçün nəzərdə tutulmuş balıq ovuna dair fəaliyyətlərə, yəni insanların istehlakı və ya digər məqsədlər üçün okean, daxili su hövzələri bitkiləri də daxil olmaqla diri yabanı su bioresurslarının (əsasən balıq, molyusk, xərçəngkimilər) əl ilə və ya tilov ipi, balıq toru, stasionar tələ kimi müxtəlif ov alətləri vasitəsi ilə ovu, yığılması və toplanması üzrə fəaliyyətə aid edilir. Bu cür fəaliyyətlər sahil zolağında (məsələn, midya və istiridyə kimi molyuskların toplanması) və ya sahil torlarından istifadə edilməklə və ya qazılmış bəndlərdən və ya daha çox sahil və ya dəniz sularında kommersiya qayıqlarından istifadə edilərək həyata keçirilə bilər. ISIC rev. 4, A seksiyası, 03 bölməsi, 031 – “Balıqçılıq” qrupunda izah edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (şəxsi son istifadə üçün): - Dəniz balıqçılığı və şirin su hövzələrində balıqçılıq - Balıq və digər akvakultura məhsullarının ovlanması - Təbii mirvari, süngər, mərcan, yosun, balıqqulağı kimi dəniz məhsullarının toplanması - Balıqçılıq qayıqlarının və avadanlıqlarının, alətlərinin, balıq torlarının təmiri, baxımı və istismarı - Balıqçılıqla əlaqəli digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 122 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə heyvanların yetişdirilməsi - 124 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə balıq ovu - 125 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə akvakultura məhsullarının yetişdirilməsi - 127 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə məhsulların istehsalı və emalı - 213 Şəxsi son istifadə üçün heyvanların ovlanması, tutulması və heyvan dərisinin istehsalı - 217 Şəxsi son istifadə üçün akvakultura məhsullarının istehsalı - 221 Şəxsi son istifadə üçün qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı və emalı - Balinalar istisna olmaqla dəniz məməlilərinin, məsələn morjların, suitilərin tutulması (təsnifatın 122 və ya 213-cü qrupları üzrə fəaliyyətlər) - Sənaye gəmilərində və ya sahil zavodlarında balıq, xərçəngkimilər və molyuskların emalı (təsnifatın 127-ci qrupu üzrə fəaliyyətlər) - Gəmi və qayıqların tikintisi və təmiri (təsnifatın 121-ci qrupu və ya 22-ci bölməsi üzrə fəaliyyətlər) - Balıq, xərçəngkimilər və ya molyuskların emalı (təsnifatın 127 və ya 227-ci qrupları üzrə fəaliyyətlər) - Öyləncə məqsədilə balıq ovu (təsnifatın 8-ci əsas bölməsi üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr (şəxsi son istifadə üçün): - Okean və sahil sularında balıq ovu - Dəniz xərçəngkimilərinin və molyuskların toplanılması - Dəniz su heyvanlarının: tısbağalar, tunikatlar, dəniz kirpiləri və s. toplanılması

217	Şəxsi son istifadə üçün akvakultura məhsullarının istehsalı
İzah	Əsasən şəxsi son istifadə üçün nəzərdə tutulmuş, suda yaşayan orqanizmlərin istehsalını ətraf mühitin təbii tutumundan daha çox artırmaq üçün hazırlanmış üsullardan istifadə etməklə (məsələn, qidalanma və yirticılardan qorunma) su bioresurslarının (balıq, molyusklar, xərçəngkimilər, bitkilər, timsahlar, alligator və amfibiylar) süni yaradılmış məskunlaşma şəraitində kultivasiyası və ya yetişdirilməsi ilə bağlı (hasilatı daxil olmaqla) istehsal prosesləri üçün nəzərdə tutulan fəaliyyətlərə aiddir. - Akvakultura və ya balıqyetidirmə - ISIC rev. 4, A seksiyası, 03 bölməsi, 032 – “Akvakultura” qrupunda izah edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (şəxsi son istifadə üçün): - Balıqyetidirmə - Şirin su və dəniz akvakulturası - Balıqçılıq/su təsərrüfatı: Yetidirmə, böyütmə - Balıqçılıq/su təsərrüfatı: Çay yataqlarının təmizlənməsi, qidalandırma - Balıqçılıq qayıqlarının və avadanlıqlarının, alətlərinin, balıq torlarının təmiri, baxımı və istismarı - Balıqçılıq/su təsərrüfatı ilə əlaqəli digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 122 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə heyvanların yetişdirilməsi - 124 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə balıq ovu - 125 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə akvakultura məhsullarının yetişdirilməsi - 127 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə məhsulların istehsalı və emalı - 213 Şəxsi son istifadə üçün heyvanların ovlanması, tutulması və heyvan dərisinin istehsalı - 216 Şəxsi son istifadə üçün balıq ovu məhsullarının istehsalı - 221 Şəxsi son istifadə üçün qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı və emalı - Balinalar istisna olmaqla dəniz məməlilərinin, məsələn morjların, suitilərin tutulması (təsnifatın 122 və ya 213-cü qrupları üzrə fəaliyyətlər) - Sənaye gəmilərində və ya sahil zavodlarında balıq, xərçəngkimilər və molyuskların emalı (təsnifatın 127-ci qrupu üzrə fəaliyyətlər) - Gəmi və qayıqların tikintisi və təmiri (təsnifatın 121-ci qrupu və ya 22-ci bölməsi üzrə fəaliyyətlər) - Balıq, xərçəngkimilər və ya molyuskların emalı (təsnifatın 127 və ya 227-ci qrupları üzrə fəaliyyətlər) - Öyləncə məqsədilə balıq ovu (təsnifatın 8-ci əsas bölməsi üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr (şəxsi son istifadə üçün): - Balıqyetidirmə zavodlarına nəzarət edilməsi - Balıqların yetişdirilməsi
218	Şəxsi son istifadə üçün mədənçıxarma sənayesi məhsullarının hasilatı
İzah	Əsasən bərk zərrəciklər şəklində təbiətdə rast gəlinən faydalı qazıntıların (kömür, filiz və dağ süxurları) hasilatı üzrə şəxsi son istifadə üçün nəzərdə tutulmuş fəaliyyətlərə aid edilir. Bu qrup xam materialların satış üçün hazırlanmasına yönəlmiş əlavə fəaliyyətləri də nəzərdə tutur, məsələn, filizin

	əzilməsi, xırdalanması, təmizlənməsi, qurudulması, çeşidlənməsi, toplanması və bərk yanacağın aqlomerasiyası. - ISIC rev. 4, Bölmə B – “Mədənçıxarma” bölməsində izah edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (şəxsi son istifadə üçün): - Duz hasilatı - Daş plitələrin emalı - Kömür hasilatı - Daşların parçalanması və xırdalanması - Gil, çinqil və qum hasilatı - Torf hasilatı - Mədənçıxarma sahəsində digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 126 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə mədənçıxarma sənayesi məhsullarının hasilatı
Nümunələr	Nümunələr (şəxsi son istifadə üçün): - Şəxsi istifadə üçün emal edilməmiş duzun toplanması - Daş karxanasından kənarda qayaların yonulması - Torfun hasilatı
22	Şəxsi son istifadə üçün məhsulların istehsalı və emalı
İzah	Əsasən şəxsi son istifadə üçün nəzərdə tutulmuş məhsulların/malların istehsalına aiddir.
Daxildir	Daxildir: - 221 Şəxsi son istifadə üçün qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı və emalı - 222 Şəxsi son istifadə üçün toxuculuq məmulatları, geyim, dəri və oxşar məhsulların istehsalı və emalı - 223 Şəxsi son istifadə üçün ağac və ağac qabığından məmulatların istehsalı və emalı - 224 Şəxsi son istifadə üçün kərpicin, beton lövhələrin, içiboş blokların və plitələrin istehsalı və emalı - 225 Şəxsi son istifadə üçün dərman və bitki mənşəli preparatların istehsalı və emalı - 226 Şəxsi son istifadə üçün metal və metal məmulatlarının istehsalı və emalı - 227 Şəxsi son istifadə üçün digər materiallardan istifadə etməklə məmulatların istehsalı və emalı - 229 Şəxsi son istifadə üçün məhsulların istehsalı və emalı ilə əlaqədar materialların əldə edilməsi, məhsulların utilizasiyası və digər fəaliyyət
İstisna olunur	İstisna olunur: - 21 Şəxsi son istifadə üçün kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və mədənçıxarma sənayesi məhsullarının istehsalı - 23 Şəxsi son istifadə üçün tikinti fəaliyyəti - 24 Ev təsərrüfatları və ya şəxsi son istifadə üçün su və yanacaq təchizatı - 25 Şəxsi istifadə üçün məhsulların istehsalı ilə əlaqədar malların və şəxslərin səfərləri, yerdəyişməsi, daşınması və ya onların müşayiət edilməsi

221	Şəxsi son istifadə üçün qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı və emalı
İzah	Əsasən şəxsi son istifadə üçün nəzərdə tutulan qida məhsulları, içki və tütün məmulatlarının istehsalı ilə bağlı bütün fəaliyyət növlərinə aiddir. - Qida məhsullarının istehsalı: ət, balıq, xərçəngkimilər və molyusklar, meyvə və tərəvəz emalı və konservləşdirilməsi məsələlərini; bitki və heyvan yağlarının, süd və süd məhsullarının, taxıl məhsullarının, nişasta və nişasta məhsullarının, çörək məhsullarının, şəkər, kakao, şokolad və şəkərli qənnadı məmulatlarının, makaron, əriştə, kuskus və oxşar un məmulatlarının, hazır yeməklərin; hazır heyvan yemlərinin istehsalını nəzərdə tutur. - İçki istehsalı: spirtli içkilərin distillə edilməsini, saflaşdırılmasını və qarışdırılmasını; şərab, səməni likörləri və səməni istehsalı; alkoqolsuz içkilərin; mineral suların və digər şüşə qablaşdırma sularının istehsalını əhatə edir. - ISIC rev. 4, C seksiyası, 10, 11 və 12-ci bölmələrdə təsvir olunan iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (şəxsi son istifadə üçün): - ət və ət məhsullarının istehsalı, emalı və konservləşdirilməsi: ətənin doğranması, soyulması, hissə verilməsi, qurudulması, duza qoyulması, saxlanması və s. - Süd məhsullarının istehsalı: süd emalı, kərə yağı, qarğıdalı, pendir, kəsmik, zərdab, qaymaq və s. istehsalı - Balıq və balıq məhsullarının emalı və konservləşdirilməsi: hisəvermə, qurutma, duzaqoyma və s. ; balıq ununun istehsalı - Meyvə və tərəvəzlərin emalı və konservləşdirilməsi: turşuyaqoyma, duzlama, qurutma, qovurma, üyütmə, yağın preslənməsi/istehsalı, cem və jele hazırlama; konservləşdirmə və qablaşdırma, həmçinin bunlarla əlaqəli bütün fəaliyyətlər, məsələn, giləmeyvələrin təmizlənməsi, mürəbbə və ya şirənin qaynadılması - Taxılın emalı: Taxılın qabıqdan çıxarılması, qurudulması, üyüdülməsi - Unun, dəyirman-ding məhsullarının, nişasta və nişasta məhsullarının, həmçinin hazır heyvan yemlərinin istehsalı - Pivə istehsalı və digər içkilərin, şərabların və ya spirtli içkilərin istehsalı - Çörəyin, tortun, düyü kökələrinin, qənnadı məmulatlarının, piroqların, peçenyələrin bişirilməsi - Əriştə, makaron məmulatlarının və bənzər məhsulların istehsalı - Konfetlərin, karamelin, şokoladın və digər şəkərli qənnadı məmulatlarının hazırlanması - Tumların, qoz-fındığın qovrulması - Qəhvə dənələrinin qovrulması, üyüdülməsi - Yeyinti məhsullarının, içki və tütün məmulatlarının emalı ilə əlaqəli digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - Satış üçün qida məhsulları, içki və tütün məmulatlarının istehsalı, emalı (təsnifatın 127-ci qrupu üzrə fəaliyyətlər) - Çiy süd istehsalı (təsnifatın 123 və ya 212-ci qrupları üzrə fəaliyyətlər) - Birbaşa istehlak üçün yeməyin hazırlanması (təsnifatın 31-ci bölməsi üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr (şəxsi son istifadə üçün): - Tortun bişirilməsi - Cemin hazırlanması

	- Tütünün kəsilməsi və yenidən qurudulması - Turşunun hazırlanması - Balığın qurudulması
222	Şəxsi son istifadə üçün toxuculuq məmulatlarının, geyim, dəri və oxşar məhsulların istehsalı və emalı
İzah	Əsasən şəxsi son istifadə üçün nəzərdə tutulmuş toxuculuq, geyim, dəri və əlaqədar məhsulların istehsalına, emalına aid edilir. - Toxuculuq məmulatlarının istehsalı, parçaların hazırlanmasını və əyirilməsini, toxunmasını və işlənməsini; trikotaj və toxunma parçaların, hazır toxuculuq məmulatlarının istehsalını nəzərdə tutur - Geyim istehsalı, xəz geyimləri və xəz məmulatları da daxil olmaqla geyim; trikotaj və qarmaqcıqla toxunmuş geyim istehsalını nəzərə tutur. - Dəri və əlaqədar məhsulların istehsalı dəri aşılmasını və emalını; çamadan, əl çantası, sərrac-yəhər və qoşqu ləvazimatlarının istehsalını; xəzin emalı və rənglənməsini və ayaqqabı istehsalını nəzərdə tutur. - ISIC rev. 4, C seksiyası, 13, 14 və 15-ci bölmələrdə təsvir edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (şəxsi son istifadə üçün): - Toxuculuq məmulatlarının ayrılması, toxunması, emalı - Yorğan, xalı, yastıq, əski/toz parçası kimi toxuculuq məmulatlarının istehsalı, toxuma, hörmə və s. yollarla xalça və ya həsir hazırlamaq, tikmə və əl işləri - Geyim istehsalı - Dəri emalı və dəri istehsalı, dərinin aşılması və işlənməsi - Ayaqqabı, əl çantası, çamadanların hazırlanması - Toxuculuq məmulatlarının istehsalı, geyim, dəri və əlaqəli məhsulların istehsalı ilə əlaqədar digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - Satış üçün toxuculuq məmulatlarının, geyim, dəri və əlaqəli məhsulların istehsalı, emalı, həmçinin əl işləri (təsnifatın 127-ci qrupu üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr: - Həyat yoldaşı üçün kostyumun tikilməsi - Puloverin toxunması - Şəxsi istifadə üçün xalçanın hazırlanması
223	Şəxsi son istifadə üçün ağac və ağac qabığından məmulatların istehsalı və emalı
İzah	Əsasən şəxsi son istifadə üçün nəzərdə tutulmuş ağac və ağac qabığından məmulatların istehsalı və emalına aiddir. - Bu qrup, ağacların mişarlanmasını və yonulmasını; ağacdən, mantardan, samandan məmulatlar və hörgü materiallarının istehsalını; şpon və ağac lövhələrinin istehsalını; inşaat və xarratlıq məmulatlarının istehsalını; taxta qabların istehsalını; ağacdən digər məmulatların istehsalını; mebel istehsalını nəzərdə tutur. - ISIC rev. 4, C seksiyası, 16 və 31-ci bölmələrdə təsvir olunan iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (şəxsi son istifadə üçün): - Mebel, armatura və ya interyer, heykəlcik və digər bəzək əşyaları da daxil olmaqla ağacdən məmulatların hazırlanması

	- Ağacın kəsilməsi, oyulması, cilalanması, laklanması, rənglənməsi, yığılması
İstisna olunur	İstisna olunur: - Satış üçün ağac və ağac qabığından məmulatların və əl işlərinin hazırlanması, emalı (təsnifatın 127-ci qrupu üzrə fəaliyyətlər) - Ağacların kəsilməsi və istehsalı (təsnifatın 122 və ya 214-cü qrupları üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr (şəxsi son istifadə üçün): - Masa düzəltmək üçün ağacın kəsilməsi - Çərçivənin oyulması - Şəxsi istifadə üçün kiçik mebelin hazırlanması
224	Şəxsi son istifadə üçün kərpicin, beton lövhələrin, içiboş blokların və plitələrin istehsalı və emalı
İzah	Əsasən şəxsi son istifadə üçün nəzərdə tutulmuş kərpicin, beton plitələrin, içiboş blokların, plitə və digər qeyri-metal məhsullarının istehsalı və emalı nəzərdə tutulur. - ISIC rev. 4, C seksiyası, 23-cü bölmədə (ISIC 231 istisna olmaqla) təsvir edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (şəxsi son istifadə üçün): - Kərpiclərin, beton plitələrin, içiboş blokların, kirəmitlərin və s. hazırlanması, işlənməsi
İstisna olunur	İstisna olunur: - Satış üçün kərpiclərin, beton plitələrin, içiboş blokların, plitələrin hazırlanması, emalı (təsnifatın 127-ci qrupu üzrə fəaliyyətlər) - 128 Ev təsərrüfatı müəssisələrinin satış məqsədilə tikinti fəaliyyətləri - 23 Şəxsi son istifadə üçün tikinti fəaliyyəti
Nümunələr	Nümunələr (şəxsi son istifadə üçün): - Şəxsi ev üçün kərpic istehsal etmək
225	Şəxsi son istifadə üçün dərman və bitki mənşəli preparatların istehsalı və emalı
İzah	Əsasən şəxsi son istifadə üçün nəzərdə tutulmuş dərman və bitki mənşəli preparatların hazırlanmasına və emalına aiddir. - Bu qrup əczaçılıq, dərman, kimyəvi və bitki məhsullarının hazırlanmasını nəzərdə tutur. - ISIC rev. 4, C seksiyası, 21-ci bölmədə təsvir edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (şəxsi son istifadə üçün): - Dərman və bitki mənşəli preparatların hazırlanması
İstisna olunur	İstisna olunur: - Satış üçün dərman və bitki mənşəli preparatların istehsalı, emalı (təsnifatın 127-ci qrupu üzrə fəaliyyətlər) - 412 Uşaqlara tibbi yardımın göstərilməsi - 422 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə tibbi yardımın göstərilməsi - 932 Özünə tibbi qulluq - 942 Digərlərindən tibbi qulluğun qəbul edilməsi
Nümunələr	Nümunələr (şəxsi son istifadə üçün): - Homeopatik dərmanların hazırlanması - Ənənəvi dərmanların hazırlanması - Bitki mənşəli dərmanların hazırlanması

226	Şəxsi son istifadə üçün metal və metal məmulatlarının istehsalı və emalı
İzah	Əsasən şəxsi son istifadə üçün nəzərdə tutulmuş metal və metal məmulatların və alətlərin istehsalına və emalına aid edilir. Metalların emalına ərimə və təmizlənmə; metaltökmə; dəmir döymə və ştamplama; qaynaq və termik kəsmə; naxış vurma; pardaxlama və cilalama aid edilir - ISIC rev. 4, C seksiyası, 24, 25, 28, 29, 30, 33-cü bölmələrdə təsvir olunan iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (şəxsi son istifadə üçün): - Metal emalı, o cümlədən: pəncərələr üçün dəmir məhəccərlərin, dəmir qapıların (darvazaların), avtomobil gövdələrinin hazırlanması - Maşın avadanlıqlarının, motorlu nəqliyyat vasitələrinin təmiri, quraşdırılması
İstisna olunur	İstisna olunur: - 127 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə məhsulların istehsalı və emalı
Nümunələr	Nümunələr (şəxsi istifadə üçün): - Kiçik metal alətlərin hazırlanması - Şəxsi maşınların təmiri
227	Şəxsi son istifadə üçün digər materiallardan istifadə etməklə məmulatların istehsalı və emalı
İzah	Əsasən şəxsi son istifadə üçün nəzərdə tutulmuş digər yerlərdə göstərilməyən və ya təsnifləşdirilməyən digər materiallardan istifadə edilməklə məhsulların və malların istehsalı və emalına aiddir. - ISIC rev. 4, C seksiyası, 17, 18, 20, 22, 26, 27 və 32-ci bölmələrdə və 231-ci qrupda təsvir edilən iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir (şəxsi son istifadə üçün): - Qab-qacaqların, bıçaq və əl alətlərinin və digər metal məhsullarının hazırlanması (şəxsi son istifadə üçün) - Gildən, gipsdən və ya sementdən saxsı qabların, sobanın, bəzək əşyalarının və s. hazırlanması - Kağız və kağız məhsullarının, kağızdan bəzək əşyalarının hazırlanması - Sabun, ətir, şam və s. hazırlanması
İstisna olunur	İstisna olunur: - 222 Şəxsi son istifadə üçün toxuculuq məmulatları, geyim, dəri və oxşar məhsulların istehsalı və emalı - 223 Şəxsi son istifadə üçün ağacdən və ağac qabığından məmulatların istehsalı və emalı - 227 Şəxsi son istifadə üçün digər materiallardan istifadə edilməklə məmulatların istehsalı və emalı - Satış üçün digər materiallardan xırda məmulatların hazırlanması, emalı (təsnifatın 127-ci qrupu üzrə fəaliyyətlər) - Zənbillərin, hörmə məmulatların və digər oxşar məhsulların istehsalı (təsnifatın 223-cü qrupu üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr (şəxsi son istifadə üçün): - Şəxsi hamamxana üçün şüşə güzgü istehsalı - Uşaq üçün oyuncaq heyvanların düzəldilməsi - Zərgərlik məmulatlarının hazırlanması - Gildən sobaların hazırlanması

229	Şəxsi son istifadə üçün məhsulların istehsalı və emalı ilə əlaqədar materialların əldə edilməsi, məhsulların utilizasiyası və digər fəaliyyət
İzah	Əsasən şəxsi son istifadə üçün nəzərdə tutulmuş materialların əldə edilməsi və məhsulların utilizasiyası da daxil olmaqla, məhsulların istehsalı və emalı ilə əlaqədar digər fəaliyyətlərə aiddir.
Daxildir	Daxildir: - Şəxsi son istifadə üçün istehsal fəaliyyəti məqsədilə istifadə olunan materialların/ehtiyatların alınması/əldə edilməsi - Şəxsi son istifadə üçün istehsal fəaliyyəti məhsullarının utilizasiyası - İstirahət və ya əyləncə məqsədilə və ya hobbisi ilə əlaqədar, istehsal olunmuş əl işlərinin, qida məhsullarının qarajda və ya həyətdə satışı
İstisna olunur	İstisna olunur: - 37 Ev təsərrüfatı və ailə üzvləri üçün malların satın alınması - Satış üçün məhsulların istehsalı və ya xidmətlərin göstərilməsi ilə əlaqədar materialların əldə edilməsi və məhsulların utilizasiyası (təsnifatın 129-cu qrupu üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr (şəxsi son istifadə üçün): - Şəxsi vanna otağı üçün güzgü düzəltmək məqsədilə şüşə almaq - Şəxsi istifadə üçün pərdələrin tikilməsi məqsədilə parça almaq
23	Şəxsi son istifadə üçün tikinti fəaliyyəti
İzah	230-cu qrupa bax
230	Şəxsi son istifadə üçün tikinti fəaliyyəti
İzah	Şəxsi kapitalın yığımı məqsədilə kərpic döşəmə, suvaq, şüşə salma, şüşə kəsmə, sanitariya-texniki işləri, dülgərlik işləri, elektrik işləri, döşəmələrin cilalanması, xalçaların döşənməsi, həmçinin şəxsi son istifadə üçün binaların, yolların və digər tikililərin tikilməsi və təmiri kimi tikinti fəaliyyətlərinə aiddir. - ISIC rev. 4, F -"Tikinti" seksiyasında təsvir olunan iqtisadi fəaliyyətlərlə əlaqəli həyata keçirilən fəaliyyətlər
Daxildir	Daxildir: - Şəxsi kapitalın yığımı məqsədilə şəxsi evin tikilməsi - Şəxsi kapitalın yığımı məqsədilə evin, qarajın, damın yenidən qurulması, əsaslı təmiri kimi evdə aparılan əsaslı abadlıq və təmir işləri - Şəxsi kapitalın yığımı məqsədilə heyvan sığınacaqlarının və quş damlarının, təsərrüfat yerlərinin, hasarların, təsərrüfat məhsulları üçün anbarların, suvarma obyektlərinin tikintisi və təmiri - Şəxsi kapitalın yığımı məqsədilə tikinti və təmirə bağlı digər müəyyən fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 128 Ev təsərrüfatı müəssisələrinin satış məqsədilə tikinti fəaliyyəti - 331 Şəxsi yaşayış yerində şəxsin özü tərəfindən görülən abadlıq, texniki xidmət və təmir işləri
Nümunələr	Nümunələr (şəxsi kapitalın yığımı üçün): - Ev üçün hasarın tikilməsi - Şəxsi evin tikilməsi - Şəxsi evin əsaslı təmiri

24	Ev təsərrüfatları və ya şəxsi son istifadə üçün su və yanacaq təchizatı
İzah	Əsasən şəxsi son istifadə üçün nəzərdə tutulmuş su və yanacağın yığılmasına aid edilir.
Daxildir	Daxildir: - 241 Ev təsərrüfatları və ya şəxsi son istifadə üçün yanacaq kimi istifadə edilən odunun və digər təbii məhsulların yığılması - 242 Şəxsi son istifadə üçün təbii və digər mənbələrdən suyun alınması
İstisna olunur	İstisna olunur: - 21 Şəxsi son istifadə üçün kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və mədənçıxarma sənayesi məhsullarının istehsalı - 22 Şəxsi son istifadə üçün məhsulların istehsalı və emalı - 23 Şəxsi son istifadə üçün tikinti fəaliyyəti - 25 Şəxsi istifadə üçün məhsulların istehsalı ilə əlaqədar malların və şəxslərin səfərləri, yerdəyişməsi, daşınması və ya onların müşayiət edilməsi
241	Ev təsərrüfatları və ya şəxsi son istifadə üçün yanacaq kimi istifadə edilən odunun və digər təbii məhsulların yığılması
İzah	Əsasən şəxsi son istifadə üçün nəzərdə tutulmuş yanacaq kimi istifadə olunan odunun və digər təbii məhsulların yığılmasına aid edilir. - Quru ot, quru peyin, quru mamır, hind qozunun qabığı kimi yanacaq qismində istifadə olunan digər təbii məhsullar
Daxildir	Daxildir (şəxsi son istifadə üçün): - Qurumuş və ya yerə düşmüş budaqların yığılması və s.
İstisna olunur	İstisna olunur: - 123 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə meşə məhsullarının tədarükü - 214 Şəxsi son istifadə üçün meşə materialların tədarükü və meşəçilik
Nümunələr	Nümunələr: - Evi qızdırmaq məqsədilə tonqal üçün odunun yığılması (şəxsi son istifadə üçün)
242	Şəxsi son istifadə üçün təbii və digər mənbələrdən suyun alınması
İzah	Əsasən şəxsi son istifadə üçün nəzərdə tutulmuş suyun yığılmasına, saxlanmasına, təmizlənməsinə və paylanmasına aid edilir. Su istənilən mənbədən əldə edilə bilər (təbii, su kəməri və s.)
Daxildir	Daxildir (şəxsi son istifadə üçün): - Suyun yığılması - Suyun emalı, təmizlənməsi, dezinfeksiya edilməsi - Suyun saxlanması - Fərqli məqsədlər üçün suyun paylanması
İstisna olunur	İstisna olunur: - 325 Sobaya, buxar qazanına, buxarıya qulluq və su təchizatı
Nümunələr	Nümunələr (şəxsi son istifadə üçün): - Paltar yumaq üçün suyun gətirilməsi - Suyun daşınması - Çaylardan, göllərdən, quyulardan və s. suyun yığılması - Yağış suyunun yığılması - Su təchizatı məqsədləri üçün suyun təmizlənməsi - Sənaye və digər məqsədlər üçün suyun təmizlənməsi - Ev təsərrüfatlarında istifadə üçün dəniz və ya qrunt sularının duzsuzlaşdırılması

25	Şəxsi istifadə üçün məhsulların istehsalı ilə əlaqədar malların və şəxslərin səfərləri, yerdəyişməsi, daşınması və ya onların müşayiət edilməsi
İzah	250-ci qrupa bax
250	Şəxsi istifadə üçün məhsulların istehsalı ilə əlaqədar malların və şəxslərin səfərləri, yerdəyişməsi, daşınması və ya onların müşayiət edilməsi
İzah	Əsasən şəxsi istifadə üçün məhsulların istehsalı ilə əlaqədar malların və şəxslərin səfərləri, yerdəyişməsi, daşınması və ya onların müşayiət edilməsinə aiddir.
Daxildir	Daxildir: - Motorlu nəqliyyat vasitələrinin, əllə və pedalla idarə edilən nəqliyyat vasitələrinin, at arabalarının və s.; yelkənli/avarçəkən qayıqların, barjaların və s.; təyyarələrin idarə edilməsi - Malların yüklənməsi və daşınması - Nəqliyyat vasitələrinə, qayıqlara və s. texniki xidmət və təmir - Sərnişinlərin, yükün gözlənilməsi
İstisna olunur	İstisna olunur: - 181 İşlə əlaqədar səyahət - 38 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri ilə əlaqədar malların və ya şəxslərin səfərləri, yerdəyişməsi, daşınması və ya onların müşayiət edilməsi - 44 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri ilə əlaqədar məhsul və ya şəxslərin yerdəyişməsi və onların müşayiət edilməsi
Nümunələr	Nümunələr: - Şəxsi hamamxananın güzgüsü üçün şüşə gətirmək məqsədilə taksi tutmaq - Malların istehsal olunduğu yerə getmək üçün avtomobil, avtobus və ya ictimai nəqliyyat gözləmək - Şəxsi qapının yığılması üçün meşədən ağac daşımaq
3	Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri
İzah	Şəxsi son istifadə üçün xidmətlərin göstərilməsi üzrə fəaliyyətlərə aid edilir (4-cü əsas bölmədə təsnifləşdirilən ev təsərrüfatı və ya ailə üzvlərinə qulluq göstərilməsi üzrə haqqı ödənilməyən xidmətlər istisna olmaqla). - "Xidmətlər" in göstərilməsi aşağıdakıları əhatə edir: - (i) ev təsərrüfatının idarə edilməsi və onun mühasibatlıq işləri, məhsulların satın alınması və/və ya daşınması; - (ii) yeməklərin hazırlanması və/və ya süfrəyə verilməsi, ev təsərrüfatı tullantılarının atılması və yenidən təkrar emalı; - (iii) şəxsi yaşayış yerinin və ya binaların, uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş malların və sair malların təmizlənməsi, bəzədilməsi, saxlanması və bağçılıq; - (iv) ev heyvanlarına qulluq; (v) uşaqlara qulluq və təlim tərbiyə, yaşlılar, xüsusi qayğıya ehtiyacı olan və ya sair ev təsərrüfatı və ailə üzvlərinin və s. harasa aparılması və onlara qulluq göstərilməsi (təsnifatın 4-cü əsas bölməsi üzrə fəaliyyətlər) - "Ev təsərrüfatları və ailə üzvləri" dedikdə, qan qohumluğu, övladlığa götürmə və ya evlilik üzrə müəyyən dərəcədə qohumluq əlaqəsi olan "digər ev təsərrüfatlarında yaşayan ev təsərrüfatı üzvləri və onunla əlaqəli ailə üzvləri" başa düşülür.

	- Qeyd: 1-ci əsas bölmə ilə müqayisədə bu fəaliyyət bölmələrində iş vaxtı rejiminin bir qayda olaraq daha qeyri-rəsmi və ya sərbəst olduğu güman edilir. Beləliklə, bu bölmə qısa fasilələr və nahar üçün fasilələr olan xüsusi qrupları əhatə etmir. İşdəki belə fasilələrlə əlaqədar fəaliyyətlər müvafiq bölmədə təsnifləşdirilir; məsələn, qəlyanaltı 921 - Yemək yemək/qəlyanaltı etmək bölməsi altında təsnifləşdirilir.
Daxildir	Daxildir: - 31 Qidaların, yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli işlər - 32 Şəxsi yaşayış yerlərinin və ətraf ərazilərin təmizlənməsi və onlara qulluq - 33 Şəxsin özü tərəfindən görülməli dekorasiya, texniki xidmət və təmir işləri - 34 Toxuculuq məmulatlarına və ayaqqabılara qulluq - 35 Şəxsi son istifadə üçün ev təsərrüfatlarının idarə edilməsi - 36 Ev heyvanlarına qulluq - 37 Ev təsərrüfatı və ailə üzvləri üçün malların satın alınması - 38 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri ilə əlaqədar məhsul və ya şəxslərin yer dəyişməsi, nəqli və ya onların müşayiət edilməsi - 39 Ev təsərrüfatı və ailə üzvləri üçün digər haqqı ödənilməyən ev işləri
İstisna olunur	İstisna olunur: - 1 Məşğulluq və onunla əlaqədar fəaliyyətlər - 2 Şəxsi son istifadə üçün məhsulların istehsalı - 4 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri - 5 Könüllü, stajçı və haqqı ödənilməyən digər bu kimi işlər
31	Qidaların, yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli işlər
İzah	Ev təsərrüfatı və ailə üzvləri üçün qida və yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli bütün fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - 311 Yemək və qəlyanaltıların hazırlanması - 312 Yemək və qəlyanaltıların süfrəyə verilməsi - 313 Yemək və qəlyanaltıların hazırlanmasından sonra təmizlik işlərinin aparılması - 314 Ərzaq ehtiyatlarının saxlanması, çeşidləndirilməsi və konservləşdirilməsi - 319 Qidaların, yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 221 Şəxsi son istifadə üçün qida məhsullarının, içki və bütün məmulatlarının istehsalı və emalı - 32 Şəxsi yaşayış yerlərinin və ətraf ərazilərin təmizlənməsi və onlara qulluq - 33 Şəxsin özü tərəfindən görülməli dekorasiya, texniki xidmət və təmir işləri - 34 Toxuculuq məmulatlarına və ayaqqabılara qulluq - 35 Şəxsi son istifadə üçün ev təsərrüfatlarının idarə edilməsi - 36 Ev heyvanlarına qulluq - 37 Ev təsərrüfatı və ailə üzvləri üçün malların satın alınması - 38 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri ilə əlaqədar məhsul və ya şəxslərin yer dəyişməsi, nəqli və ya onların müşayiət edilməsi - 39 Ev təsərrüfatı və ailə üzvləri üçün digər haqqı ödənilməyən ev işləri

	- 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
311	Yemək və qəlyanaltıların hazırlanması
İzah	Ev təsərrüfatı və ailə üzvləri üçün qidanın (yeməklərin/qəlyanaltıların) hazırlanmasına aid edilir.
Daxildir	Daxildir: - Yeməyin bişirilməsi - Bəzi qidaların qızdırılması - Şəxsin öz uşaqları üçün yemək, qəlyanaltı, içki hazırlaması - Qəhvənin, qəlyanaltıların, iştahaaçan yüngül spirtli içkilərin, yeməklərin və s. hazırlanması
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 221 Şəxsi son istifadə üçün qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı və emalı - 312 Yemək və qəlyanaltıların süfrəyə verilməsi - 313 Yemək və qəlyanaltıların hazırlanmasından sonra təmizlik işlərinin aparılması - 314 Ərzaq ehtiyatlarının saxlanması, çeşidləndirilməsi və konservləşdirilməsi - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
Nümunələr:	Nümunələr: - Şam yeməyinin bişirilməsi - Ailə üçün naharın hazırlanması
312	Yemək və qəlyanaltıların süfrəyə verilməsi
İzah	Yemək və qəlyanaltıların süfrəyə verilməsinə aid edilir.
Daxildir	Daxildir: - Qidanın süfrəyə verilməsi
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 311 Yemək və qəlyanaltıların hazırlanması - 313 Yemək və qəlyanaltıların hazırlanmasından sonra təmizlik işlərinin aparılması - 314 Ərzaq ehtiyatlarının saxlanması, çeşidləndirilməsi və konservləşdirilməsi - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
Nümunələr	Nümunələr: Ailə üçün yeməyin süfrəyə verilməsi
313	Yemək və qəlyanaltıların hazırlanmasından sonra təmizlik işlərinin aparılması
İzah	Qidanın hazırlanması ilə əlaqədar qabların və s. yuyulmasından əvvəl və sonrakı, məsələn, qabların qurudulması və yığışdırılması ilə bağlı olan fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Qabların yuyulması - Masanın təmizlənməsi

İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 311 Yemək və qəlyanaltıların hazırlanması - 312 Yemək və qəlyanaltıların süfrəyə verilməsi - 314 Ərzaq ehtiyatlarının saxlanması, çeşidləndirilməsi və konservləşdirilməsi - 321 Yaşayış yerlərində daxili təmizlik işlərinin görülməsi - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
Nümunələr:	Nümunələr: - Qabyuyan maşının doldurulması və boşaldılması - Səhər yeməyindən/nahardan/qəlyanaltılardan/şam yeməyindən/qəhvədən sonra masanın təmizlənməsi - Boşqabların yuyulması - Yeməkdən sonra mətbəxin təmizlənməsi
314	Ərzaq ehtiyatlarının saxlanması, çeşidləndirilməsi və konservləşdirilməsi
İzah	Ərzaq ehtiyatlarının saxlanması, çeşidləndirilməsi və konservləşdirilməsinə aid edilir.
Daxildir	Daxildir: - Giləmeyvələrin konservləşdirilməsi üçün çeşidləndirilməsi
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 311 Yemək və qəlyanaltıların hazırlanması - 312 Yemək və qəlyanaltıların süfrəyə verilməsi - 313 Yemək və qəlyanaltıların hazırlanmasından sonra təmizlik işlərinin aparılması - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
Nümunələr	Nümunələr: - Qidanın yenidən soyuducuya qoyulması - Tərəvzlərin/meyvələrin, konservləşdirilmiş pomidorların təmizlənməsi
319	Qidaların, yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli digər fəaliyyətlər
İzah	Yeməklərin bişirilməsi üçün ocağın yandırılması və ya sobaya qulluq da daxil olmaqla, digər qruplara daxil edilməyən yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli bütün fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Ocağın yandırılması
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 311 Yemək və qəlyanaltıların hazırlanması - 312 Yemək və qəlyanaltıların süfrəyə verilməsi - 313 Yemək və qəlyanaltıların hazırlanmasından sonra təmizlik işlərinin aparılması - 314 Ərzaq ehtiyatlarının saxlanması, çeşidləndirilməsi və konservləşdirilməsi - 325 Sobaya, buxar qazanına, buxarıya qulluq və su təchizatı - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət

Nümunələr	Nümunələr: - Ocağın yandırılması - Sobanın yandırılması
32	Şəxsi yaşayış yerlərinin və ətraf ərazilərin təmizlənməsi və onlara qulluq
İzah	Şəxsi yaşayış yerlərinin və ətraf ərazilərin təmizlənməsi və onlara qulluq edilməsinə aid edilir.
Daxildir:	Daxildir: - 321 Yaşayış yerlərində daxili təmizlik işlərinin görülməsi - 322 Yaşayış yerlərindən kənarda təmizlik işlərinin görülməsi - 323 Zibilin atılması və təkrar emalı - 324 Yaşayış yerləri daxilində/xaricində bitkilərə, bağa, ot örtüyünə və s. qulluq - 325 Sobaya, buxar qazanına, buxarıya qulluq və su təchizatı - 329 Şəxsi yaşayış yerlərinin və ətraf ərazilərin təmizlənməsi və onlara qulluqla əlaqədar digər fəaliyyətlər
İstisna olunur:	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 31 Qidaların, yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli işlər - 33 Şəxsin özü tərəfindən görülen dekorasiya, texniki xidmət və təmir işləri - 34 Toxuculuq məmulatlarına və ayaqqabılara qulluq - 35 Şəxsi son istifadə üçün ev təsərrüfatlarının idarə edilməsi - 36 Ev heyvanlarına qulluq - 37 Ev təsərrüfatı və ailə üzvləri üçün malların satın alınması - 38 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri ilə əlaqədar məhsul və ya şəxslərin yer dəyişməsi, nəqli və ya onların müşayiət edilməsi - 39 Ev təsərrüfatı və ailə üzvləri üçün digər haqqı ödənilməyən ev işləri - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
321	Yaşayış yerlərində daxili təmizlik işlərinin görülməsi
İzah	Yaşayış yerinin daxilinin təmizlənməsinə və saxlanılmasına aid edilir.
Daxildir	Daxildir: - Otaqların, hamamxananın, mətbəxin və s. mütəmadi təmizlənməsi - Süpürmə, yuma, təmizləmə, yataqların düzəldilməsi, qaydaya salınması, tozunun alınması, pəncərələrin silinməsi, evin nizama salınması - Döşəmənin və mebelin cilalanması - Mövsümi təmizləmə - Təmirdən sonra təmizləmə - Qonaqlardan əvvəl/sonra təmizləmə
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 322 Yaşayış yerlərindən kənarda təmizlik işlərinin görülməsi - 323 Zibilin atılması və təkrar emalı - 324 Yaşayış yerləri daxilində/xaricində bitkilərə, bağa, ot örtüyünə və s. qulluq - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
Nümunələr	Nümunələr: - Döşəmələrin cilalanması - Uşaq otağının qaydaya salınması

322	Yaşayış yerlərindən kənarda təmizlik işlərinin görülməsi
İzah	Yaşayış yerlərindən kənarda küçənin təmizlənməsinə aid edilir.
Daxildir	Daxildir: - Qarajın, həyətin, hovuzun, fasadın, səkinin və qazonun, fligelin və s. təmizlənməsi - Yarpaqların dırımıqlanması, qarın təmizlənməsi
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 321 Yaşayış yerlərində daxili təmizlik işlərinin görülməsi - 323 Zibilin atılması və təkrar emalı - 324 Yaşayış yerləri daxilində/xaricində bitkilərə, bağa, ot örtüyünə və s. qulluq - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
Nümunələr	Nümunələr: - Giriş yolunun süpürülməsi
323	Zibilin atılması və təkrar emalı
İzah	Zibilin atılmasına və təkrar emalına aid edilir.
Daxildir	Daxildir: - Zibilin çeşidləndirilməsi - Zibilin daşınması
İstisna olunur	İstisna olunur: - 129 Ev təsərrüfatı müəssisələrində məhsulların istehsalı ilə bağlı məşğulluqla əlaqədar digər fəaliyyətlər - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 139 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində xidmətlərin göstərilməsi ilə bağlı məşğulluqla əlaqədar digər fəaliyyətlər - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
Nümunələr	Nümunələr: - Zibilin çeşidləndirilməsi - Kağızların, butulkaların, tənəkə qutularının və s. ayrılması - Zibilin, tullantının daşınması - Böyük ölçüdə olan zibillərin tullantı sahəsinə daşınması
324	Yaşayış yerləri daxilində/xaricində bitkilərə, bağa, ot örtüyünə və s. qulluq
İzah	Yaşayış yerləri daxilində/xaricində bitkilərə qulluq göstərilməsinə aid edilir.
Daxildir	Daxildir: - Yaşayış yerləri daxilində/xaricində bitkilərə qulluq - Bağa qulluq, yaşıllaşdırma, ağac budama, həyətə, qazona qulluq
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 121 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə kənd təsərrüfatı məhsullarının becərilməsi - 211 Şəxsi son istifadə üçün kənd təsərrüfatı məhsullarının becərilməsi və bostançılıq - 322 Yaşayış yerlərindən kənarda təmizlik işlərinin görülməsi - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət

Nümunələr	Nümunələr: - Bitkilərin suvarılması - Otun biçilməsi - Bağda ağacların əkilməsi - Kölgələnmək üçün şəxsi evdən kənarda ağacların əkilməsi
325	Sobaya, buxar qazanına, buxariya qulluq və su təchizatı
İzah	Sobaya, buxar qazanına, buxariya qulluq və su təchizatı ilə əlaqədar fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Sobaya, buxar qazanına, buxariya qulluq
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 241 Ev təsərrüfatları və ya şəxsi son istifadə üçün yanacaq kimi istifadə edilən odunun və digər təbii məhsulların yığılması - 242 Şəxsi son istifadə üçün təbii və digər mənbələrdən suyun alınması - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
Nümunələr	Nümunələr: - Su qazanının yoxlanılması - Saunanın qızdırılması - Su qazanının yandırılması - Qızdırıcı materialın hazırlanması - Hamam üçün suyun isidilməsi - Zirzəmiyə düşərək su qazanına odunun qoyulması
329	Şəxsi yaşayış yerlərinin və ətraf ərazilərin təmizlənməsi və onlara qulluqla əlaqədar digər fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən şəxsi yaşayış yerlərinin və ətraf ərazilərin təmizlənməsi və onlara qulluqla əlaqədar sair fəaliyyət növlərinə aid edilir.
Daxildir	Daxildir: - Evdə, bağ evində müxtəlif növ işlərin görülməsi - Pərdələrin asılması - Poçt qutusunda məktubların götürülməsi
İstisna olunur	İstisna olunur: - 321 Yaşayış yerlərində daxili təmizlik işlərinin görülməsi - 322 Yaşayış yerlərindən kənarda təmizlik işlərinin görülməsi - 323 Zibilin atılması və təkrar emalı - 324 Yaşayış yerləri daxilində/xaricində bitkilərə, bağa, ot örtüyünə və s. qulluq - 325 Sobaya, buxar qazanına, buxariya qulluq və su təchizatı
33	Şəxsin özü tərəfindən görülən dekorasiya, texniki xidmət və təmir işləri
İzah	Şəxsi yaşayış yerinin, şəxsi və ev əşyalarının dekorasiya işlərinə, texniki xidmətinə və təmirinə aid edilir.
Daxildir	Daxildir: - 331 Şəxsi yaşayış yerində şəxsin özü tərəfindən görülən abadlıq, texniki xidmət və təmir işləri - 332 Şəxsi və ev əşyalarının, o cümlədən İKT avadanlığının quraşdırılması, ona qulluq edilməsi və təmiri - 333 Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri

	- 339 Şəxsin özü tərəfindən görülməyən dekorasiya, texniki xidmət və təmir işləri ilə əlaqəli digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 31 Qidaların, yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli işlər - 32 Şəxsi yaşayış yerlərinin və ətraf ərazilərin təmizlənməsi və onlara qulluq - 34 Toxuculuq məmulatlarına və ayaqqabılara qulluq - 35 Şəxsi son istifadə üçün ev təsərrüfatlarının idarə edilməsi - 36 Ev heyvanlarına qulluq - 37 Ev təsərrüfatı və ailə üzvləri üçün malların satın alınması - 38 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri ilə əlaqədar məhsul və ya şəxslərin yer dəyişməsi, nəqli və ya onların müşayiət edilməsi - 39 Ev təsərrüfatı və ailə üzvləri üçün digər haqqı ödənilməyən ev işləri - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
331	Şəxsi yaşayış yerində şəxsin özü tərəfindən görülməyən abadlıq, texniki xidmət və təmir işləri
İzah	Şəxsi yaşayış yerinin abadlaşdırılması və təmiri üçün şəxsin özü tərəfindən müstəqil görülməyən fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Tavanın, döşəmənin, divarların rənglənməsi, evin damında kiçik təmir işlərinin görülməsi, suvaq çəkilməsi, dülgərlik işi, sanitariya-texniki işlər, elektrik xətlərinin quraşdırılması
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 128 Ev təsərrüfatı müəssisələrinin satış məqsədilə tikinti fəaliyyəti - 23 Şəxsi son istifadə üçün tikinti fəaliyyəti - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
Nümunələr	Nümunələr: - Qonaq otağının divarlarının rənglənməsi - Rəsmlərin çəkilməsi və sənət əsərləri ilə şəxsi evlərin bəzədilməsi - Uşaq yataq otağının bəzədilməsi - Divar kağızının yenidən çəkilməsi - Divarların üzərinə yaş gilin vurulması - Buxar qazanının və s. təmir edilməsi
332	Şəxsi və ev əşyalarının, o cümlədən İKT avadanlığının quraşdırılması, ona qulluq edilməsi və təmiri
İzah	Şəxsi və ev əşyalarının, o cümlədən informasiya və kommunikasiya texnologiyaları (İKT) və media avadanlığının quraşdırılmasına, servisinə və təmirinə aid edilir.
Daxildir:	Daxildir: - Məişət avadanlıqlarının, mebel və sair uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş malların təmizlənməsi, servisi, təmiri - Kompüterlərin və ya sair cihazların quraşdırılması
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 333 Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri

	- 344 Geyim və ayaqqabılara qulluq və təmir; ayaqqabının təmizlənməsi və parıldadılması - 37 Ev təsərrüfatı və ailə üzvləri üçün malların satın alınması - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
Nümunələr	Nümunələr: - İş masasının quraşdırılması - Paltaryuyan maşının quraşdırılması - Şəxsi notbukun təmir edilməsi - Çap qurğusunun quraşdırılması - Playstation/Xbox-un quraşdırılması
333	Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri
İzah	Ev təsərrüfatlarının və ailə üzvlərinin nəqliyyat vasitəsinin texniki xidməti və təmiri üçün şəxsin özü tərəfindən müstəqil görülməli fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Avtomobillərin, motosikletlərin, velosipedlərin və s. təmizlənməsi, yağlanması, digər texniki xidməti və onların təmiri
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 227 Şəxsi son istifadə üçün digər materiallardan istifadə etməklə məmulatların istehsalı və emalı - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
Nümunələr	Nümunələr: - Avtomobilin təkərlərinin havasının yoxlanılması - Otbiçən maşına xidmət göstərilməsi - Avtomobilin mühərrikinin yağının və süzgeclərinin dəyişdirilməsi - Sınımış ventilyatorun kəmərinin əvəz edilməsi
339	Şəxsin özü tərəfindən görülməli dekorasiya, texniki xidmət və təmir işləri ilə əlaqəli digər fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən şəxsin özü tərəfindən müstəqil görülməli dekorasiya, texniki xidmət və təmir işləri ilə əlaqəli digər fəaliyyətlərə aid edilir.
Daxildir	
İstisna olunur	İstisna olunur: - 331 Şəxsi yaşayış yerində şəxsin özü tərəfindən görülməli abadlıq, texniki xidmət və təmir işləri - 332 Şəxsi və ev əşyalarının, o cümlədən İKT avadanlığının quraşdırılması, ona qulluq edilməsi və təmiri - 333 Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri
34	Toxuculuq məmulatlarına və ayaqqabılara qulluq
İzah	Ev təsərrüfatlarının və ailə üzvləri üçün toxuculuq məmulatlarına və ayaqqabılara qulluq və onların təmirinə aid edilir.
Daxildir	Daxildir: - 341 Əl ilə/maşınla yuma - 342 Qurutma; asma - 343 Ütüləmə/qatlama - 344 Geyim və ayaqqabılara qulluq və təmir; ayaqqabının təmizlənməsi və parıldadılması

	- 349 Toxuculuq məmulatlarına və ayaqqabılara qulluqla bağlı digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 31 Qidaların, yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli işlər - 32 Şəxsi yaşayış yerlərinin və ətraf ərazilərin təmizlənməsi və onlara qulluq - 33 Şəxsin özü tərəfindən görülməli dekorasiya, texniki xidmət və təmir işləri - 35 Şəxsi son istifadə üçün ev təsərrüfatlarının idarə edilməsi - 36 Ev heyvanlarına qulluq - 37 Ev təsərrüfatı və ailə üzvləri üçün malların satın alınması - 38 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri ilə əlaqədar məhsul və ya şəxslərin yer dəyişməsi, nəqli və ya onların müşayiət edilməsi - 39 Ev təsərrüfatı və ailə üzvləri üçün digər haqqı ödənilməyən ev işləri - 51 Digər ev təsərrüfatlarında haqqı ödənilməyən könüllü fəaliyyət
341	Əl ilə/maşınla yuma
İzah	Ev təsərrüfatı və ailə üzvləri üçün toxuculuq məmulatlarının və geyimin təmizlənməsi ilə əlaqədar fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Əl ilə yuma, paltaryuyan maşının doldurulması və boşaldılması, paltarları çeşidləyərək yuma
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 342 Qurutma; asma - 343 Ütüləmə/qatlama - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət Paltaryuyan maşının işlədiyi zaman daxil edilmir. Respondent bu müddət ərzində gördüyü işlər barədə məlumat verməlidir.
Nümunələr	Nümunələr: - Əl ilə yuma, islatma, yaxalama - Paltarların çeşidlənməsi
342	Qurutma; asma
İzah	Ev təsərrüfatı və ailə üzvləri üçün toxuculuq məmulatlarının və geyimin qurudulması ilə bağlı fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Paltarların asılması - Qurutma/sıxma - Paltarların ipdən götürülüb içəri gətirilməsi
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 341 Əl ilə/maşınla yuma - 343 Ütüləmə/qatlama - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət Paltar qurudan işlədiyi zaman daxil edilmir. Respondent bu müddət ərzində gördüyü işlər barədə məlumat verməlidir.
Nümunələr	Nümunələr: - Paltarların asılması - Quruducu maşına paltarların yerləşdirilməsi

343	Ütüləmə/qatlama
İzah	Ev təsərrüfatı və ailə üzvləri üçün toxuculuq məmulatlarının və geyimin ütülənməsi, sıxılması və qatlanması ilə əlaqədar fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Ütüləmə və sıxma - Ütüləmə və sıxma ilə əlaqəli işlər - Qatlama
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 341 Əl ilə/maşınla yuma - 342 Qurutma; asma - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
Nümunələr	Nümunələr: - Camaşırların dolaba/siyirtməyə qoyulması - Geyimlərin çeşidlənməsi/qatlanması - Köynəyin ütülənməsi - Döşəkağışların qatlanılması və dolaba qoyulması
344	Geyim və ayaqqabılara qulluq və təmir; ayaqqabının təmizlənməsi və parıldadılması
İzah	Ev təsərrüfatı və ailə üzvləri üçün geyim və ayaqqabıların təmiri və onlara qulluq etməklə bağlı fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Geyim və ayaqqabıların təmiri - Sair toxuculuq məmulatlarının, döşəklərin, süfrələrin, pərdələrin və s. təmiri - Ayaqqabının parıldadılması
İstisna olunur	İstisna olunur: - 127 Ev təsərrüfatı müəssisələrində satış məqsədilə məhsulların istehsalı və emalı - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 22 Şəxsi son istifadə üçün məhsulların istehsalı və emalı - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
Nümunələr	Nümunələr: - Ayaqqabının təmiri və parıldadılması - Mövsümi geyimlərin dolaba qoyulması - Toxuculuq məmulatlarının hazırlanması və onlara qulluq - Zəncirbəndin dəyişdirilməsi - Ayaqqabıların təmizlənməsi
349	Toxuculuq məmulatlarına və ayaqqabılara qulluqla bağlı digər fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən toxuculuq məmulatlarına və ayaqqabılara qulluqla bağlı sair fəaliyyətlərə aid edilir.
İstisna olunur	İstisna olunur: - 341 Əl ilə/maşınla yuma - 342 Qurutma; asma - 343 Ütüləmə/qatlama - 344 Geyim və ayaqqabılara qulluq və təmir; ayaqqabının təmizlənməsi və parıldadılması

35	Şəxsi son istifadə üçün ev təsərrüfatlarının idarə edilməsi
İzah	Ev təsərrüfatının idarə edilməsinə aid edilir. Fəaliyyətlər evdə və ya evdən kənarda həyata keçirilə bilər.
Daxildir	Daxildir: - 351 Ev təsərrüfatı hesablarının ödənilməsi - 352 Ev təsərrüfatında büdcənin tərtibi, planlaşdırma, vəzifə və fəaliyyətlərin təşkili - 359 Ev təsərrüfatlarının idarə edilməsi ilə əlaqədar digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 31 Qidaların, yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli işlər - 32 Şəxsi yaşayış yerlərinin və ətraf ərazilərin təmizlənməsi və onlara qulluq - 33 Şəxsin özü tərəfindən görülən dekorasiya, texniki xidmət və təmir işləri - 34 Toxuculuq məmulatlarına və ayaqqabılara qulluq - 36 Ev heyvanlarına qulluq - 37 Ev təsərrüfatı və ailə üzvləri üçün malların satın alınması - 38 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri ilə əlaqədar məhsul və ya şəxslərin yer dəyişməsi, nəqli və ya onların müşayiət edilməsi - 39 Ev təsərrüfatı və ailə üzvləri üçün digər haqqı ödənilməyən ev işləri - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
351	Ev təsərrüfatı hesablarının ödənilməsi
İzah	Şəxsi ev təsərrüfatı hesablarının ödənilməsinə sərf olunan vaxta aid edilir.
Daxildir	Daxildir: - İcarənin, kommunal xidmətlərin, kabel televiziyasının, internetin haqqının və s. ödənilməsi
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 372 Xidmətlərin satın alınması/istifadəsi və bununla əlaqədar fəaliyyətlər - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
Nümunələr	Nümunələr: - İnternet haqqının onlayn ödənilməsi - Elektrik hesablarının ödənilməsi - Yanacaq və ya mavi qaz borcunun ödənilməsi
352	Ev təsərrüfatında büdcənin tərtibi, planlaşdırma, vəzifə və fəaliyyətlərin təşkili
İzah	Ev təsərrüfatında büdcənin tərtibinə, planlaşdırılmasına, vəzifə və fəaliyyətlərin təşkilinə aid edilir.
Daxildir	Daxildir: - Aylıq büdcənin planlaşdırılması - Tətilərin planlaşdırılması - Ev işlərinin planlaşdırılması
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 351 Ev təsərrüfatı hesablarının ödənilməsi - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
Nümunələr	Nümunələr:

	- Ailəvi səyahətin planlaşdırılması - Ev təsərrüfatı xərcləri üçün borc götürülməsi - Ödənişlərin təşkil edilməsi
359	Ev təsərrüfatlarının idarə edilməsi ilə əlaqədar digər fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən ev təsərrüfatlarının idarə edilməsi ilə əlaqədar sair fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Konkret fəaliyyətlər qeyd edilmədikdə, yaşamaq üçün yeni yaşayış yerinə köçmək - Əmlakın, o cümlədən maşının satılması, əldən çıxarılması
İstisna olunur	İstisna olunur: - 129 Ev təsərrüfatı müəssisələrində məhsulların istehsalı ilə bağlı məşğulluqla əlaqədar digər fəaliyyətlər - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 139 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində xidmətlərin göstərilməsi ilə bağlı məşğulluqla əlaqədar digər fəaliyyətlər - 351 Ev təsərrüfatı hesablarının ödənilməsi - 352 Ev təsərrüfatında büdcənin tərtibi, planlaşdırma, vəzifə və fəaliyyətlərin təşkili - 371 Malların satın alınması və bununla əlaqədar fəaliyyətlər - 372 Xidmətlərin satın alınması / istifadəsi və bununla əlaqədar fəaliyyətlər - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət - Almaq üçün əmlakın axtarılması (təsnifatın 371-ci qrupu üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr: - Otaqlarda mebelin yerinin dəyişdirmək - Avtomobili qaraja qoymaq - Yeni yaşayış yerinə köçmək - Qablaşdırmanı/bağlamayı açmaq - Avtomobili satmaq - Avtomobili satmaq üçün elan hazırlamaq - Xarabə paltaryuyan maşınları, mikrodalğalı sobaları atmaq
36	Ev heyvanlarına qulluq
İzah	Ev təsərrüfatının və ya ailə üzvlərinin heyvanlarına qulluq göstərilməsinə aid edilir.
Daxildir	Daxildir: - 361 Ev heyvanlarına gündəlik qulluq - 362 Baytarlıq və ya heyvanlara qulluqla bağlı digər xidmətlərdən istifadə (heyvanların təmizlənməsi, tövlədə saxlanması, bayram günlərində və ya adi gündəlik qulluq) - 369 Ev heyvanlarına qulluqla bağlı digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 31 Qidaların, yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli işlər - 32 Şəxsi yaşayış yerlərinin və ətraf ərazilərin təmizlənməsi və onlara qulluq - 33 Şəxsin özü tərəfindən görülən dekorasiya, texniki xidmət və təmir işləri - 34 Toxuculuq məmulatlarına və ayaqqabılara qulluq - 35 Şəxsi son istifadə üçün ev təsərrüfatlarının idarə edilməsi - 37 Ev təsərrüfatı və ailə üzvləri üçün malların satın alınması

	- 38 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri ilə əlaqədar məhsul və ya şəxslərin yer dəyişməsi, nəqli və ya onların müşayiət edilməsi - 39 Ev təsərrüfatı və ailə üzvləri üçün digər haqqı ödənilməyən ev işləri - 51 Digər ev təsərrüfatlarında haqqı ödənilməyən könüllü fəaliyyət - Ev heyvanları üçün bazarlıq (təsnifatın 37-ci bölməsi üzrə fəaliyyətlər) - Ev heyvanlarına qulluqla bağlı səyahət və gözləmə vaxtı (təsnifatın 38-ci bölməsi üzrə fəaliyyətlər)
361	Ev heyvanlarına gündəlik qulluq
İzah	Ev heyvanlarının yemlənməsi, baxımı, gəzdirilməsi, oyun oynanılması və təlimi kimi ev heyvanlarına qulluqla bağlı gündəlik fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Yemləmə, təmizləmə, baxım, gəzinti, təlim və ev heyvanları ilə oyun oynanılması
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 362 Baytarlıq və ya heyvanlara qulluqla bağlı digər xidmətlərdən istifadə (heyvanların təmizlənməsi, tövlədə saxlanması, bayram günlərində və ya adi gündəlik qulluq) - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
Nümunələr	Nümunələr: - Akvariumun təmizlənməsi - İtin gəzdirilməsi - Ev heyvanları üçün yeməyin hazırlanması - Ev heyvanlarının təlimi - Pişiklə oyun oynanılması
362	Baytarlıq və ya heyvanlara qulluqla bağlı digər xidmətlərdən istifadə (heyvanların təmizlənməsi, tövlədə saxlanması, bayram günlərində və ya adi gündəlik qulluq)
İzah	Heyvanların təmizlənməsi, tövlədə saxlanması, bayram günlərində və ya adi gündəlik qulluq kimi baytarlıq xidmətlərindən və ya ev heyvanlarına sair qulluq xidmətlərindən istifadə edilməsinə aid edilir.
Daxildir	Daxildir: - Baytarlıq xidmətlərindən istifadə edilməsi - Heyvanların təmizlənməsi, tövlədə saxlanması, bayram günlərində və ya adi gündəlik qulluq daxil olmaqla, ev heyvanlarına göstərilən sair qulluq xidmətlərindən istifadə edilməsi
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 361 Ev heyvanlarına gündəlik qulluq - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
Nümunələr	Nümunələr: - Baytara baş çəkilməsi
369	Ev heyvanlarına qulluqla bağlı digər fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən ev heyvanlarına qulluq göstərilməsi ilə əlaqədar sair fəaliyyətlər aid edilir.
Daxildir	

İstisna olunur	İstisna olunur: - 361 Ev heyvanlarına gündəlik qulluq - 362 Baytarlıq və ya heyvanlara qulluqla bağlı digər xidmətlərdən istifadə (heyvanların təmizlənməsi, tövlədə saxlanması, bayram günlərində və ya adi gündəlik qulluq)
37	Ev təsərrüfatı və ailə üzvləri üçün malların satın alınması
İzah	Ev təsərrüfatı və ailə üzvləri üçün istehlak və investisiya yönümlü malların və xidmətlərin satın alınmasına aid edilir. - Bu qrup qiymətlərin öyrənilməsini və müqayisəsini, eləcə də onlayn alış-verişi nəzərdə tutur.
Daxildir	Daxildir: - 371 Malların satın alınması və bununla əlaqədar fəaliyyətlər - 372 Xidmətlərin satın alınması / istifadəsi və bununla əlaqədar fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 229 Şəxsi son istifadə üçün məhsulların istehsalı və emalı ilə əlaqədar materialların əldə edilməsi, məhsulların utilizasiyası və digər fəaliyyət - 31 Qidaların, yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli işlər - 32 Şəxsi yaşayış yerlərinin və ətraf ərazilərin təmizlənməsi və onlara qulluq - 33 Şəxsin özü tərəfindən görülən dekorasiya, texniki xidmət və təmir işləri - 34 Toxuculuq məmulatlarına və ayaqqabılara qulluq - 35 Şəxsi son istifadə üçün ev təsərrüfatlarının idarə edilməsi - 36 Ev heyvanlarına qulluq - 38 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri ilə əlaqədar məhsul və ya şəxslərin yer dəyişməsi, nəqli və ya onların müşayiət edilməsi - 39 Ev təsərrüfatı və ailə üzvləri üçün digər haqqı ödənilməyən ev işləri - 512 Mal və xidmətlərin alış-verişində/satın alınmasında haqqı ödənilməyən könüllü fəaliyyət
371	Malların satın alınması və bununla əlaqədar fəaliyyətlər
İzah	İstehlak və investisiya yönümlü malların və xidmətlərin satın alınması, məhsulların qiymətlərinin öyrənilməsi və müqayisəsi, malların onlayn alış-verişi aid edilir.
Daxildir	Daxildir - Qida məhsulları, dərmanlar, məktəbli ləvazimatları, geyim də daxil olmaqla istehlak mallarının satın alınması - Avtomobil, məişət texnikası; mebel; ev də daxil olmaqla investisiya yönümlü/uzun müddət istifadə üçün nəzərdə tutulmuş malların satın alınması
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 372 Xidmətlərin satın alınması / istifadəsi və bununla əlaqədar fəaliyyətlər - 512 Mal və xidmətlərin alış-verişində/satın alınmasında haqqı ödənilməyən könüllü fəaliyyət - Vitrendən alış-veriş (təsnifatın 829-cu qrupu üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr: - Ərzaq mağazasından bazarlıq - Onlayn kitab mağazalarında hər hansı bir kitabın axtarılması - Geyimin/ayaqqabının onlayn sifariş edilməsi - Teatr üçün biletlərin alınması

372	Xidmətlərin satın alınması/istifadəsi və bununla əlaqədar fəaliyyətlər
İzah	Xidmətlərin satın alınmasına və ya istifadəsinə aid edilir. - Bu qrup qəbula yazılmanı, sorğu ilə əlaqədar telefon danışqlarını və s., ustaların təlimatlandırılmasını və xidmət yerinə getməyi, həmçinin bütün növ dövlət xidmətlərindən istifadəni nəzərdə tutur.
Daxildir	Daxildir: - Təmir və texniki xidmətlərin satın alınması/istifadəsi - Şəxsi qulluq xidmətlərinin satın alınması (özü üçün deyil) - Tibbi qulluq xidmətlərinin satın alınması (özü üçün deyil) - Uşaqlara qulluq xidmətlərinin satın alınması/istifadəsi - Təhsil xidmətlərinin satın alınması - Dövlət xidmətlərinin istifadəsi - Sair xidmətlərin satın alınması/istifadəsi
İstisna olunur	İstisna olunur: - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 351 Ev təsərrüfatı hesablarının ödənilməsi - 352 Ev təsərrüfatında büdcənin tərtibi, planlaşdırma, vəzifə və fəaliyyətlərin təşkili - 38 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri ilə əlaqədar məhsul və ya şəxslərin yer dəyişməsi, nəqli və ya onların müşayiət edilməsi - 417 Məktəblərə baş çəkmək, tədbirlərdə iştirak etmək, müəllim və tərbiyəçilərlə görüşmək - 426 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq xidmətləri göstərənlərlə görüşlər və tədbirlər - 512 Mal və xidmətlərin alış-verişində/satın alınmasında haqqı ödənilməyən könüllü fəaliyyət - 94 Digərlərindən şəxsi və tibbi qulluğun qəbul edilməsi - Özü üçün şəxsi və tibbi qulluq xidmətlərindən faydalanma (təsnifatın 94-cü bölməsi üzrə fəaliyyətlər) - Özü üçün təhsil, təlim və sair əlaqəli xidmətlərdən faydalanma (təsnifatın 6 və ya 8-ci əsas bölmələri üzrə fəaliyyətlər) - Xidmət yerinə və oradan geriye səyahət (təsnifatın 38-ci bölməsi üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr: - Evdə internetin quraşdırılması - Konsert üçün biletlərin alınması
38	Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri ilə əlaqədar malların və ya şəxslərin səfərləri, yerdəyişməsi, daşınması və ya onların müşayiət edilməsi
İzah	380-ci qrupa bax.
380	Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri ilə əlaqədar malların və ya şəxslərin səfərləri, yerdəyişməsi, daşınması və ya onların müşayiət edilməsi
İzah	Şəxsi son istifadə üçün xidmətlərin göstərilməsi ilə əlaqədar malların və ya şəxslərin səfərləri, yerdəyişməsi, daşınması və ya onların müşayiət edilməsinə aid edilir.
Daxildir	Daxildir:

	- Motorlu nəqliyyat vasitələrinin, əllə və pedalla idarə edilən nəqliyyat vasitələrinin, at arabalarının və s.; yelkənli/avarçəkən qayıqların, barjların və s.; təyyarələrin idarə edilməsi - Malların yüklənməsi və daşınması - Motorlu nəqliyyat vasitəsindən sənişin kimi istifadə edilməsi - Sənişinlərin, yükün gözlənilməsi
İstisna olunur	İstisna olunur: - 181 İşlə əlaqədar səyahət - 25 Şəxsi istifadə üçün məhsulların istehsalı ilə əlaqədar malların və şəxslərin səfərləri, yerdəyişməsi, daşınması və ya onların müşayiət edilməsi - 333 Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri - 44 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri ilə əlaqədar məhsul və ya şəxslərin yerdəyişməsi və onların müşayiət edilməsi
Nümunələr	Nümunələr: - Təkrar istifadə edilə bilən malları təhvil vermək üçün təkrar emal mərkəzinə getmək - Baytardan iti götürmək üçün avtobusla baytarın yanına getmək - Paltar yumaq üçün yaxın su mənbəyinə (ümumi kran, hovuz və s.) aparmaq - Paltar qurutmaq üçün evə gətirmək - Paltar yaxın camaşırxanaya aparmaq - Paltar camaşırxanadan götürmək - Mağazaları gəzmək
39	Ev təsərrüfatı və ailə üzvləri üçün digər haqqı ödənilməyən ev işləri
İzah	390-cı qrupa bax.
390	Ev təsərrüfatı və ailə üzvləri üçün digər haqqı ödənilməyən ev işləri
İzah	Ev təsərrüfatı və ailə üzvləri üçün digər haqqı ödənilməyən ev işlərinə aid edilir.
İstisna olunur	İstisna olunur: - 31 Qidaların, yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli işlər - 32 Şəxsi yaşayış yerlərinin və ətraf ərazilərin təmizlənməsi və onlara qulluq - 33 Şəxsin özü tərəfindən görülən dekorasiya, texniki xidmət və təmir işləri - 34 Toxuculuq məmulatlarına və ayaqqabılara qulluq - 35 Şəxsi son istifadə üçün ev təsərrüfatlarının idarə edilməsi - 36 Ev heyvanlarına qulluq - 37 Ev təsərrüfatı və ailə üzvləri üçün malların satın alınması - 38 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri ilə əlaqədar məhsul və ya şəxslərin yer dəyişməsi, nəqli və ya onların müşayiət edilməsi
4	Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri
İzah	Şəxsi son istifadə üçün ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətlərinin göstərilməsi üzrə fəaliyyətlərə aid edilir (3-cü əsas bölməyə daxil edilən ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri istisna olmaqla). - "Xidmətlər" in göstərilməsi aşağıdakıları əhatə edir:

	(i) ev təsərrüfatının idarə edilməsi və onun mühasibatlıq işləri, məhsulların satın alınması və/və ya daşınması (təsnifatın 3-cü əsas bölməsi üzrə fəaliyyətlər); - (ii) yeməklərin hazırlanması və/və ya süfrəyə verilməsi, ev təsərrüfatı tullantılarının atılması və yenidən təkrar emalı (təsnifatın 3-cü əsas bölməsi üzrə fəaliyyətlər); - (iii) şəxsi yaşayış yerinin və ya binaların, uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş malların və sair malların təmizlənməsi, bəzədilməsi, saxlanması və bağçılıq (təsnifatın 3-cü əsas bölməsi üzrə fəaliyyətlər); - (iv) ev heyvanlarına qulluq (təsnifatın 3-cü əsas bölməsi üzrə fəaliyyətlər); - (v) uşaqlara qulluq və təlim-tərbiyə, yaşlılar, xüsusi qayğıya ehtiyacı olan və ya sair ev təsərrüfatı və ailə üzvlərinin və s. harasa aparılması və onlara qulluq göstərilməsi - Qulluq xidmətinə digər ev təsərrüfatı üzvləri də daxil olmaqla ailə üzvləri üçün ya qanuna müvafiq olaraq, ya da sevgi/əxlaqi öhdəliklər çərçivəsində (öhdəlik və ya bəzi ölkələrdə qanuna görə) həyata keçirilən bütün fəaliyyətlər aid edilir. - “Ev təsərrüfatları və ailə üzvləri” dedikdə, qan qohumluğu, övladlığa götürmə və ya evlilik üzrə müəyyən dərəcədə qohumluq əlaqəsi olan “digər ev təsərrüfatlarında yaşayan ev təsərrüfatı üzvləri və onunla əlaqəli ailə üzvləri” başa düşülür. Qeyd: 11-ci bölmə ilə müqayisədə bu fəaliyyət bölmələrində iş vaxtı rejiminin bir qayda olaraq daha qeyri-rəsmi və ya sərbəst olduğu güman edilir. Beləliklə, bu bölmə qısa fasilələr və nahar üçün fasilələr olan xüsusi qrupları əhatə etmir. İşdəki belə fasilələrlə əlaqədar fəaliyyətlər müvafiq bölmədə təsnifləşdirilir; məsələn, qəlyanaltı 921 - Yemək yemək/qəlyanaltı etmək bölməsi altında təsnifləşdirilir.
Daxildir	Daxildir: - 41 Uşaqlara qulluq və təlim-tərbiyə - 42 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq - 43 Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə kömək - 44 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri ilə əlaqədar məhsul və ya şəxslərin yerdəyişməsi və onların müşayiət edilməsi - 49 Ev təsərrüfatı və ailə üzvləri üçün qulluq xidmətləri ilə əlaqədar digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 1 Məşğulluq və onunla əlaqədar fəaliyyətlər - 2 Şəxsi son istifadə üçün məhsulların istehsalı - 3 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri - 5 Haqqı ödənilməyən könüllü, stajçı və digər haqqı ödənilməyən iş
41	Uşaqlara qulluq və təlim-tərbiyə
İzah	Uşaqlara qulluğa və onların təlim-tərbiyəsinə aid edilir. BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyaya uyğun olaraq hər hansı bir ölkənin qanunları yetkinlik yaşına çatmağın qanuni yaşını təyin etmədikdə, 18 yaşına çatmayan hər bir şəxs uşaq hesab edilir. Konvensiyanın monitoring orqanı olan Uşaq Hüquqları Komitəsi yetkinlik yaşını 18-dən aşağı müəyyən edən dövlətlərə həmin yaşı həddini yenidən nəzərdən

	keçirməyi və 18 yaşına çatmayan uşaqların qorunması səviyyəsini artırmağı tövsiyə edir. BMT-nin Əhalinin və mənzil fondunun siyahıyaalınmasının prinsip və tövsiyələrinə (3-cü redaktəsi) dair sənədinə əsasən (3.441-ci paragraf) statistik məqsədlər üçün "uşaq" 15 yaşına çatmayan şəxs, "gənc" isə 15-24 yaşda olan şəxs kimi müəyyənləşdirilir.
Daxildir	Daxildir: - 411 Uşaqlara qulluq, o cümlədən onların yedizdirilməsi, yuyulması və fiziki qulluq göstərilməsi - 412 Uşaqlara tibbi yardımın göstərilməsi - 413 Uşaqların təlim-tərbiyəsi, öyrədilməsi və onlara kömək göstərilməsi - 414 Uşaqlarla söhbət etmək və onlara kitab oxumaq - 415 Uşaqlarla oyun oynamaq və idman etmək - 416 Uşaqlara diqqət yetirilməsi (passiv qulluq) - 417 Məktəblərə baş çəkmək, tədbirlərdə iştirak etmək, müəllim və tərbiyəçilərlə görüşmək - 419 Uşaqlara qulluq və təlim-tərbiyə ilə əlaqədar digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi - 42 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq - 43 Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə kömək - 44 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri ilə əlaqədar məhsul və ya şəxslərin yerdəyişməsi və onların müşayiət edilməsi - 49 Ev təsərrüfatı və ailə üzvləri üçün qulluq xidmətləri ilə əlaqədar digər fəaliyyətlər - 513 Uşaqlara haqqı ödənilməyən könüllü qulluq göstərilməsi və təlim-tərbiyə
411	Uşaqlara qulluq, o cümlədən onların yedizdirilməsi, yuyulması və fiziki qulluq göstərilməsi
İzah	Azyaşlı uşaqlara və ya daimi qulluğa və nəzarətə ehtiyacı olan uşaqlara qulluq göstərilməsinə aid edilir: gəzdirilmə, bəslənilmə/əməzdirilmə, yuyulma, çimizdirilmə, bezlərin dəyişdirilməsi.
Daxildir	Daxildir: - Uşağın çarpayısı qoyulması - Məktəbəqədər müəssisəyə/oyun mərkəzinə/uşaq bağçasına/məktəbə/təhsil müəssisəsinə aparmaq üçün uşaqların hazırlanması - Uşaqlara şəxsi qulluq göstərilməsi
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq

	- 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi - 412 Uşaqlara tibbi yardımın göstərilməsi - 413 Uşaqların təlim-tərbiyəsi, öyrədilməsi və onlara kömək göstərilməsi - 414 Uşaqlarla söhbət etmək və onlara kitab oxumaq - 415 Uşaqlarla oyun oynamaq və idman etmək - 416 Uşaqlara diqqət yetirilməsi (passiv qulluq) - 417 Məktəblərə baş çəkmək, tədbirlərdə iştirak etmək, müəllim və tərbiyəçilərlə görüşmək - 513 Uşaqlara haqqı ödənilməyən könüllü qulluq göstərilməsi və təlim-tərbiyə
Nümunələr	Nümunələr: - Uşağın yedizdirilməsi - Uşağın çimizdirilməsi - Kiçikyaşlı uşaqların geyindirilməsi - Balaca qardaş və ya bacıya dayəlik edilməsi (baxılması) - Uşaqla qucaqlaşma - Uşağı məktəbə hazırlamaq üçün saçının daranması
412	Uşaqlara tibbi yardımın göstərilməsi
İzah	Uşaqlara tibbi yardımın, qulluğun göstərilməsinə aid edilir.
Daxildir	Daxildir: - Uşağa tibbi yardımın, qulluğun göstərilməsi
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi - 411 Uşaqlara qulluq, o cümlədən onların yedizdirilməsi, yuyulması və fiziki qulluq göstərilməsi - 413 Uşaqların təlim-tərbiyəsi, öyrədilməsi və onlara kömək göstərilməsi - 414 Uşaqlarla söhbət etmək və onlara kitab oxunmaq - 415 Uşaqlarla oyun oynamaq və idman etmək - 416 Uşaqlara diqqət yetirilməsi (passiv qulluq) - 417 Məktəblərə baş çəkmək, tədbirlərdə iştirak etmək, müəllim və tərbiyəçilərlə görüşmək - 513 Uşaqlara haqqı ödənilməyən könüllü qulluq göstərilməsi və təlim-tərbiyə
Nümunələr	Nümunələr: - Xəstə uşağa qayğı göstərilməsi - Uşağa dərman verilməsi - Uşağın dizinə sarğı qoyulması
413	Uşaqların təlim-tərbiyəsi, öyrədilməsi və onlara kömək göstərilməsi
İzah	Uşaqların təlim-tərbiyəsi, öyrədilməsi və onlara kömək göstərilməsinə aid edilir.
Daxildir	Daxildir: - Uşaqların öyrədilməsi (qəyyum rolunda) - Sair xüsusi öyrətmə, təlim, yardım fəaliyyətləri

İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi - 411 Uşaqlara qulluq, o cümlədən onların yedizdirilməsi, yuyulması və fiziki qulluq göstərilməsi - 412 Uşaqlara tibbi yardımın göstərilməsi - 414 Uşaqlarla söhbət etmək və onlara kitab oxumaq - 415 Uşaqlarla oyun oynamaq və idman etmək - 416 Uşaqlara diqqət yetirilməsi (passiv qulluq) - 417 Məktəblərə baş çəkmək, tədbirlərdə iştirak etmək, müəllim və tərbiyəçilərlə görüşmək - 513 Uşaqlara haqqı ödənilməyən könüllü qulluq göstərilməsi və təlim-tərbiyə - Müəllimlik fəaliyyəti (təsnifatın 1-ci əsas bölməsi üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr: - Uşağa ev tapşırığının həllində kömək göstərilməsi - Azyaşlı uşağın təlimatlandırılması - Uşağa dərs keçilməsi
414	Uşaqlarla söhbət etmək və onlara kitab oxumaq
İzah	Uşağa qulluğun bir hissəsi kimi uşaqlarla söhbət etmək və onlara kitab oxumaq aid edilir. Bu qrup sosiallaşma olan "711 Söhbət, danışiq, çat vasitəsilə ünsiyyət"dən fərqlənir.
Daxildir	Daxildir: - Uşaqlarla söhbət etmək - Uşaqlara kitab oxumaq - Uşaqlara mənəvi dəstək olmaq
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi - 411 Uşaqlara qulluq, o cümlədən onların yedizdirilməsi, yuyulması və fiziki qulluq göstərilməsi - 412 Uşaqlara tibbi yardımın göstərilməsi - 413 Uşaqların təlim-tərbiyəsi, öyrədilməsi və onlara kömək göstərilməsi - 415 Uşaqlarla oyun oynamaq və idman etmək - 416 Uşaqlara diqqət yetirilməsi (passiv qulluq) - 417 Məktəblərə baş çəkmək, tədbirlərdə iştirak etmək, müəllim və tərbiyəçilərlə görüşmək - 711 Söhbət, danışiq, çat vasitəsilə ünsiyyət - 513 Uşaqlara haqqı ödənilməyən könüllü qulluq göstərilməsi və təlim-tərbiyə
Nümunələr	Nümunələr: - Azyaşlı uşaqlara kitab oxumaq

	- Azyaşlı uşaqlarla söhbət etmək - Uşaqlara hekayə oxumaq
415	Uşaqlarla oyun oynamaq və idman etmək
İzah	Uşaqlarla oyun oynamaq və idman etməyə aid edilir.
Daxildir	Daxildir: - Oyunlar - İdman oyunları
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi - 411 Uşaqlara qulluq, o cümlədən onların yedizdirilməsi, yuyulması və fiziki qulluq göstərilməsi - 412 Uşaqlara tibbi yardımın göstərilməsi - 413 Uşaqların təlim-tərbiyəsi, öyrədilməsi və onlara kömək göstərilməsi - 414 Uşaqlarla söhbət etmək və onlara kitab oxumaq - 416 Uşaqlara diqqət yetirilməsi (passiv qulluq) - 417 Məktəblərə baş çəkmək, tədbirlərdə iştirak etmək, müəllim və tərbiyəçilərlə görüşmək - 513 Uşaqlara haqqı ödənilməyən könüllü qulluq göstərilməsi və təlim-tərbiyə
Nümunələr	Nümunələr: - Uşaqla futbol oynamaq - Azyaşlı uşaqlarla tapmaca tapmaq - Nəvələrle stolüstü oyunlar oynamaq - Uşaqlarla barmaq boyamaq
416	Uşaqlara diqqət yetirilməsi (passiv qulluq)
İzah	411, 412, 413, 414 və 415-də nəzərdə tutulan aktiv iştirak olmadan uşaqlar üçün qulluğa aid edilir.
Daxildir	Daxildir: - Çöldə oynayan və ya yatan uşaqlara nəzarət edilməsi, onlara təhlükəsiz mühitin yaradılması - Uşaqların ehtiyacı olanda müraciət etmələri üçün yetkin şəxslərin yanında olması - Oyunlara nəzarət edilməsi
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi - 411 Uşaqlara qulluq, o cümlədən onların yedizdirilməsi, yuyulması və fiziki qulluq göstərilməsi - 412 Uşaqlara tibbi yardımın göstərilməsi - 413 Uşaqların təlim-tərbiyəsi, öyrədilməsi və onlara kömək göstərilməsi - 414 Uşaqlarla söhbət etmək və onlara kitab oxumaq

	- 415 Uşaqlarla oyun oynamaq və idman etmək - 417 Məktəblərə baş çəkmək, tədbirlərdə iştirak etmək, müəllim və tərbiyəçilərlə görüşmək - 513 Uşaqlara haqqı ödənilməyən könüllü qulluq göstərilməsi və təlim-tərbiyə
Nümunələr	Nümunələr: - Həyətdə oynayan uşağa nəzarət etmək
417	Məktəblərə baş çəkmək, tədbirlərdə iştirak etmək, müəllim və tərbiyəçilərlə görüşmək
İzah	Məktəblərə baş çəkmək, tədbirlərdə iştirak etmək, müəllim və tərbiyəçilərlə görüşlərə aid edilir.
Daxildir	Daxildir: - Məktəblərə zəng edilməsi - Məktəblərə baş çəkilməsi - Tərbiyəçilərlə görüş keçirilməsi
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi - 411 Uşaqlara qulluq, o cümlədən onların yedizdirilməsi, yuyulması və fiziki qulluq göstərilməsi - 412 Uşaqlara tibbi yardımın göstərilməsi - 413 Uşaqların təlim-tərbiyəsi, öyrədilməsi və onlara kömək göstərilməsi - 414 Uşaqlarla söhbət etmək və onlara kitab oxumaq - 415 Uşaqlarla oyun oynamaq və idman etmək - 416 Uşaqlara diqqət yetirilməsi (passiv qulluq) - 513 Uşaqlara haqqı ödənilməyən könüllü qulluq göstərilməsi və təlim-tərbiyə
Nümunələr	Nümunələr: - Məktəblərə baş çəkmək - Tərbiyəçilərdən müsahibə götürmək - Müəllimlərlə söhbət etmək - Valideyn iclaslarında iştirak etmək
419	Uşaqlara qulluq və təlim-tərbiyə ilə əlaqədar digər fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən uşaqlara qulluq və təlim-tərbiyə ilə əlaqədar sair fəaliyyətlərə aid edilir.
İstisna olunur	İstisna olunur: - 411 Uşaqlara qulluq, o cümlədən onların yedizdirilməsi, yuyulması və fiziki qulluq göstərilməsi - 412 Uşaqlara tibbi yardımın göstərilməsi - 413 Uşaqların təlim-tərbiyəsi, öyrədilməsi və onlara kömək göstərilməsi - 414 Uşaqlarla söhbət etmək və onlara kitab oxumaq - 415 Uşaqlarla oyun oynamaq və idman etmək - 416 Uşaqlara diqqət yetirilməsi (passiv qulluq) - 417 Məktəblərə baş çəkmək, tədbirlərdə iştirak etmək, müəllim və tərbiyəçilərlə görüşmək

42	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq
İzah	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq və onlara yardımın göstərilməsinə aid edilir. Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə hər hansı bir fiziki və zehni xəstəlikdən və ya əlillikdən və ya zədədən əziyyət çəkən, gündəlik fəaliyyətlərin öhdəsindən gəlmək üçün digər insanların yardımına ehtiyacı olan şəxslər, o cümlədən yaşlı insanlar aid edilir. Bura müvəqqəti yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslər daxil edilmir.
Daxildir	Daxildir: - 421 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə gündəlik həyatlarında yardım göstərilməsi - 422 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə tibbi yardımın göstərilməsi - 423 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə sənədləşmə işlərində kömək göstərilməsi - 424 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə mənəvi dəstək göstərilməsi - 425 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə passiv qulluq - 426 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq xidmətləri göstərənlərlə görüşlər və tədbirlər - 429 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluqla əlaqədar digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərinin göstərilməsi - 41 Uşaqlara qulluq və təlim-tərbiyə - 43 Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə kömək - 44 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri ilə əlaqədar məhsul və ya şəxslərin yerdəyişməsi və onların müşayiət edilməsi - 49 Ev təsərrüfatı və ailə üzvləri üçün qulluq xidmətləri ilə əlaqədar digər fəaliyyətlər - 51 Digər ev təsərrüfatlarında haqqı ödənilməyən könüllü fəaliyyət
421	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə gündəlik həyatlarında yardım göstərilməsi
İzah	Daimi qulluq və nəzarət tələb edilən qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq göstərilməsinə aid edilir.
Daxildir	Daxildir: - Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq göstərilməsi - Onların bəslənilməsi, yuyulması, geyindirilməsi, yatmaq üçün hazırlanması
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında,

	bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi - 422 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə tibbi yardımın göstərilməsi - 423 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə sənədləşmə işlərində kömək göstərilməsi - 424 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə mənəvi dəstək göstərilməsi - 425 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə passiv qulluq - 426 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq xidmətləri göstərənrlə görüşlər və tədbirlər - 514 Yetkinlik yaşına çatmış şəxslərə haqqı ödənilməyən könüllü qulluq
Nümunələr	Nümunələr: - Yaşlı babanın yedizdirilməsi - Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxsin duş qəbul etməsinə yardım edilməsi - Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxs üçün çarpayının hazırlanması və otaqların təmizlənməsi
422	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə tibbi yardımın göstərilməsi
İzah	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə tibbi yardımın göstərilməsinə aid edilir
Daxildir	Daxildir: - Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə tibbi yardımın göstərilməsi
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi - 421 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə gündəlik həyatlarında yardım göstərilməsi - 423 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə sənədləşmə işlərində kömək göstərilməsi - 424 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə mənəvi dəstək göstərilməsi - 425 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə passiv qulluq - 426 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq xidmətləri göstərənrlə görüşlər və tədbirlər - 514 Yetkinlik yaşına çatmış şəxslərə haqqı ödənilməyən könüllü qulluq
Nümunələr	Nümunələr: - Yaşlı anaya dərmanların hazırlanması

423	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə sənədləşmə işlərində kömək göstərilməsi
İzah	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə anketlərin doldurulmasında, hesabların (bank hesablarında) idarə olunmasında kömək göstərilməsinə aid edilir.
Daxildir	Daxildir: - Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslər üçün sənədlərin oxunması - Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslər üçün anketlərin doldurulması
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi - 421 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə gündəlik həyatlarında yardım göstərilməsi - 422 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə tibbi yardımın göstərilməsi - 424 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə mənəvi dəstək göstərilməsi - 425 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə passiv qulluq - 426 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq xidmətləri göstərənrlə görüşlər və tədbirlər - 514 Yetkinlik yaşına çatmış şəxslərə haqqı ödənilməyən könüllü qulluq
Nümunələr	Nümunələr: - Ana üçün bank anketlərinin doldurulması - Baba üçün sığorta tələbinin doldurulması - Ata üçün təqaüdün alınması - Ata üçün verginin ödənilməsi
424	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə mənəvi dəstək göstərilməsi
İzah	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə mənəvi dəstək göstərilməsi və onlara qulluq etməyə aid edilir.
Daxildir	Daxildir: - Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxsləri ruhlandırmaq, həvəsləndirmək - Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərlə söhbət etmək və onları dinləmək
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi - 421 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə gündəlik həyatlarında yardım göstərilməsi

	- 422 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə tibbi yardımın göstərilməsi - 423 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə sənədləşmə işlərində kömək göstərilməsi - 425 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə passiv qulluq - 426 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq xidmətləri göstərənrlə görüşlər və tədbirlər - 514 Yetkinlik yaşına çatmış şəxslərə haqqı ödənilməyən könüllü qulluq
Nümunələr	Nümunələr: - Nənəni ruhlandırmaq, həvəsləndirmək
425	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə passiv qulluq
İzah	421, 422, 423 və 424-də nəzərdə tutulan aktiv iştirak olmadan qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslər üçün qulluq etməyə aid edilir.
Daxildir	Daxildir: - Fəaliyyət göstərərkən və ya yatarkən qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə nəzarət edilməsi, onlar üçün təhlükəsiz mühitin yaradılması - Ehtiyacı olanda müraciət etmək üçün onların yanında olmaq - Onların fəaliyyətlərinə nəzarət etmək
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərinin göstərilməsi - 421 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə gündəlik həyatlarında yardım göstərilməsi - 422 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə tibbi yardımın göstərilməsi - 423 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə sənədləşmə işlərində kömək göstərilməsi - 424 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə mənəvi dəstək göstərilməsi - 426 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq xidmətləri göstərənrlə görüşlər və tədbirlər - 514 Yetkinlik yaşına çatmış şəxslərə haqqı ödənilməyən könüllü qulluq
Nümunələr	Nümunələr: - Babaya nəzarət etmək
426	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq xidmətləri göstərənrlə görüşlər və tədbirlər
İzah	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq xidmətləri göstərənrlə görüşlər və tədbirlərə aid edilir.
Daxildir	Daxildir: - Təşkilatlara zəng edilməsi - Təşkilatlara baş çəkilməsi - Qulluq edənlərlə görüş keçirilməsi
İstisna olunur	İstisna olunur: - 372 Xidmətlərin satın alınması/istifadəsi və bununla əlaqədar fəaliyyətlər - 421 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə gündəlik həyatlarında yardım göstərilməsi

	- 422 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə tibbi yardımın göstərilməsi - 423 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə sənədləşmə işlərində kömək göstərilməsi - 424 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə mənəvi dəstək göstərilməsi - 425 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə passiv qulluq
Nümunələr	Nümunələr: - Ataya qulluq edənle görüşmək
429	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluqla əlaqədar digər fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluqla əlaqədar sair fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Təşkilatlara zəng edilməsi - Təşkilatlara baş çəkilməsi - Qulluq edənlərlə görüş keçirilməsi
İstisna olunur	İstisna olunur: - 421 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə gündəlik həyatlarında yardım göstərilməsi - 422 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə tibbi yardımın göstərilməsi - 423 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə sənədləşmə işlərində kömək göstərilməsi - 424 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə mənəvi dəstək göstərilməsi - 425 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə passiv qulluq - 426 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq xidmətləri göstərənlərlə görüşlər və tədbirlər
43	Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə kömək
İzah	Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə köməyin təmin edilməsinə aid edilir. - “Ev təsərrüfatları və ailə üzvləri” dedikdə, qan qohumluğu, övladlığa götürmə və ya evlilik üzrə müəyyən dərəcədə qohumluq əlaqəsi olan “digər ev təsərrüfatlarında yaşayan ev təsərrüfatı üzvləri və onunla əlaqəli ailə üzvləri” başa düşülür. - Qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə hər hansı bir fiziki və zehni xəstəlikdən və ya əlillikdən və ya zədədən əziyyət çəkməyən şəxslər aid edilir. Qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslər müvəqqəti xəstəlik zamanı müvəqqəti qulluğa və nəzarət ehtiyac duya bilərlər .
Daxildir	Daxildir: - 431 Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə, müvəqqəti xəstəlik zamanı göstərilən qulluq da daxil olmaqla yedizdirmə, yuyulma, fiziki qulluq - 432 Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə mənəvi dəstək göstərilməsi - 439 Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə qulluqla əlaqədar digər fəaliyyətlər

İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi - 41 Uşaqlara qulluq və təlim-tərbiyə - 42 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq - 44 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri ilə əlaqədar məhsul və ya şəxslərin yerdəyişməsi və onların müşayiət edilməsi - 49 Ev təsərrüfatı və ailə üzvləri üçün qulluq xidmətləri ilə əlaqədar digər fəaliyyətlər - 51 Digər ev təsərrüfatlarında haqqı ödənilməyən könüllü fəaliyyət
431	Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə, müvəqqəti xəstəlik zamanı göstərilən qulluq da daxil olmaqla yedizdirmə, yuyulma, fiziki qulluq
İzah	Müvəqqəti qulluğa və ya nəzarətə ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq və tibbi yardımın göstərilməsinə aid edilir.
Daxildir	Daxildir: - Müvəqqəti xəstə olan yetkinlik yaşına çatmış şəxslərə qulluq edilməsi - Müvəqqəti xəstə olan yetkinlik yaşına çatmış şəxslərə tibbi yardımın göstərilməsi - Müvəqqəti xəstə olan yetkinlik yaşına çatmış şəxslərə sair fiziki qulluq edilməsi
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi - 42 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq - 513 Uşaqlara haqqı ödənilməyən könüllü qulluq göstərilməsi və təlim-tərbiyə - 514 Yetkinlik yaşına çatmış şəxslərə haqqı ödənilməyən könüllü qulluq
Nümunələr	Nümunələr: - Qripə yoluxmuş (qayğıya ehtiyacı olmayan) anaya qulluq
432	Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə mənəvi dəstək göstərilməsi
İzah	Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə mənəvi dəstək göstərilməsinə aid edilir.
Daxildir	Daxildir: - Qayğıya ehtiyacı olmayan şəxslərin ruhlandırılması, həvəsləndirilməsi - Qayğıya ehtiyacı olmayan şəxslərlə söhbət etmək və onları dinləmək
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında,

	bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi - 41 Uşaqlara qulluq və təlim-tərbiyə - 71 Sosiallaşma və kommunikasiya - 513 Uşaqlara haqqı ödənilməyən könüllü qulluq göstərilməsi və təlim-tərbiyə - 514 Yetkinlik yaşına çatmış şəxslərə haqqı ödənilməyən könüllü qulluq
Nümunələr	Nümunələr: - Həyat yoldaşının ruhlandırılması, həvəsləndirilməsi
439	Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə qulluqla əlaqədar digər fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə qulluqla əlaqədar sair fəaliyyətlərə aid edilir.
İstisna olunur	İstisna olunur: - 431 Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə, müvəqqəti xəstəlik zamanı göstərilən qulluq da daxil olmaqla yedizdirmə, yuyulma, fiziki qulluq - 432 Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə mənəvi dəstək göstərilməsi
44	Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri ilə əlaqədar məhsul və ya şəxslərin yerdəyişməsi və onların müşayiət edilməsi
İzah	Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri ilə əlaqədar məhsul və şəxslərin yer dəyişməsi və onların müşayiət edilməsinə aid edilir.
Daxildir	Daxildir: - 441 Ev təsərrüfatı və ailə üzvləri üçün qulluq xidmətləri ilə əlaqədar gediş-gəliş - 442 Öz uşaqlarının müşayiət edilməsi - 443 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərin müşayiət edilməsi - 444 Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərin müşayiət edilməsi
İstisna olunur	İstisna olunur: - 41 Uşaqlara qulluq və təlim-tərbiyə - 42 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq - 43 Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə kömək - 49 Ev təsərrüfatı və ailə üzvləri üçün qulluq xidmətləri ilə əlaqədar digər fəaliyyətlər
441	Ev təsərrüfatı və ailə üzvləri üçün qulluq xidmətləri ilə əlaqədar gediş-gəliş
İzah	Xidmət yerinə və xidmət yerindən geriye səyahət vaxtına aid edilir.
Daxildir	Daxildir: - Xidmət yerinə və xidmət yerindən geriye səyahət vaxtı

İstisna olunur	İstisna olunur: - 442 Öz uşaqlarının müşayiət edilməsi - 443 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərin müşayiət edilməsi - 444 Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərin müşayiət edilməsi
Nümunələr	Nümunələr: - Maşınla azyaşlı uşağı məktəbə/bağçaya aparmaq - Avtobusla ana ilə banka getmək - Xidmət yerinə getmək üçün ictimai nəqliyyatı gözləmək
442	Öz uşaqlarının müşayiət edilməsi
İzah	Öz uşaqlarının müşayiət edilməsinə aid edilir. Öz uşaqlarına qan qohumluğu, övladlığa götürmə və ya evlilik üzrə müəyyən dərəcədə qohumluq əlaqəsi olan ev təsərrüfatı və ya ailə üzvlərindən olan uşaqlar aid edilir.
Daxildir	Daxildir: Uşaqların müşayiət edilməsi
İstisna olunur	İstisna olunur: - 441 Ev təsərrüfatı və ailə üzvləri üçün qulluq xidmətləri ilə əlaqədar gediş-gəliş
Nümunələr	Nümunələr: - Uşağın həkimə aparılması - Uşağın rəsm dərsinə və ya idmana aparılması
443	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərin müşayiət edilməsi
İzah	Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərin müşayiət edilməsinə aid edilir.
Daxildir	Daxildir: Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərin müşayiət edilməsi
İstisna olunur	İstisna olunur: - 441 Ev təsərrüfatı və ailə üzvləri üçün qulluq xidmətləri ilə əlaqədar gediş-gəliş
Nümunələr	Nümunələr: - Babanın həkimə qədər müşayiət edilməsi
444	Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərin müşayiət edilməsi
İzah	Qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərin müşayiət edilməsinə aid edilir.
Daxildir	Daxildir: Qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərin müşayiət edilməsi
İstisna olunur	İstisna olunur: - 441 Ev təsərrüfatı və ailə üzvləri üçün qulluq xidmətləri ilə əlaqədar gediş-gəliş
Nümunələr	Nümunələr: - Qripə yoluxmanı müayinə etmək üçün ananın həkimə qədər müşayiət edilməsi

49	Ev təsərrüfatı və ailə üzvləri üçün qulluq xidmətləri ilə əlaqədar digər fəaliyyətlər
İzah	490-cı qrupa bax.
490	Ev təsərrüfatı və ailə üzvləri üçün qulluq xidmətləri ilə əlaqədar digər fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri ilə əlaqədar sair fəaliyyətlərə aid edilir.
İstisna olunur	İstisna olunur: - 41 Uşaqlara qulluq və təlim-tərbiyə - 42 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq - 43 Ev təsərrüfatında və ailə üzvlərindən qayğıya ehtiyacı olmayan yetkinlik yaşına çatmış şəxslərə kömək - 44 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri ilə əlaqədar məhsul və ya şəxslərin yerdəyişməsi və onların müşayiət edilməsi
5	Könüllü, stajçı və haqqı ödənilməyən digər bu kimi işlər
İzah	Könüllü fəaliyyət – Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. Haqqı ödənilməyən könüllü iş: əmtəə istehsalında və ya xidmətlərin göstərilməsində digər şəxslərə hər hansı köməyin edilməsi sahəsində haqqı ödənilməyən, məcburi olmayan fəaliyyətə aid edilir. - “Haqqı ödənilməyən” dedikdə, görülmə iş və ya iş saati üçün pul və ya natura şəklində ödənişin edilməməsi nəzərdə tutulur; buna baxmayaraq, könüllü işçilər pul (məsələn, cib xərci və ya fəaliyyət üçün çəkilən yaşayış xərclərini ödəmək üçün) və ya natura şəklində (məsələn yemək, nəqliyyat, simvolik hədiyyələr) yardım və ya təqaüd ala bilərlər. - “Məcburi olmayan”- ictimai, mədəni və ya dini xarakterli sosial öhdəliklərin yerinə yetirilməsindən fərqlənən, mülki, hüquqi və ya inzibati tələb olmadan yerinə yetirilən iş kimi izah olunur; - “Digərləri üçün” istehsal dedikdə aşağıda sadalanan işlərin yerinə yetirilməsi nəzərdə tutulur: (i) Könüllünün üzv olduğu yardım, qarşılıqlı yardım və ya ictimai əsaslı qruplar daxil olmaqla bazar və qeyri-bazar subyektlərindən ibarət olan təşkilatlar (yəni təşkilati əsaslı könüllülük) üçün görülmə işlər; (ii) könüllünün özünə və ya onunla əlaqəli olan ailə üzvlərinə məxsus olmayan ev təsərrüfatları üçün (yəni birbaşa könüllülük) görülmə işlər. (Mənbə: Əmək Statistikalərinin 19-cu Beynəlxalq Konfransı, bənd 37) - Haqqı ödənilməyən stajçı işi: ixtisasına dair bacarıqlar və ya iş təcrübəsi qazanmaq məqsədilə digərləri üçün əmtəələrin istehsalı və ya xidmətlərin göstərilməsi sahəsində hər hansı haqqı ödənilməyən fəaliyyətlərə aid edilir. - "İş yerində təcrübə və ya bacarıq"ların əldə edilməsi hər hansı bir ixtisasın verilib-verilməməsindən asılı olmayaraq, ənənəvi, formal və ya qeyri-formal razılaşmalar yolu ilə baş verə bilər (Mənbə: Əmək Statistikalərinin 19-cu Beynəlxalq Konfransı, bənd 33) İşin sair formalarına Azərbaycan Respublikasının məhkəmələrinin qərarı ilə tətbiq edilən haqqı ödənilməyən ictimai işlər və məhkumlar tərəfindən görülmə haqqı ödənilməyən işlər, haqqı ödənilməyən hərbi və ya alternativ

	mülki xidmətlər (digərləri üçün haqqı ödənilmədən icra edilən məcburi işlər) aid edilir.
Daxildir	Daxildir: - 51 Digər ev təsərrüfatlarında haqqı ödənilməyən könüllü fəaliyyət - 52 İctimai birlik və təşkilatlarda haqqı ödənilməyən könüllü fəaliyyət - 53 Haqqı ödənilməyən stajçı işi və onunla əlaqədar fəaliyyətlər - 54 Könüllü, stajçı və haqqı ödənilməyən digər bu kimi işlərlə əlaqədar yola sərf olunan vaxt - 59 Digər haqqı ödənilməyən əmək fəaliyyəti
İstisna olunur	İstisna olunur: - 1 Məşğulluq və onunla əlaqədar fəaliyyətlər - 2 Şəxsi son istifadə üçün məhsulların istehsalı - 3 Ev təsərrüfatları və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri - 4 Ev təsərrüfatları və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidməti
51	Digər ev təsərrüfatlarında haqqı ödənilməyən könüllü fəaliyyət
İzah	Hər hansı bir təşkilat tərəfindən təşkil edilməyən digər ev təsərrüfatlarına kömək məqsədilə məhsulların istehsalı və ya xidmətlərin göstərilməsi kimi haqqı ödənilməyən, məcburi olmayan fəaliyyətlərə aiddir.
Daxildir	Daxildir: - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət - 512 Mal və xidmətlərin alış-verişində/satın alınmasında haqqı ödənilməyən könüllü fəaliyyət - 513 Uşaqlara haqqı ödənilməyən könüllü qulluq göstərilməsi və təlim-tərbiyə - 514 Yetkinlik yaşına çatmış şəxslərə haqqı ödənilməyən könüllü qulluq - 515 Digər ev təsərrüfatlarına məxsus olan müəssisələrdə haqqı ödənilməyən könüllü fəaliyyət - 519 Digər ev təsərrüfatlarında haqqı ödənilməyən könüllü fəaliyyətlə bağlı digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 52 İctimai birlik və təşkilatlarda haqqı ödənilməyən könüllü fəaliyyət - 53 Haqqı ödənilməyən stajçı işi və onunla əlaqədar fəaliyyətlər - 54 Könüllü, stajçı və haqqı ödənilməyən digər bu kimi işlərlə əlaqədar yola sərf olunan vaxt - 59 Digər haqqı ödənilməyən əmək fəaliyyəti
511	Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət
İzah	Hər hansı bir təşkilat tərəfindən təşkil edilməyən digər ev təsərrüfatlarına kömək məqsədilə ev təsərrüfatlarının saxlanması, idarə edilməsi, tikintisi, bərpası və təmiri kimi haqqı ödənilməyən, məcburi olmayan fəaliyyətlərə aiddir.
Daxildir	Daxildir: Haqqı ödənilməyən könüllü fəaliyyətlər: - Digər ev təsərrüfatlarına yardım məqsədilə yeməklərin hazırlanması və verilməsi - Digər ev təsərrüfatlarına yardım məqsədilə təmizlik işləri və qulluq - Digər ev təsərrüfatlarına yardım məqsədilə toxuculuq məmulatlarına qulluq - Digər ev təsərrüfatlarına yardım məqsədilə ev təsərrüfatlarının idarə edilməsi

	- Digər ev təsərrüfatlarına yardım məqsədilə ev heyvanlarına qulluq - Digər ev təsərrüfatlarına göstərilən sair müəyyən yardımlar - Digər ev təsərrüfatlarına yardım məqsədilə evlərin və digər tikililərin tikintisi, təmiri və bərpası
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 128 Ev təsərrüfatı müəssisələrinin satış məqsədilə tikinti fəaliyyəti - 132 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli təmir, quraşdırma işləri, tullantıların yığılması və texniki xidmətlərin göstərilməsi - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 23 Şəxsi son istifadə üçün tikinti fəaliyyəti - 3 Ev təsərrüfatları və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri
Nümunələr	Nümunələr: - qonşunun evini təmizləmək - qonşunun bağçasında görülən işlərə kömək etmək - qonşunun itini gəzdirmək
512	Mal və xidmətlərin alış-verişində/satın alınmasında haqqı ödənilməyən könüllü fəaliyyət
İzah	Hər hansı bir təşkilat tərəfindən təşkil edilməyən digər ev təsərrüfatlarına yardım məqsədilə məhsul və xidmətlərin alış-verişi/satın alınması üçün haqqı ödənilməyən, məcburi olmayan fəaliyyətlərə aiddir.
Daxildir	Daxildir: Haqqı ödənilməyən könüllü fəaliyyətlər: - Yardım məqsədilə məhsulların alış-verişi/satın alınması - Yardım məqsədilə xidmətlərin alış-verişi/satın alınması - Yardım məqsədilə digər alış-veriş/satın alınma
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 136 Ev işləri üzrə ödənişli xidmətlərin göstərilməsi - 129 Ev təsərrüfatı müəssisələrində məhsulların istehsalı ilə bağlı məşğulluqla əlaqədar digər fəaliyyətlər - 37 Ev təsərrüfatı və ailə üzvləri üçün malların satın alınması - 371 Xidmətlərin satın alınması/istifadəsi və bununla əlaqədar fəaliyyətlər - 372 Xidmətlərin satın alınması/istifadəsi və bununla əlaqədar fəaliyyətlər
Nümunələr	Nümunələr: - Qonşu üçün alış-verişin edilməsi (onlayn alış-veriş daxil olmaqla)
513	Uşaqlara haqqı ödənilməyən könüllü qulluq göstərilməsi və təlim-tərbiyə
İzah	Hər hansı bir təşkilat tərəfindən təşkil edilməyən digər ev təsərrüfatlarına yardım məqsədilə uşaqlara könüllü qulluq və onların təlim-tərbiyəsi üçün haqqı ödənilməyən, məcburi olmayan fəaliyyətlərə aiddir.
Daxildir	Daxildir: Haqqı ödənilməyən könüllü fəaliyyətlər:

	- Yardım məqsədilə yedizdirmə, təmizlik, fiziki baxım da daxil olmaqla uşaqlara qulluq - Yardım məqsədilə uşaqlara tibbi yardımın göstərilməsi - Yardım məqsədilə uşaqların təlimi, öyrədilməsi - Yardım məqsədilə uşaqlarla söhbət etmək və onlara kitab oxumaq (mənəvi dəstək daxil olmaqla) - Yardım məqsədilə uşaqlarla oyun oynamaq və onlarla idman etmək - Yardım məqsədilə uşaqların qayğısına qalmaq (passiv qulluq)
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələrində ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi - 41 Uşaqlara qulluq və təlim-tərbiyə
Nümunələr	Nümunələr: - Qonşunun uşağına qulluq etmək
514	Yetkinlik yaşına çatmış şəxslərə haqqı ödənilməyən könüllü qulluq
İzah	Hər hansı bir təşkilat tərəfindən təşkil edilməyən digər ev təsərrüfatlarına yardım məqsədilə yetkinlik yaşına çatmış şəxslərə qulluq göstərmək üçün haqqı ödənilməyən, məcburi olmayan fəaliyyətlərə aiddir.
Daxildir	Daxildir: Haqqı ödənilməyən könüllü fəaliyyətlər: - Yardım məqsədilə yetkinlik yaşına çatmış şəxslərə gündəlik işlərdə kömək göstərilməsi - Yardım məqsədilə yetkinlik yaşına çatmış şəxslərə tibbi yardımın göstərilməsi - Yardım məqsədilə yetkinlik yaşına çatmış şəxslərə anketlərin doldurulmasında, hesabların ödənilməsində kömək göstərilməsi - Yardım məqsədilə yaşlılara mənəvi dəstəyin göstərilməsi - Yardım məqsədilə yaşlılara passiv qulluq göstərilməsi
İstisna olunur	İstisna olunur: - 11 Sahibkarlıq subyekti olan bütün hüquqi şəxslərdə, publik hüquqi şəxslərdə, büdcə təşkilatları və büdcədən kənar dövlət fondlarında, bələdiyyələrdə, qeyri-hökumət və digər qeyri-kommersiya təşkilatlarında məşğulluq - 135 Ev təsərrüfatlarında və ev təsərrüfatı müəssisələri tərəfindən ödənişli fərdi qulluq xidmətlərin göstərilməsi - 42 Qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmış şəxslərə qulluq
Nümunələr	Nümunələr: - Xəstə qonşuya yemək hazırlamaq
515	Digər ev təsərrüfatlarına məxsus olan müəssisələrdə haqqı ödənilməyən könüllü fəaliyyət
İzah	Hər hansı bir təşkilat tərəfindən təşkil edilməyən digər ev təsərrüfatlarına yardım məqsədilə digər ev təsərrüfatlarına məxsus olan müəssisələrdə haqqı ödənilməyən, məcburi olmayan fəaliyyətlərə aiddir.
Daxildir	Daxildir: Haqqı ödənilməyən könüllü fəaliyyətlər: - Yardım məqsədilə məhsulların istehsalı

	- Yardım məqsədilə xidmətlərin göstərilməsi - Yardım məqsədilə xammalın satın alınması - Yardım məqsədilə məhsulların satılması
İstisna olunur	İstisna olunur: - 1 Məşğulluq və onunla əlaqədar fəaliyyətlər - 2 Şəxsi son istifadə üçün malların istehsalı - 3 Ev təsərrüfatları və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri - 4 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri
Nümunələr	Nümunələr: - Qonşuya onun işində kömək etmək
519	Digər ev təsərrüfatlarında haqqı ödənilməyən könüllü fəaliyyətlə bağlı digər fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən digər ev təsərrüfatlarına yardım məqsədilə haqqı ödənilməyən, məcburi olmayan fəaliyyətlərə aiddir
	İstisna olunur: - 511 Ev təsərrüfatlarında idarəetmə, təmir, tikinti işlərində haqqı ödənilməyən könüllü fəaliyyət - 512 Mal və xidmətlərin alış-verişində/satın alınmasında haqqı ödənilməyən könüllü fəaliyyət - 513 Uşaqlara haqqı ödənilməyən könüllü qulluq göstərilməsi və təlim-tərbiyə - 514 Yetkinlik yaşına çatmış şəxslərə haqqı ödənilməyən könüllü qulluq - 515 Digər ev təsərrüfatlarına məxsus olan müəssisələrdə haqqı ödənilməyən könüllü fəaliyyət
52	İctimai birliklərdə və təşkilatlarda haqqı ödənilməyən könüllü fəaliyyət
İzah	Yardım məqsədilə ictimai birlik və ya təşkilatlar tərəfindən təşkil edilən məhsulların istehsalı və ya xidmətlərin göstərilməsi üçün haqqı ödənilməyən, məcburi olmayan fəaliyyətlərə aiddir.
Daxildir	Daxildir: - 521 Yolların/binaların təmiri, torpağın təmizlənməsi və hazırlanması, küçə və marketlərin və s. təmizlənməsi, tikinti işləri üzrə haqqı ödənilməyən könüllü fəaliyyət - 522 Yeməyin hazırlanması, süfrəyə düzülməsi və yığışdırılması üzrə haqqı ödənilməyən könüllü fəaliyyət - 523 Mədəniyyət, əyləncə və idman sahələrində haqqı ödənilməyən könüllü fəaliyyətlər - 524 Haqqı ödənilməyən könüllü ofis/inzibati iş - 529 İctimai birlik və təşkilatlarda haqqı ödənilməyən digər könüllü fəaliyyət
İstisna olunur	İstisna olunur: - 51 Digər ev təsərrüfatlarında haqqı ödənilməyən könüllü fəaliyyət - 53 Haqqı ödənilməyən stajçı işi və onunla əlaqədar fəaliyyətlər - 54 Könüllü, stajçı və haqqı ödənilməyən digər bu kimi işlərlə əlaqədar yola sərf olunan vaxt - 59 Digər haqqı ödənilməyən fəaliyyət
521	Yolların/binaların təmiri, torpağın təmizlənməsi və hazırlanması, küçə və marketlərin və s. təmizlənməsi, tikinti işləri üzrə haqqı ödənilməyən könüllü fəaliyyət
İzah	Yardım məqsədilə ictimai birlik və təşkilatlar tərəfindən təşkil edilən yolların/binaların təmiri, torpağın təmizlənməsi və hazırlanması, küçə və

	marketlərin və s. təmizlənməsi, tikinti işləri üzrə haqqı ödənilməyən, məcburi olmayan fəaliyyətlərə aiddir.
Daxildir	Daxildir: - Yardım məqsədilə tikintidə, yol təmirində, körpülərin, bəndlərin və s. tikintisində görülməli iş - Yardım məqsədilə ərazilərinin təmizlənməsi və hazırlanması, küçələrin, marketlərin və s. təmizlənməsi
İstisna olunur	İstisna olunur: - 128 Ev təsərrüfatı müəssisələrinin satış məqsədilə tikinti fəaliyyəti - 23 Şəxsi son istifadəsi üçün tikinti fəaliyyəti - 3 Ev təsərrüfatları və ailə üzvləri üçün haqqı ödənilməyən ev işləri
Nümunələr	Nümunələr (haqqı ödənilmədən): - Könüllü olaraq şəhərin küçələrini təmizləmək - Könüllü olaraq zibil yığmaq - Könüllü olaraq cığırqları təmizləmək - Könüllü olaraq evin təmirinə kömək etmək
522	Yeməyin hazırlanması, süfrəyə düzülməsi və yığışdırılması üzrə haqqı ödənilməyən könüllü fəaliyyət
İzah	Yardım məqsədilə ictimai birlik və təşkilatlar tərəfindən təşkil edilən yeməyin hazırlanması, süfrəyə düzülməsi və yığışdırılması üzrə haqqı ödənilməyən, məcburi olmayan fəaliyyətlərə aiddir.
Daxildir	Daxildir: - Yardım məqsədilə yeməklərin/qəlyanaltıların təşkili, planlaşdırılması və hazırlanması - Yardım məqsədilə yeməklərin/qəlyanaltıların süfrəyə verilməsi - Yardım məqsədilə yeməklərin/qəlyanaltıların hazırlanmasından sonra təmizlik işləri
İstisna olunur	İstisna olunur: - 31 Qidaların, yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli işlər
Nümunələr	Nümunələr (haqqı ödənilməyən könüllü kimi): - İctimai tədbirlər üçün yemək hazırlamaq - Məktəbdə nahardan sonra təmizlik işləri görmək - Evsizlər üçün sığınacaqda yeməklərin verilməsinə kömək etmək - Yas mərasimində yemək bişirməyə kömək etmək
523	Mədəniyyət, əyləncə və idman sahələrində haqqı ödənilməyən könüllü fəaliyyətlər
İzah	Yardım məqsədilə ictimai birlik və təşkilatlar tərəfindən təşkil edilən mədəniyyət, əyləncə və idman sahələrində haqqı ödənilməyən, məcburi olmayan fəaliyyətlərə aiddir.
Daxildir	Daxildir: - Yardım məqsədilə idman sahələrində məşqçilik, hakimlik etmək - Yardım məqsədilə teatr tamaşaları kimi mədəniyyət sahəsi üzrə fəaliyyətlərdə könüllü iştirak etmək
İstisna olunur	İstisna olunur: - 83 İdmanla məşğul olmaq və məşq etmək və bununla əlaqədar fəaliyyətlər
Nümunələr	Nümunələr: - Uşağın futbol komandasını məşq etdirmək - Marafondan sonra qaçıışçılara könüllü kömək etmək (haqqı ödənilməyən) - İctimai tədbirlərdə rəqs etmək (qazanc (gəlir) əldə etmək üçün deyil)

	- Orkestrdə/klassik musiqi proqramlarında alət çalmaq (qazanc (gəlir) əldə etmək üçün deyil)
524	Haqqı ödənilməyən könüllü ofis/inzibati iş
İzah	Yardım məqsədilə ictimai birlik və təşkilatlar tərəfindən təşkil edilən ofis/inzibati işlərin yerinə yetirilməsi üzrə haqqı ödənilməyən, məcburi olmayan fəaliyyətlərə aiddir.
Daxildir	Daxildir: Haqqı ödənilməyən könüllü fəaliyyətlərə aşağıdakılar daxildir: - Yardım məqsədilə təşkilat üçün korrespondensiyaların hazırlanması, təmir işlərində yardım edilməsi və digər işlərin görülməsi - Yardım məqsədilə məlumatların yayılması, vərəqələrin paylanması - Yardım məqsədilə ictimai, peşəkar, siyasi və s. təşkilatlarda iştirak edilməsi
İstisna olunur	İstisna olunur: - 1 Məşğulluq və onunla əlaqədar fəaliyyətlər - 713 Məktubun (o cümlədən e-poçtun) oxunması və yazılması - 72 İctimai mədəni/sosial tədbirlərdə iştirak - 73 Vətəndaşlıq vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyət
Nümunələr	Nümunələr: - Məscidin (kilsənin, sinaqoqun) inzibati binasında könüllü işləmək (haqqı ödənilməyən)
529	İctimai birlik və təşkilatlarda haqqı ödənilməyən digər könüllü fəaliyyət
İzah	Digər qruplara daxil edilməyən ictimai birlik və təşkilatlarda haqqı ödənilməyən sair könüllü fəaliyyətlərə aiddir
Daxildir	
İstisna olunur	İstisna olunur: - 521 Yolların/binaların təmiri, torpağın təmizlənməsi və hazırlanması, küçə və marketlərin və s. təmizlənməsi, tikinti işləri üzrə haqqı ödənilməyən könüllü fəaliyyət - 522 Yeməyin hazırlanması, süfrəyə düzülməsi və yığışdırılması üzrə haqqı ödənilməyən könüllü fəaliyyət - 523 Mədəniyyət, əyləncə və idman sahələrində haqqı ödənilməyən könüllü fəaliyyət - 524 Haqqı ödənilməyən könüllü ofis/inzibati iş
Nümunələr	Nümunələr: - Bayramlarda/festivallarda/küçə şənliklərinin təşkilində kioskların, çadırların, masaların quraşdırılmasına kömək etmək
53	Haqqı ödənilməyən stajçı işi və onunla əlaqədar fəaliyyətlər
İzah	530-cu qrupa bax
530	Haqqı ödənilməyən stajçı işi və onunla əlaqədar fəaliyyətlər
İzah	Sənətinə və ya peşə üzrə ixtisasına dair bacarıqlar və ya iş təcrübəsi qazanmaq məqsədilə digərləri üçün əmtəələrin istehsalı və ya xidmətlərin göstərilməsi sahəsində hər hansı haqqı ödənilməyən fəaliyyətlərə aid edilir. - "Haqqı ödənilməyən" dedikdə, görülməli iş və ya iş saati üçün pul və ya natura şəklində ödənişin edilməməsi nəzərdə tutulur; buna baxmayaraq, bu işçilər bu və ya digər formada məs., təhsil təqaüdləri kimi və ya bəzən pul və ya natura şəklində yardım (məsələn, yemək, içki) ala bilərlər.

	- "Digərləri üçün" dedikdə, ev təsərrüfatına və ya ailə üzvlərinə məxsus olmayan bazar və qeyri-bazar subyektlərində görülən işlər nəzərdə tutulur. - "İş yerində təcrübə və ya bacarıq"ların əldə edilməsi hər hansı bir ixtisasın verilib-verilməməsindən asılı olmayaraq, ənənəvi, formal və ya qeyri-formal razılaşmalar yolu ilə baş verə bilər
Daxildir	Daxildir: - İqtisadi vahidin istehsal prosesində iştirakının haqqı ödənilmədikdə milli qanunvericiliyə uyğun stajçı, istehsalat təcrübəsi və ya digər proqramlar çərçivəsində fəaliyyət - İqtisadi vahid istehsal prosesində iştirak etdikdə, məşğulluğun təşviqi proqramları çərçivəsində haqqı ödənilməyən peşəkar hazırlıq və ya təkmilləşdirmə (yenidən hazırlama) proqramlarına uyğun fəaliyyət - Haqqı ödənilməyən təhsil və təcrübəkeçmə elanlarına baxılması, ərizələrin doldurulması, tərcümeyi-halların hazırlanması, iş yerlərinə baş çəkmə, peşəkarlara müraciət və s. - Haqqı ödənilməyən təlim, staj keçmə üçün müsahibələrdə iştirak
İstisna olunur	İstisna olunur: - Yeni işçilərə verilən sınaq işlər və ya sınaq müddəti (təsnifatın 110-cu qrupu üzrə fəaliyyətlər) - Ev təsərrüfatlarına və ya ailə üzvlərinə məxsus bazar və qeyri-bazar subyektləri də daxil olmaqla, iş yerində və ya iş həyatı boyu ümumi təhsil (təsnifatın 15-ci bölməsi üzrə fəaliyyətlər) - Haqqı ödənilməyən könüllü iş zamanı təhsil (təsnifatın 51-ci bölməsi üzrə fəaliyyətlər) - Əlavə təhsil, qeyri-formal təhsil və kurslarda təhsil almaq (təsnifatın 63-cü bölməsi üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr: - Bankda haqqı ödənilməyən stajçı kimi işləmək
54	Könüllü, stajçı və haqqı ödənilməyən digər bu kimi işlərlə əlaqədar yola sərf olunan vaxt
İzah	540-cı qrupa bax
540	Könüllü, stajçı və haqqı ödənilməyən digər bu kimi işlərlə əlaqədar yola sərf olunan vaxt
İzah	Haqqı ödənilməyən könüllü, stajçı və digər haqqı ödənilməyən işlə əlaqədar yola sərf olunan vaxta aid edilir
Daxildir	Daxildir: - Müstəqil şəkildə və ya ailə üzvü yanında olmadan başqa yerlərə gedib-gəlmək
İstisna olunur	İstisna olunur: - İşlə əlaqədar səyahət (təsnifatın 181-ci qrupu üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr: - Haqqı ödənilməyən stajçı kimi işlədiyi ofisə avtobusla getmək - Könüllü işlədiyi yerə getmək üçün ictimai nəqliyyat gözləmək
59	Haqqı ödənilməyən digər əmək fəaliyyəti
İzah	590-cı qrupa bax
590	Haqqı ödənilməyən digər əmək fəaliyyəti
İzah	Digər qruplara daxil edilməyən haqqı ödənilməyən əmək fəaliyyətlərinə aid edilir.

Daxildir	Daxildir: - Azərbaycan Respublikasının məhkəmələrinin qərarı ilə tətbiq edilən haqqı ödənilməyən ictimai işlər və məhkumlar tərəfindən görülməyən haqqı ödənilməyən işlər, haqqı ödənilməyən hərbi və ya alternativ mülki xidmətlər, məsələn: - Təmizlik və ya təmir işlərinin görülməsi - Ümumi təyinatlı yolların təmiri, torpağın təmizlənməsi və hazırlanması, küçə və marketlərin təmizlənməsi - Tikinti və yol təmirində işlərin görülməsi - İctimai və ya həbsxana mallarının təmiri üzrə işlərin görülməsi - Heyvan yetişdirmə, heyvan məhsulları istehsalı üzrə işlərin görülməsi - Həyətə sahədə işlərin görülməsi - Toxuculuq məmulatlarının, geyimlərin və s. tikişi, təmiri, emalı
İstisna olunur	İstisna olunur: - 51 Digər ev təsərrüfatlarında haqqı ödənilməyən könüllü fəaliyyət - 52 İctimai birlik və təşkilatlarda haqqı ödənilməyən könüllü fəaliyyət - 53 Haqqı ödənilməyən stajçı işi və onunla əlaqədar fəaliyyətlər - 54 Könüllü, stajçı və haqqı ödənilməyən digər bu kimi işlərlə əlaqədar yola sərf olunan vaxt
Nümunələr	Nümunələr: - Haqqı ödənilməyən məcburi iş kimi küçələrin təmizlənməsi
6	Təhsil almaq
İzah	Təhsilin bütün səviyyələrində aparılan işlərə aiddir: 1. Məktəbəqədər təhsil. 2. Ümumi təhsil: 2.1. ibtidai təhsil; 2.2. ümumi orta təhsil; 2.3. tam orta təhsil. 3. Peşə təhsili: 3.1. ilk peşə təhsili; 3.2. texniki peşə təhsili; 3.3. yüksək texniki peşə təhsili. 4. Orta ixtisas təhsili. 5. Ali təhsil: 5.1. bakalavriat (əsas (baza ali) tibb təhsili); 5.2. magistratura (rezidentura) 5.3. doktorantura (adyunktura) Bu qrup əliliyi olan şəxslər, yetkinlik yaşına çatmış şəxslər və məktəbə getmək imkanı olmayan digər qruplar üçün savadlılıq və digər xüsusi təhsil proqramlarını; ev tapşırıqlarının yerinə yetirilməsini, özəl məşğələləri, tədqiqatları, kurslarla əlaqəli imtahanlara hazırlığı; özünün peşəkar inkişafı ilə əlaqəli qısamüddətli kurslarda, seminarlarda iştirakı; və dərəcə, həmçinin məktəb tədbirlərinə gəlib-gətməni nəzərdə tutur.
Daxildir	Daxildir: - 61 Formal təhsil - 62 Ev tapşırıqlarının yerinə yetirilməsi, repetitorluqla məşğul olanların xidmətlərindən yararlanması və formal təhsillə əlaqədar digər fəaliyyətlər - 63 Əlavə təhsil, qeyri-formal təhsil və kurslarda təhsil almaq - 64 Təhsillə əlaqədar yola sərf olunan vaxt - 69 İnfomal təhsil (özünü-təhsil) və təhsillə əlaqədar digər fəaliyyətlər

İstisna olunur	İstisna olunur: - 15 Məşğulluqla əlaqədar təlim və təhsil - 53 Haqqı ödənilməyən stajçı işi və onunla əlaqədar fəaliyyətlər - 82 Mədəni tədbirlərdə iştirak, hobbilər, oyunlar və sair əyləncə fəaliyyətləri - 83 İdmanla məşğul olmaq və məşq etmək və bununla əlaqədar fəaliyyətlər
61	Formal təhsil
İzah	Formal təhsil - təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan təhsil forması. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidən hazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir. Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsil alma formaları vasitəsilə həyata keçirilir. Formal təhsilin bütün səviyyələrində dərslərdə/mühazirələrdə, dərslərdən kənar fəaliyyətlərdə iştirak və fasilələrə aiddir. Peşə təhsili – əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı işçi kadr hazırlığı aparılan təhsil pilləsidir.
Daxildir	Daxildir: - 611 Məktəbdə/universitetdə davamiyyət - 612 Dərslərdən kənar fəaliyyətlər - 613 Təhsil ocağında tənəffüs - 614 Distant təhsil (video, audio, onlayn) kursu üzrə sərbəst iş - 619 Formal təhsillə əlaqədar digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 62 Ev tapşırıqlarının yerinə yetirilməsi, repetitorluqla məşğul olanların xidmətlərindən yararlanması və formal təhsillə əlaqədar digər fəaliyyətlər - 63 Əlavə təhsil, qeyri-formal təhsil və kurslarda təhsil almaq - 64 Təhsillə əlaqədar yola sərf olunan vaxt - 69 İnformal təhsil (özünütəhsil) və təhsillə əlaqədar digər fəaliyyətlər
611	Məktəbdə/universitetdə davamiyyət
İzah	Formal təhsilin bütün səviyyələrində dərslərdə/mühazirələrdə davamiyyətə aid edilir
Daxildir	Daxildir: - İmtahanlar daxil olmaqla dərslə/mühazirəyə qatılmaq - Müəllim və ya kurs rəhbəri ilə məsləhətləşmə, tövsiyələrin, izahların alınması və s. - Məktəblərdə və digər tədris yerlərində qayğıya ehtiyacı olan uşaqlar və gənclər üçün təklif olunan xüsusi təhsil proqramları
İstisna olunur	İstisna olunur: - 612 Dərslərdən kənar fəaliyyətlər - 613 Təhsil ocağında tənəffüs
Nümunələr	Nümunələr: - Universitetdə riyaziyyat dərslərinə qatılmaq - Məsləhət almaq üçün müəllimlə görüşmək - İmtahan vermək

612	Dərslər kənar fəaliyyətlər
İzah	Şagird və ya tələbələrin adı məktəb və ya universitetin tədris proqramından kənar olan fəaliyyətlərinə aid edilir.
Daxildir	Daxildir: - Danışq və dram klublarının, əyləncə klublarının, dəstək qruplarının, məktəb nəşriyyatlarının fəaliyyəti
İstisna olunur	İstisna olunur: - Dərslər kənar fiziki fəaliyyətlər (təsnifatın 83-cü bölməsi üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr: - Məktəbdə dərslərdə iştirak etmək
613	Təhsil ocağında tənəffüs
İzah	Dərslər arası fasilə zamanı həyata keçirilən təhsillə bağlı fəaliyyətlərə aid edilir; məsələn, sinif otağına və ya laboratoriya otağına getmək, kitabxanaya getmək/ kitabxanadan kitab götürmək/qaytarmaq.
Daxildir	Daxildir: - Dərslər arası fasilə zamanı həyata keçirilən təhsillə bağlı fəaliyyətlər; məsələn, sinif otağına və ya laboratoriya otağına getmək, kitabxanaya getmək/kıtabxanadan kitab götürmək/qaytarmaq.
İstisna olunur	İstisna olunur: - Yemək yemək/qəlyanaltı etmək (təsnifatın 921-ci qrupu üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr: - Dərslər arası tənəffüs - Otaq dəyişmək
614	Distant təhsil (video, audio, onlayn) kursu üzrə sərbəst iş
İzah	Distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsiləmə formasıdır.
Daxildir	Daxildir: - Videodərslərə baxmaq - Nümunələri, qeydləri, videoları nəzərdən keçirmək - Distant təhsillə əlaqəli imtahan vermək - Onlayn formal təhsil
İstisna olunur	İstisna olunur: - 611 Məktəbdə/universitetdə davamiyyət - 612 Dərslər kənar fəaliyyətlər
Nümunələr	Nümunələr: - Mühazirəni onlayn izləmək
619	Formal təhsillə əlaqədar digər fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən formal təhsillə əlaqəli sair fəaliyyətlərə aid edilir
İstisna olunur	İstisna olunur: - 611 Məktəbdə/universitetdə davamiyyət - 612 Dərslər kənar fəaliyyətlər - 613 Təhsil ocağında tənəffüs - 614 Distant təhsil (video, audio, onlayn) kursu üzrə sərbəst iş
62	Ev tapşırıqlarının yerinə yetirilməsi, repertorluqla məşğul olanların xidmətlərindən yararlanması və formal təhsillə əlaqədar digər fəaliyyətlər
İzah	620-ci qrupa bax

620	Ev tapşırıqlarının yerinə yetirilməsi, repetitorluqla məşğul olanların xidmətlərindən yararlanması və formal təhsillə əlaqədar digər fəaliyyətlər
İzah	Formal təhsil ilə əlaqədar fəaliyyətlərin nəzərdən keçirilməsi və ev tapşırıqlarının yerinə yetirilməsinə aid edilir.
Daxildir	Daxildir: - Ev tapşırıqlarının yerinə yetirilməsi - Təhsil ocağından kənarda repetitorluqla məşğul olanların xidmətlərindən yararlanmaq - İmtahan qabağı dərslərin təkrarlanması və ya özəl təhsil almaq
İstisna olunur	İstisna olunur: - 61 Formal təhsil - 63 Əlavə təhsil, qeyri-formal təhsil və kurslarda təhsil almaq - 64 Təhsillə əlaqədar yola sərf olunan vaxt - 69 İnformal təhsil (özünütəhsil) və təhsillə əlaqədar digər fəaliyyətlər İmtahan vermək (təsnifatın 611-ci qrupu üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr: - Ev tapşırığını yerinə yetirmək - İmtahana hazırlaşmaq - Riyaziyyatı öyrənmək (dərslərdə kömək məqsədilə məktəbdənkənar yardım fəaliyyəti olaraq) - Onlayn repetitorluqla məşğul olanların xidmətlərindən yararlanmaq
63	Əlavə təhsil, qeyri-formal təhsil və kurslarda təhsil almaq
İzah	630-cu qrupa bax
630	Əlavə təhsil, qeyri-formal təhsil və kurslarda təhsil almaq
İzah	Qeyri-formal təhsil - müxtəlif kurslarda, dərnləklərdə və fərdi məşğələlərdə əldə edilən və təhsil haqqında dövlət sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.
Daxildir	Daxildir: - Hazırlıq kurslarına, xarici dil kurslarına, kompüter kurslarına, biznes və katiblik kurslarına (məsələn, idarəetmə, mühasibat uçotu, mətn yazma və s.), yaradıcılıq kurslarına, kiçik biznesin idarə olunması və sahibkarlıq üzrə təlimlərə, qeyri-formal sürücülük məktəbinə və s. getmək - Boş vaxtda öz-özünə təhsil alma və digər təlim növləri - Hobbilə və əyləncəli oyunlarla əlaqəli keçirilən kurslarda iştirak - Hobbilə və əyləncəli oyunlar, idman və s. ilə əlaqəli təlimlərdə/kurslarda iştirak
İstisna olunur	İstisna olunur: - 15 Məşğulluqla əlaqədar təlim və təhsil - 61 Formal təhsil - 62 Ev tapşırıqlarının yerinə yetirilməsi, repetitorluqla məşğul olanların xidmətlərindən yararlanması və formal təhsillə əlaqədar digər fəaliyyətlər - 64 Təhsillə əlaqədar yola sərf olunan vaxt - 69 İnformal təhsil (özünütəhsil) və təhsillə əlaqədar digər fəaliyyətlər
Nümunələr	Nümunələr: - Aşpazlıq kursu keçmək - Gecə və ya həftə sonu məktəblərinə getmək - Yaşlıların təhsil üçün dərslərdə iştirak etməsi - Yoqa, karate, kung-fu kurslarına/dərslərinə getmək

64	Təhsillə əlaqədar yola sərf olunan vaxt
İzah	640-cı qrupa bax
640	Təhsillə əlaqədar yola sərf olunan vaxt
İzah	Təhsil/məşğələ yerinə gedib-gəlməyə aid edilir.
Daxildir	Daxildir: - Təhsil müəssisəsinə gedib-gəlmək və s.
İstisna olunur	İstisna olunur: - 181 İşlə əlaqədar səyahət - 540 Könüllü, stajçı və haqqı ödənilməyən digər bu kimi işlərlə əlaqədar yola sərf olunan vaxt - 860 Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar yola sərf edilən vaxt
Nümunələr	Nümunələr: - Məktəbə piyada getmək - Universitetə avtobusla getmək - Təhsil yerinə və ya evə getmək üçün avtobus və ya avtomobil gözləmək
69	İnformal təhsil (özünü təhsil) və təhsillə əlaqədar digər fəaliyyətlər
İzah	690-cı qrupa bax
690	İnformal təhsil (özünü təhsil) və təhsillə əlaqədar digər fəaliyyətlər
İzah	Özünü təhsil yolu ilə biliklərə yiyələnmə və digər yerlərdə təsnifləşdirilməyən təhsillə əlaqədar fəaliyyətlərə aid edilir.
İstisna olunur	İstisna olunur: - 61 Formal təhsil - 62 Ev tapşırıqlarının yerinə yetirilməsi, repetitorluqla məşğul olanların xidmətlərindən yararlanması və formal təhsillə əlaqədar digər fəaliyyətlər - 63 Əlavə təhsil, qeyri-formal təhsil və kurslarda təhsil almaq - 64 Təhsillə əlaqədar yola sərf olunan vaxt - Təhsillə əlaqəli olmayan fəaliyyətlər
7	Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak və dini fəaliyyət
İzah	Ailə ilə sosiallaşmaya, ziyarət və ya qonaqların qəbul edilməsinə aid edilir.
Daxildir	Daxildir: - 71 Sosiallaşma və kommunikasiya - 72 İctimai mədəni/sosial tədbirlərdə iştirak - 73 Vətəndaşlıq vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyət - 74 Dini fəaliyyətlər - 75 Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak, dini fəaliyyətlə əlaqədar yola sərf edilən vaxt - 79 Sosiallaşma və kommunikasiya, ictimai və dini tədbirlərdə iştirakla əlaqədar sair fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 8 Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idman
71	Sosiallaşma və kommunikasiya
İzah	Sosiallaşma və kommunikasiyaya, o cümlədən söhbətə, şəxsi/sosial xarakterli və ya bilinməyən məzmununda dedi-qodu; tədbirlərin icrası/məkanlara və ya tədbirlərə birlikdə getmək; ziyarət və ya qonaqların

	qəbul edilməsi; və şəxsi/sosial xarakterli məktubun oxunması və yazılması aid edilir.
Daxildir	Daxildir: - 711 Söhbət, danışiq, çat vasitəsilə ünsiyyət - 712 Sosiallaşma/birlikdə olma/toplanma fəaliyyətləri - 713 Məktubun (o cümlədən e-poçtun) oxunması və yazılması - 719 Sosiallaşma və kommunikasiya ilə əlaqəli sair fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 72 İctimai mədəni/sosial tədbirlərdə iştirak - 73 Vətəndaşlıq vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyət - 74 Dini fəaliyyətlər - 75 Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak, dini fəaliyyətlə əlaqədar yola sərf edilən vaxt - 79 Sosiallaşma və kommunikasiya, ictimai və dini tədbirlərdə iştirakla əlaqədar sair fəaliyyətlər - Şəxsi/sosial xarakterə aid olmayan telefon söhbətləri və yazışma müvafiq bölmələr altında təsnif edilir (məsələn, yazışma ilə əlaqəli iş).
711	Söhbət, danışiq, çat vasitəsilə ünsiyyət
İzah	Sosiallaşma məqsədləri üçün söhbətə, danışığa və çat vasitəsilə ünsiyyətə aid edilir. Bu qrupa üz-üzə və virtual fəaliyyətlər daxildir.
Daxildir	Daxildir: - Üz-üzə söhbət/danışiq - Telefonla, mesaj yazmaqla, qısa dalğalı radio ilə, İKT cihazları və s. ilə söhbət/danışiq - Kompüterdən/telefonda istifadə etməklə çat vasitəsilə ünsiyyət, o cümlədən mesajlaşma, müzakirə qruplarında iştirak və s. - Söhbət/danışiq ilə əlaqəli sair fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 712 Sosiallaşma/birlikdə olma/toplanma fəaliyyətləri - 713 Məktubun (o cümlədən e-poçtun) oxunması və yazılması - İş məqsədləri üçün kompüterdən istifadə etməklə çat vasitəsilə söhbət (IM, Skype və s.)
Nümunələr	Nümunələr: - Qonşu ilə söhbət etmək - Bacıya telefonla zəng etmək - Həyat yoldaşına mesaj göndərmək
712	Sosiallaşma/birlikdə olma/toplanma fəaliyyətləri
İzah	Sosiallaşma/birlikdə olma/toplanma fəaliyyətlərinə aid edilir.
Daxildir	Daxildir: - Birlikdə fəaliyyət göstərmək/ məkanlara və ya tədbirlərə getmək - Qonaqları qəbul etmək - Dostlara və qohumlara baş çəkmək - Ziyafətlərə, rəsmi sosial tədbirlərə, bənzər yığıncaqlara ev sahibliyi etmək - Ziyafətlərdə, rəsmi sosial tədbirlərdə, bənzər yığıncaqlarda iştirak etmək - Barlarda, klublarda, restoranlarda sosiallaşmaq - Sair sosiallaşma fəaliyyətlərində iştirak etmək
İstisna olunur	İstisna olunur: - 711 Söhbət, danışiq, çat vasitəsilə ünsiyyət - 713 Məktubun (o cümlədən e-poçtun) oxunması və yazılması

Nümunələr	Nümunələr: - Dostun ad gününə getmək - Valideynlərə baş çəkmək
713	Məktubun (o cümlədən e-poçtun) oxunması və yazılması
İzah	Sosiallaşma məqsədləri üçün məktubun oxunması və yazılmasına aid edilir. Bu qrupa məktub və e-poçt daxildir.
Daxildir	Daxildir: - Digər fəaliyyətlərlə əlaqədar olmayan məktubların, açıqcaların oxunması və yazılması - Digər fəaliyyətlərlə əlaqədar olmayan e-poçtun oxunması və yazılması
İstisna olunur:	İstisna olunur: - 711 Söhbət, danışiq, çat vasitəsilə ünsiyyət - 712 Sosiallaşma/birlikdə olma/toplanma fəaliyyətləri - Poçtla əlaqəli ödənişli iş (təsnifatın 1-ci əsas bölməsi üzrə fəaliyyətlər) - Poçtla əlaqəli təhsil/öyrənmə (təsnifatın 6-cı əsas bölməsi üzrə fəaliyyətlər)
Nümunələr:	Nümunələr: - Dosta məktub yazmaq - Mövsümi açıqcalar hazırlamaq
719	Sosiallaşma və kommunikasiya ilə əlaqəli sair fəaliyyətlər
İzah	Digər kateqoriyalara daxil edilməyən sosiallaşma və kommunikasiya ilə əlaqədar fəaliyyətlərə (neqativ sosial fəaliyyətlər kimi) aid edilir.
Daxildir	Daxildir: - Hər hansı bir münaqişələr - Dava-dalaş, mübahisə, təhqir (həm törədilməsi, həm də qəbul edilməsi) - Vuruşma, fiziki hədə-qorxu və ya zorakılıq (həm törədilməsi, həm də qəbul edilməsi) - İltişaşlar, vandalizm, qraffiti - Dilənçilik
İstisna olunur	İstisna olunur: - 711 Söhbət, danışiq, çat vasitəsilə ünsiyyət - 712 Sosiallaşma/birlikdə olma/toplanma fəaliyyətləri - 713 Məktubun (o cümlədən e-poçtun) oxunması və yazılması
Nümunələr	Nümunələr: - Divarlarda və digər yerlərdə rəsmlər, şəkillər çəkmək (qraffiti) - Qonşu ilə dalaşmaq
72	İctimai mədəni/sosial tədbirlərdə iştirak
İzah	İctimai mədəni/sosial tədbirlərdə iştirak etməyə aid edilir.
Daxildir	Daxildir: - 721 Mədəni/tarixi tədbirlərdə iştirak - 722 Toy, dəfn, doğum günü və bənzər mərasimlər üzrə ictimai tədbirlərdə (dini olmayan) iştirak - 723 Sosial şənliklərdə (musiqi, rəqs və s.) iştirak - 729 İctimai tədbirlərdə iştirakla əlaqədar sair fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 71 Sosiallaşma və kommunikasiya - 73 Vətəndaşlıq vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyət - 74 Dini fəaliyyətlər - 75 Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak, dini fəaliyyətlə əlaqədar yola sərf edilən vaxt

	- 79 Sosiallaşma və kommunikasiya, ictimai və dini tədbirlərdə iştirakla əlaqədar sair fəaliyyətlər
721	Mədəni/tarixi tədbirlərdə iştirak
İzah	Mədəni/tarixi tədbirlərdə iştirak etməyə aid edilir.
Daxildir	Daxildir: - Dini bayramlar, tarixi hadisələrin yad edildiyi paradlar kimi ictimai mədəni/tarixi tədbirlər üzrə məşqlər etmək və faktiki iştirak üçün hazırlıqlar ilə məşğul olmaq.
İstisna olunur	İstisna olunur: - Yeməklərin bişirilməsi, səhnənin qurulması, təşkilatçılıq, yardımların toplanılması, kostyumların hazırlanması və s. bu kimi tədbirlər ilə əlaqəli haqqı ödənilməyən xidmətlər (təsnifatın 52-ci bölməsi üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr: - Parad üçün məşqlər etmək - Paradlarda iştirak etmək
722	Toy, dəfn, doğum günü və bənzər mərasimlər üzrə ictimai tədbirlərdə (dini olmayan) iştirak
İzah	Toy, dəfn, doğum günü və bənzər mərasimlər üzrə ictimai tədbirlərdə (dini olmayan) iştirak etməyə aid edilir.
Daxildir	Daxildir: - Toy, dəfn, doğum günü və dini olmayan sair bənzər mərasimlər ilə əlaqəli ictimai bayramlar üzrə məşqlərdə iştirak və faktiki iştirak üçün hazırlıqlarla məşğul olmaq. Bu qrupa ildönümləri də daxildir.
İstisna olunur	İstisna olunur: - 74 Dini fəaliyyətlər - 741 Dua, meditasiya və sair dini fəaliyyətlər - 742 Toplu dini fəaliyyətlərdə iştirak
Nümunələr	Nümunələr: - Dəfndə iştirak etmək - Vətəndaşların nikah mərasimlərində iştirak etmək
723	Sosial şənliklərdə (musiqi, rəqs və s.) iştirak
İzah	Sosial şənliklərdə (musiqi, rəqs və s.) iştirak etməyə aid edilir.
Daxildir	Daxildir: - Karnavallar kimi bədii tədbirlərdə iştirak üçün məşqlər etmək və faktiki iştirakla bağlı hazırlıqlarla məşğul olmaq
İstisna olunur	İstisna olunur: - 721 Mədəni/tarixi tədbirlərdə iştirak - 722 Toy, dəfn, doğum günü və bənzər mərasimlər üzrə ictimai tədbirlərdə (dini olmayan) iştirak
Nümunələr	Nümunələr: - Karnaval şənliklərində iştirak etmək
729	İctimai tədbirlərdə iştirakla əlaqədar sair fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən ictimai tədbirlərdə iştirakla əlaqədar digər fəaliyyətlərə aid edilir.
İstisna olunur	İstisna olunur: - 721 Mədəni/tarixi tədbirlərdə iştirak

	- 722 Toy, dəfn, doğum günü və bənzər mərasimlər üzrə ictimai tədbirlərdə (dini olmayan) iştirak - 723 Sosial şənliklərdə (musiqi, rəqs və s.) iştirak
73	Vətəndaşlıq vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyət
İzah	730-cu qrupa bax.
730	Vətəndaşlıq vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyət
İzah	Səsvermə, şahid və ya münsif qismində xidmət göstərmə və s. kimi vətəndaşlıq vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Vətəndaşlıq vəzifələrinin icrası, o cümlədən səsvermə üçün qeydiyyatdan keçmə, səsvermə; şahid qismində çıxış etmək; cinayətlər, ictimai asayişin pozulması barədə məlumat vermək
İstisna olunur	İstisna olunur: - 1 Məşğulluq və onunla əlaqədar fəaliyyətlər
Nümunələr	Nümunələr: - Səsverməyə getmək - Şahid kimi məhkəmədə iştirak etmək
74	Dini fəaliyyətlər
İzah	Dini fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - 741 Dua, meditasiya və sair dini fəaliyyətlər - 742 Toplu dini tədbirlərdə iştirak - 749 Sair dini fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 71 Sosiallaşma və kommunikasiya - 72 İctimai mədəni/sosial tədbirlərdə iştirak - 73 Vətəndaşlıq vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyət - 75 Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak, dini fəaliyyətlə əlaqədar yola sərf edilən vaxt - 79 Sosiallaşma və kommunikasiya, ictimai və dini tədbirlərdə iştirakla əlaqədar sair fəaliyyətlər
741	Dua, meditasiya və sair dini fəaliyyətlər
İzah	Dua, meditasiya və sair dini fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Evdə dua və meditasiya, o cümlədən gecə duası - Dua, meditasiya, sədəqələr üçün kilşəyə, sinaqoqa, məbədə və ya məscidə baş çəkmək - Dini/ruhani rəhbərlə məsləhətləşmək - Spiritualistlərlə/spiritistlərlə, ekstrasenslərlə, astroloqlarla, falçılarla və s. ilə məsləhətləşmək - Dini kitablar oxumaq (Quran, Bibliya)
İstisna olunur	İstisna olunur: - 742 Toplu dini tədbirlərdə iştirak
Nümunələr	Nümunələr: - Evdə meditasiya etmək - Yuxudan öncə dua etmək

742	Toplu dini tədbirlərdə iştirak
İzah	Toplu dini tədbirlərdə iştirak etməyə aid edilir.
Daxildir	Daxildir: - Dini fəaliyyətlər və xidmətlər - Kiçik qeyri-rəsmi qruplarda aparılan dini fəaliyyətlər - Dini mərasimlərdə, dini toylarda, dəfnlərdə, xaç suyuna salma mərasimində, konfirmasiyada və s. iştirak etmək
İstisna olunur	İstisna olunur: - 741 Dua, meditasiya və sair dini fəaliyyətlər
Nümunələr	Nümunələr: - Dini toylarda iştirak etmək - Dini toplanışa qatılmaq - Birlikdə namaz qılmaq üçün məscidə baş çəkmək
749	Sair dini fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən dini fəaliyyətlərlə əlaqəli sair fəaliyyətlərə aid edilir.
İstisna olunur	İstisna olunur: - 741 Dua, meditasiya və sair dini fəaliyyətlər - 742 Toplu dini tədbirlərdə iştirak
75	Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak, dini fəaliyyətlə əlaqədar yola sərf edilən vaxt
İzah	750-ci qrupa bax
750	Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak, dini fəaliyyətlə əlaqədar yola sərf edilən vaxt
İzah	Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak və dini fəaliyyətlə əlaqədar yola sərf edilən vaxta aid edilir.
Daxildir	Daxildir: - Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak və dini fəaliyyətlə əlaqədar yola sərf edilən gedib-gəlmə, həmçinin gözləmə vaxtı - Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak və dini fəaliyyətlə əlaqədar məkanlara avtomobil sürmək
İstisna olunur	İstisna olunur: - 86 Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar yola sərf edilən vaxt
Nümunələr	Nümunələr: - Sınaqoqa getmək - Həcc ziyarətinə: Məkkəyə getmək - Məbədə getmək - Dəfnə getmək
79	Sosiallaşma və kommunikasiya, ictimai və dini tədbirlərdə iştirakla əlaqədar sair fəaliyyətlər
İzah	790-cı qrupa bax
790	Sosiallaşma və kommunikasiya, ictimai və dini tədbirlərdə iştirakla əlaqədar sair fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak, dini fəaliyyətlə əlaqədar sair fəaliyyətlərə aid edilir.

İstisna olunur	İstisna olunur: - 71 Sosiallaşma və kommunikasiya - 72 İctimai mədəni/sosial tədbirlərdə iştirak - 73 Vətəndaşlıq vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyət - 74 Dini fəaliyyətlər - 75 Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak, dini fəaliyyətlə əlaqədar yola sərf edilən vaxt
8	Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idman
İzah	Mədəni və ya əyləncəli tədbirlərdə iştirak, kütləvi informasiya vasitələrinin istifadəsinə, eləcə də hobbilə və idmanla məşğul olmağa aid edilir.
Daxildir	Daxildir: -81 Mədəni, əyləncəli və idman tədbirlərində/məkanlarında iştirak etmək/onlara baş çəkmək - 82 Mədəni tədbirlərdə iştirak, hobbilər, oyunlar və sair əyləncə fəaliyyətləri - 83 İdmanla məşğul olmaq və məşq etmək və bununla əlaqədar fəaliyyətlər - 84 Kütləvi informasiya vasitələrindən istifadə - 85 İstirahət və dincəlməklə əlaqədar fəaliyyətlər - 86 Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar yola sərf edilən vaxt - 89 Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar digər fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 7 Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak və dini fəaliyyət
81	Mədəni, əyləncəli və idman tədbirlərində/məkanlarında iştirak etmək/onlara baş çəkmək
İzah	Mədəni, əyləncəli və idman tədbirlərində/məkanlarında iştirak etməyə aid edilir.
Daxildir	Daxildir: - 811 Kütləvi mədəni tədbirlərdə və tamaşalarda iştirak - 812 Parklarda/bağlarda olmaq - 813 İdman tədbirlərində iştirak - 819 Mədəni, əyləncəli və idman tədbirlərində iştirakla əlaqədar sair fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 82 Mədəni tədbirlərdə iştirak, hobbilər, oyunlar və sair əyləncə fəaliyyətləri - 83 İdmanla məşğul olmaq və məşq etmək və bununla əlaqədar fəaliyyətlər - 84 Kütləvi informasiya vasitələrindən istifadə - 85 İstirahət və dincəlməklə əlaqədar fəaliyyətlər - 86 Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar yola sərf edilən vaxt - 89 Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar digər fəaliyyətlər
811	Kütləvi mədəni tədbirlərdə və tamaşalarda iştirak
İzah	Mütəşəkkil/kütləvi mədəni tədbirlərdə və tamaşalarda iştirakı aid edilir.
Daxildir	Daxildir: - Muzeyə, incəsənət qalereyasına, tarixi/mədəni məkanlara baş çəkmək - Kinoteatrlara getmək - Teatra, operaya, baletə, konsertə getmək

	- Festivallarda (musiqi, filmlər, rəqs və s.), sirkdə, heyvan tamaşalarında, bitki sərgilərində, yarmarkalarda, şənliklərdə iştirak/onlara baş çəkmək - Sair müəyyən kütləvi mədəni tədbirlərdə iştirak
İstisna olunur	İstisna olunur: - 812 Parklarda/bağlarda olmaq - 813 İdman tədbirlərində iştirak
Nümunələr	Nümunələr: - Kinoteatra getmək - Teatra getmək - Musiqi festivalına getmək - Tarixi məkana, abidəyə və s. baş çəkmək
812	Parklarda/bağlarda olmaq
İzah	Parklarda və bağlarda olmağa aid edilir.
Daxildir	Daxildir: - Zooparka, botanika bağına, əyləncə mərkəzinə getmək/baş çəkmək
İstisna olunur	İstisna olunur: - 811 Kütləvi mədəni tədbirlərdə və tamaşalarda iştirak - 813 İdman tədbirlərində iştirak
Nümunələr	Nümunələr: - Zooparka getmək - Əyləncə parkına getmək - Lunaparka getmək
813	İdman tədbirlərində iştirak
İzah	İdman tədbirlərində iştirakla aid edilir.
Daxildir	Daxildir: - Peşəkar idman tədbirlərində iştirak - Həvəskar idman tədbirlərində iştirak
İstisna olunur	İstisna olunur: - 811 Kütləvi mədəni tədbirlərdə və tamaşalarda iştirak - 812 Parklarda/bağlarda olmaq
Nümunələr	Nümunələr: - Beysbola getmək - Basketbol oynamaq - Məkanda idman tədbirini izləmək
819	Mədəni, əyləncəli və idman tədbirlərində iştirakla əlaqədar sair fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən mədəni, əyləncəli və idman tədbirlərində iştirakla əlaqədar fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Kitabxanaya baş çəkmək (respondentin kitabxana ilə əlaqəli dəqiq fəaliyyəti məruzə etmədiyi hallar nəzərdə tutulur)
İstisna olunur	İstisna olunur: - 811 Kütləvi mədəni tədbirlərdə və tamaşalarda iştirak - 812 Parklarda/bağlarda olmaq - 813 İdman tədbirlərində iştirak - Ev tapşırığını kitabxanada etmək (təsnifatın 62-ci bölməsi üzrə fəaliyyətlər) - Kitabxanada oxumaq (təsnifatın 841-ci qrupu üzrə fəaliyyətlər)

Nümunələr	Nümunələr: - Kitabxanaya getmək
82	Mədəni tədbirlərdə iştirak, hobbilər, oyunlar və sair əyləncə fəaliyyətləri
İzah	Bu fəaliyyətlər şəxsi istifadə və ya başqalarının istehlakı üçün məhsul istehsalına və ya xidmətlərin göstərilməsinə səbəb olmayan, incəsənətdə, musiqidə, teatrda, rəqsdə, hobbilərdə (poçt markaları, sikkələr, kolleksiya kartları toplamaq kimi); hesablama texnikasında, proqramlaşdırmada; oyunlar oynamaqda aktiv iştiraka aid edilir.
Daxildir	Daxildir: - 821 Təsviri incəsənət, ədəbi və səhnə sənətləri (hobbi kimi) - 822 Hobbilər - 823 Oyunlar və sair əyləncələr - 829 Mədəni tədbirlərdə iştirak, hobbilər, oyunlarla əlaqəli sair fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 81 Mədəni, əyləncəli və idman tədbirlərində/məkanlarında iştirak etmək/onlara baş çəkmək - 83 İdmanla məşğul olmaq və məşq etmək və bununla əlaqədar fəaliyyətlər - 84 Kütləvi informasiya vasitələrindən istifadə - 85 İstirahət və dincəlməklə əlaqədar fəaliyyətlər - 86 Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar yola sərf edilən vaxt - 89 Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar digər fəaliyyətlər - Mədəniyyət, asudə vaxt, idman və s. ilə əlaqəli kurslar (təsnifatın 630-cu qrupu üzrə fəaliyyətlər) - Ödəniş və mənfəət üçün icra edilən fəaliyyətlər (təsnifatın 1-ci əsas bölməsi üzrə fəaliyyətlər) - Könüllü icra edilən fəaliyyətlər (təsnifatın 5-ci əsas bölməsi üzrə fəaliyyətlər), dərstdən kənar fəaliyyətlər (təsnifatın 612-ci qrupu üzrə fəaliyyətlər), əlavə təhsil (təsnifatın 630-cu qrupu üzrə fəaliyyətlər)
821	Təsviri incəsənət, ədəbi və səhnə sənətləri (hobbi kimi)
İzah	Başqalarının istehlakı üçün nəzərdə tutulmayan təsviri incəsənət, ədəbi və səhnə sənətlərində aktiv iştiraka aid edilir.
Daxildir	Daxildir: - Təsviri incəsənət, o cümlədən: boyama, fotoqrafiya, heykəltəraşlıq, dulmuşçuluq/keramika, rəsmxət, qrafika - Ədəbi sənətlər, o cümlədən: romanlar, şerlər, şəxsi günlük/jurnal, sair yazılar (məktublar deyil) yazmaq - Auditoriya qarşısında icra üçün nəzərdə tutulmayan səhnə sənətləri (rəqs, musiqi, dram): - Rəqs və xoreoqrafiyada aktiv iştirak - Musiqi alətində ifa etmək (o cümlədən təcrübədən keçirmək, fit səsi çıxarmaq), qrupda ifa etmək: kapella/xor qrupunda oxumaq, karaoke/videooke oxumaq
İstisna olunur	İstisna olunur: - 523 Mədəniyyət, əyləncə və idman sahələrində haqqı ödənilməyən könüllü fəaliyyətlər - 822 Hobbilər - 823 Oyunlar və sair əyləncələr

	- İctimai istehlak və ya səhnə üçün bədii fəaliyyətlərdə iştirak
Nümunələr	Nümunələr: - Hobbi olaraq əsər boyamaq - Əyləncə üçün şəkillər çəkmək
822	Hobbilər
İzah	Şəxsi istifadə və ya satış üçün məhsulların və ya xidmətlərin istehsalı ilə nəticələnməsi nəzərdə tutulmayan hobbilərle məşğuliyyətə aid edilir.
Daxildir	Daxildir: - Poçt markaları, sikkələr, kolleksiya kartları və s. toplamaq - Hobbi olaraq avtomobillərin üzərində boyama işlərinin görülməsi - Hobbi olaraq hesablama texnikası, proqramlaşdırma ilə məşğul olmaq - Hobbi olaraq dülgərlik və ağac emalı ilə məşğul olmaq - İstirahət məqsədləri üçün balıqçılıqla/ovçuluqla məşğul olmaq
İstisna olunur	İstisna olunur: - 213 Şəxsi son istifadə üçün heyvanların ovlanması, tutulması və heyvan dərisinin istehsalı - 216 Şəxsi son istifadə üçün balıq ovu məhsullarının istehsalı - 821 Təsviri incəsənət, ədəbi və səhnə sənətləri (hobbi kimi) - 823 Oyunlar və sair əyləncələr - Göstərilən xidmətlər və ya istehsal edilən və satılan məhsullar baxımından gəlir yaradan hobbilər (təsnifatın 1-ci əsas bölməsi üzrə fəaliyyətlər) - Mədəniyyət, asudə vaxt, idman və s. ilə əlaqəli kurslarda təhsil almaq (təsnifatın 630-cu qrupu üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr: - Poçt markaları toplamaq - Avtomobilin üzərində boyama işləri görmək (təsnifatın 333-cü qrupu üzrə fəaliyyətlərdən fərqli)
823	Oyunlar və sair əyləncələr
İzah	Video oyunlar da daxil olmaqla, istənilən bir oyun oynamağa aid edilir.
Daxildir	Daxildir: - Tək adamlıq oyunlar, o cümlədən: gəlinciklərlə, oyuncaqlarla və s. ilə oynamaq; krossvord doldurmaq, tək adamlıq kart oyunu oynamaq, tapmacalar tapmaq və s. - Kart oyunu, masa oyunları, o cümlədən ürəklər, bric və s. kimi kart oyunları oynamaq - Domino, şahmat, dama, nərd, "Monopoliya" və s. kimi masa oyunları oynamaq - Oyunlar üzərində mərc etmək - Kompüter oyunları (o cümlədən arkada və video oyunlar) - Sosial/qrup oyunları, o cümlədən: "gizlənpaç" və s. - Qumar oynamaq - Loto və bənzər oyunlar oynamaq - Mərc oyunlarında (at yarışı və s.) iştirak etmək - Kazino oyunları oynamaq - Gözləmək də daxil olmaqla loto, lotereya biletlərinin alınması - Onlayn qumar oynamaq
İstisna olunur	İstisna olunur: - 821 Təsviri incəsənət, ədəbi və səhnə sənətləri (hobbi kimi) - 822 Hobbilər - Ev heyvanları ilə oynamaq (təsnifatın 36-cı bölməsi üzrə fəaliyyətlər)

Nümunələr	Nümunələr: - Video oyunlar oynamaq - Mobil telefonda oyunlar oynamaq - Qumar oynamaq
829	Mədəni tədbirlərdə iştirak, hobbilər, oyunlarla əlaqəli sair fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən mədəni tədbirlərdə iştirak, hobbilər, oyunlarla əlaqəli sair fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Vitrin “alış-veriş” (hər hansı bir konkret mal almaq niyyəti olmadan mağazaları, bazarları və s. gəzmək)
İstisna olunur:	İstisna olunur: - 821 Təsviri incəsənət, ədəbi və səhnə sənətləri (hobbi kimi) - 822 Hobbilər - 823 Oyunlar və sair əyləncələr
Nümunələr	Nümunələr: - Vitrin “alış-veriş”
83	İdmanla məşğul olmaq və məşq etmək və bununla əlaqədar fəaliyyətlər
İzah	İdmanla məşğul olmaq və məşq etməyə aid edilir. Məşqçilik və təlim fəaliyyəti iş kimi nəzərdə tutulur və ödənişli olub-olmamasından və kimin üçün icra edilməsindən asılı olaraq 1-ci, 4-cü və ya 5-ci əsas bölmələrdə təsnifləşdirilməlidir.
Daxildir	Daxildir: - 831 İdmanla məşğul olmaq - 832 Məşq etmək
İstisna olunur	İstisna olunur: - 213 Şəxsi son istifadə üçün heyvanların ovlanması, tutulması və heyvan dərisinin istehsalı - 216 Şəxsi son istifadə üçün balıq ovu məhsullarının istehsalı - 523 Mədəniyyət, əyləncə və idman sahələrində haqqı ödənilməyən könüllü fəaliyyətlər - 81 Mədəni, əyləncəli və idman tədbirlərində/məkanlarında iştirak etmək/onlara baş çəkmək - 82 Mədəni tədbirlərdə iştirak, hobbilər, oyunlar və sair əyləncə fəaliyyətləri - 84 Kütləvi informasiya vasitələrindən istifadə - 85 İstirahət və dincəlməklə əlaqədar fəaliyyətlər - 86 Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar yola sərf edilən vaxt - 89 Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar digər fəaliyyətlər
831	İdmanla məşğul olmaq
İzah	İdmanla məşğul olmağa aid edilir.
Daxildir	Daxildir: - Açıq havada və qapalı məkanda idman növləri - Top oyunları, fərdi idman növləri, o cümlədən: böyük tennis, masaüstü tennis, skvoş, raketbol, qolf, bouling və s. - Top oyunları, komanda idman növləri, o cümlədən: basketbol, futbol, Amerikan futbolu, Avstraliya futbolu, voleybol, xokkey, reqbi və s. - Yaxın təmas idman növləri, o cümlədən: cüdo, taekvando, karate, güləş, boks

İstisna olunur	İstisna olunur: - 213 Şəxsi son istifadə üçün heyvanların ovlanması, tutulması və heyvan dərisinin istehsalı - 216 Şəxsi son istifadə üçün balıq ovu məhsullarının istehsalı - 832 Məşq etmək
Nümunələr	Nümunələr: - Futbol oynamaq - Masaüstü tennis oynamaq
832	Məşq etmək
İzah	Sağlamlıq üçün məşq etməyə aid edilir.
Daxildir	Daxildir: - Gəzinti və təbiət gəzintisi: idman yerişi və qaçış - Velosiped sürmə, konki sürmə, skeytbord sürmə - Üzgüçülük, sörfinq - Xizək sürmə, buz üzərində konki sürmə - Aerobika, yoqa, ağırlıq qaldırma və sair fitnes proqramları, o cümlədən: gimnastika, tae-bo - Kollektiv məşqlər, kungfu, tayci
İstisna olunur	İstisna olunur: - 831 İdmanla məşğul olmaq - Konkret məqsədlər üçün gəzintilər istisna edilir (ofisədək gəzinti 182 - İşə gedib-gəlmə üzrə təsnifləşdirilməlidir)
Nümunələr	Nümunələr: - Qaçmaq - Məşq üçün gəzmək - İdman zalına getmək - Zumbanı təcrübədən keçirmək
84	Kütləvi informasiya vasitələrindən istifadə
İzah	Kütləvi informasiya vasitələrinin istifadəsinə aid edilir (iş və ya öyrənmə ilə əlaqəli deyil).
Daxildir	Daxildir: - 841 Asudə vaxtda oxumaq - 842 Televiziya və video izləmək/qulaq asmaq - 843 Radio və səs cihazlarına qulaq asmaq - 849 Kütləvi informasiya vasitələrindən istifadə ilə əlaqədar sair fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 81 Mədəni, əyləncəli və idman tədbirlərində/məkanlarında iştirak etmək/onlara baş çəkmək - 82 Mədəni tədbirlərdə iştirak, hobbilər, oyunlar və sair əyləncə fəaliyyətləri - 83 İdmanla məşğul olmaq və məşq etmək və bununla əlaqədar fəaliyyətlər - 85 İstirahət və dincəlməklə əlaqədar fəaliyyətlər - 86 Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar yola sərf edilən vaxt - 89 Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar digər fəaliyyətlər
841	Asudə vaxtda oxumaq
İzah	Asudə vaxtda oxumağa aid edilir (çap və ya elektron formada).
Daxildir	Daxildir: - Kitabların oxunması (çap və ya elektron formada).

	- Dövri nəşrlərin, o cümlədən qəzetlərin, jurnalların, xəbər jurnallarının, bülletenlərin oxunması - Sair xüsusi materialların oxunması
İstisna olunur	İstisna olunur: - Şəxsi məktubun oxunması (təsnifatın 713-cü qrupu üzrə fəaliyyətlər) - Ofisdən gələn məktubun oxunması (təsnifatın 1-ci əsas bölməsi üzrə fəaliyyətlər)
Nümunələr	Nümunələr: - Kitab oxumaq - "Facebook"da məqalə oxumaq - Asudə vaxtda roman/poema oxumaq - Veb sayt/bloq oxumaq
842	Televiziya və video izləmək/qulaq asmaq
İzah	Televiziya və radio izləməyə/qulaq asmağa aid edilir.
Daxildir	Daxildir: - Hər hansı İKT cihazında (TV, telefon, kompüter) televiziya izləmək/qulaq asmaq - Televiziya izləmək/qulaq asmaq - Televiziya izləmək/qulaq asmaq (müntəzəm proqramlara) - Televiziya izləmək/qulaq asmaq (vaxtı dəyişən proqramlara) - Televiziya izləmək/qulaq asmaq ilə əlaqəli sair xüsusi fəaliyyətlər - Hər hansı İKT cihazında video proqramlar izləmək/qulaq asmaq - Qeyd: Video informasiya vasitələrinə video kaset yazıcılar (VCR), video kompakt disk (VCD), rəqəmsal video disk oxuyucular (DVD) və kompüter kimi sair İKT cihazları aiddir - İcarəyə götürülmüş/alınmış filmləri izləmək/qulaq asmaq - Filmlərdən başqa icarəyə götürülmüş/alınmış video proqramlar izləmək/qulaq asmaq - Video proqramlar izləmək/qulaq asmaq ilə əlaqəli sair konkret fəaliyyətlər - Qeyd: İş fəaliyyəti və öyrənmə ilə əlaqəli televiziya və radio izlənməsi/qulaq asılması 1-6 əsas bölmələrində kodlaşdırılır.
İstisna olunur:	İstisna olunur: - 843 Radio və səs cihazlarına qulaq asmaq - 614 Distant təhsil (video, audio, onlayn) kursu üzrə sərbəst iş
Nümunələr:	Nümunələr: - "Youtube"da video izləmək - TV izləmək - Film izləmək
843	Radio və səs cihazlarına qulaq asmaq
İzah	Radio və səs cihazlarına qulaq asmağa aid edilir.
Daxildir	Daxildir: - Hər hansı İKT cihazında radio proqramlara qulaq asmaq - Sair səs informasiya vasitələrinə qulaq asmaq, o cümlədən: lentə alınmış musiqiyə qulaq asmaq, audiokitablara qulaq asmaq - Qeyd: Audio daşıyıcılara kompakt disk (CD), lentlər (maqnitofon), səs yazanlar, MP3 pleyerlər, podkastlar aiddir - Qeyd: İş fəaliyyəti və öyrənmə ilə əlaqəli radio və digər səs cihazlarına qulaq asılması 1-6 əsas bölmələrində kodlaşdırılır.
İstisna olunur	İstisna olunur: - 842 Televiziya və video izləmək/qulaq asmaq

	- 614 Distant təhsil (video, audio, onlayn) kursu üzrə sərbəst iş
Nümunələr	Nümunələr: - Radioya qulaq asmaq - Musiqiyə qulaq asmaq
849	Kütləvi informasiya vasitələrindən istifadə ilə əlaqədar sair fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən kütləvi informasiya vasitələrindən istifadə ilə əlaqədar sair fəaliyyətlərə aid edilir.
Daxildir:	Daxildir: - Respondent İKT cihazı vasitəsilə həyata keçirdiyi fəaliyyətlər haqqında məlumat vermədikdə artıq fəaliyyət kimi İKT-nin istifadəsi
İstisna olunur:	İstisna olunur: - 614 Distant təhsil (video, audio, onlayn) kursu üzrə sərbəst iş - 841 Asudə vaxtda oxumaq - 842 Televiziya və video izləmək/qulaq asmaq - 843 Radio və səs cihazlarına qulaq asmaq
Nümunələr:	Nümunələr: - Kompüterdə vaxt keçirmək
85	İstirahət və dincəlməklə əlaqədar fəaliyyətlər
İzah	850-ci qrupa bax.
850	İstirahət və dincəlməklə əlaqədar fəaliyyətlər
İzah	İstirahət və dincəlməklə əlaqədar fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - İstirahət etmək, dincəlmək - Siqaret çəkmək - Düşünmək və s.
İstisna olunur	İstisna olunur: - 74 Dini fəaliyyətlər
Nümunələr	Nümunələr: - Siqaret çəkmək - İstirahət etmək
86	Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar yola sərf edilən vaxt
İzah	860-cı qrupa bax.
860	Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar yola sərf edilən vaxt
İzah	Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar yola sərf edilən vaxta aid edilir.
Daxildir	Daxildir: - Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar məkanlara gedib-gəlmə, o cümlədən gözləmə vaxtı
İstisna olunur	İstisna olunur: - 75 Sosiallaşma və kommunikasiya, ictimai tədbirlərdə iştirak, dini fəaliyyətlə əlaqədar yola sərf edilən vaxt
Nümunələr	Nümunələr: - Futbol stadionuna avtomobillə getmək - İdman meydançasına piyada getmək

89	Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar digər fəaliyyətlər
İzah	890-cı qrupa bax.
890	Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar digər fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqəli sair fəaliyyətlərə aid edilir.
İstisna olunur	İstisna olunur: - 81 Mədəni, əyləncəli və idman tədbirlərində/məkanlarında iştirak etmək/onlara baş çəkmək - 82 Mədəni tədbirlərdə iştirak, hobbilər, oyunlar və sair əyləncə fəaliyyətləri - 83 İdmanla məşğul olmaq və məşq etmək və bununla əlaqədar fəaliyyətlər - 84 Kütləvi informasiya vasitələrindən istifadə - 85 İstirahət və dincəlməklə əlaqədar fəaliyyətlər - 86 Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar yola sərf edilən vaxt
9	Özünəqulluq və xidmət
İzah	Yatmaq, yemək və s. kimi insan üçün zəruri olan bioloji ehtiyaclarla əlaqəli fəaliyyətlərə aid edilir. Bu qrupa öz şəxsi və tibbi qulluğunu yerinə yetirmək və ya bu cür qulluq növünün qəbul edilməsi daxildir.
Daxildir	Daxildir: - 91 Yuxu və bununla əlaqədar fəaliyyətlər - 92 Yemək və içmək - 93 Şəxsi gigiyena və özünə qulluq etmək - 94 Digərlərindən şəxsi və tibbi qulluğun qəbul edilməsi - 95 Özünəqulluq və xidmətlə əlaqədar yola sərf edilən vaxt - 99 Sair özünəqulluq və xidmət fəaliyyətləri
İstisna olunur	İstisna olunur: - Dini fəaliyyətlər (təsnifatın 74-cü bölməsi üzrə fəaliyyətlər) - İstirahət etmək, dincəlmək (təsnifatın 85-ci bölməsi üzrə fəaliyyətlər)
91	Yuxu və bununla əlaqədar fəaliyyətlər
İzah	Başqa bir fəaliyyət olmadığı halda və yuxu gəlməyəndə, gecə və ya gündüz yatmağa, yatmadan əvvəl və sonra yataqda keçirilən vaxta aid edilir.
Daxildir	Daxildir: - 911 Gecə yuxusu/əsas yuxu - 912 Təsadüfi yuxu/mürgü - 913 Yuxusuzluq - 919 Sair yuxu və əlaqədar fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 85 İstirahət və dincəlməklə əlaqədar fəaliyyətlər - 92 Yemək və içmək - 93 Şəxsi gigiyena və özünə qulluq etmək - 94 Digərlərindən şəxsi və tibbi qulluğun qəbul edilməsi - 95 Özünəqulluq və xidmətlə əlaqədar yola sərf edilən vaxt - 99 Sair özünəqulluq və xidmət fəaliyyətləri

911	Gecə yuxusu/əsas yuxu
İzah	Gün ərzində ən uzun yuxuya aid edilir; gecə və ya gündüz baş verə bilər.
Daxildir	Daxildir: - Gün ərzində ən uzun yuxu; gecə və ya gündüz baş verə bilər. - Digər fəaliyyətlər göstərilmədiyi halda yatmadan əvvəl və sonra yataqda keçirilən vaxt
İstisna olunur	İstisna olunur: - 912 Təsadüfi yuxu/mürgü
Nümunələr	Nümunələr: - Yatmaq - Valideynin oyatmasına baxmayaraq, hələ də yataqda olmaq - Yuxuya getməyi gözləmək - Gecə yatağını dəyişdirmək (bir yataqdan digər yatağa) - Oyandıqdan sonra hələ də yataqda olmaq
912	Təsadüfi yuxu/mürgü
İzah	Daha qısa yuxu müddətlərinə aid edilir; gecə və ya gündüz baş verə bilər.
Daxildir	Daxildir: Digər fəaliyyətlər göstərilmədiyi halda yatmadan əvvəl və sonra yataqda keçirilən vaxt
İstisna olunur	İstisna olunur: - 911 Gecə yuxusu/əsas yuxu
Nümunələr	Nümunələr: - Divanda yuxuya getmək - Mürgüləmək
913	Yuxusuzluq
İzah	Yuxuya gedə bilməməyə aid edilir.
Daxildir	Daxildir: - Yata bilməmək
İstisna olunur	İstisna olunur: - 911 Gecə yuxusu/əsas yuxu - 912 Təsadüfi yuxu/mürgü
Nümunələr	Nümunələr: - Yatmağa çalışmaq, lakin yata bilməmək - Gecə yata bilmədən oyaq şəkildə yataqda uzanmaq
919	Sair yuxu və əlaqədar fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən sair yuxu və əlaqədar fəaliyyətlər aid edilir.
İstisna olunur	İstisna olunur: - 911 Gecə yuxusu/əsas yuxu - 912 Təsadüfi yuxu/mürgü - 913 Yuxusuzluq
92	Yemək və içmək
İzah	Məkindən asılı olmayaraq yemək yeməyə və içki içilməyə aid edilir
Daxildir	Daxildir: - 921 Yemək yemək/qəlyanaltı etmək - 922 Yemək və ya qəlyanaltı olmadan içki içmək
İstisna olunur	İstisna olunur: - 311 Yemək və qəlyanaltıların hazırlanması

	- 312 Yemək və qəlyanaltıların süfrəyə verilməsi - 91 Yuxu və bununla əlaqədar fəaliyyətlər - 93 Şəxsi gigiyena və özünə qulluq etmə - 94 Digərlərindən şəxsi və tibbi qulluğun qəbul edilməsi - 95 Özünəqulluq və xidmətlə əlaqədar yola sərf edilən vaxt - 99 Sair özünəqulluq və xidmət fəaliyyətləri
921	Yemək yemək/qəlyanaltı etmək
İzah	Yemək yeməyə/qəlyanaltı etməyə aid edilir (o cümlədən yemək/qəlyanaltı ilə qəbul edilən içkilər)
Daxildir	Daxildir: - Yemək yemək/qəlyanaltı etmək, o cümlədən içki içmək
İstisna olunur	İstisna olunur: - 922 Yemək və ya qəlyanaltı olmadan içki içmək - 31 Qidaların, yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli işlər
Nümunələr	Nümunələr: - Qəlyanaltı, dondurma, şirniyyat və s. yemək - Səhər yeməyi yemək - Desert yemək - Nahar yeməyi yemək - Nahar yeməyinin evdə, işdə, restoranda, səfər ərzində və s. yemək - Şam yeməyini yemək - Pizza yemək - Sendviç yemək - Hazır qida məhsulları (fast food) yemək
922	Yemək və ya qəlyanaltı olmadan içki içmək
İzah	Yalnız içki içilməsinə aid edilir.
Daxildir	Daxildir: İstənilən içki, məsələn: - Qəhvə - Çay - Pivə - Şərab - Meyvə şirəsi
İstisna olunur	İstisna olunur: - 921 Yemək yemək/qəlyanaltı etmək - 31 Qidaların, yeməklərin hazırlanması və bu sahə ilə əlaqəli işlər
Nümunələr	Nümunələr: - Qəhvə, çay, meyvə şirəsi içmək - Pivə içmək - Şərab içmək
93	Şəxsi gigiyena və özünə qulluq etmə
İzah	Başqa birinə həvalə edilə bilməyən və ev təsərrüfatı istehsalına daxil edilməyən insanın özünün şəxsi xidmətlərinə aid edilir.
Daxildir:	Daxildir: - 931 Şəxsi gigiyena və özünə qulluq etmə - 932 Özünə tibbi qulluq - 939 Şəxsi gigiyena və özünə qulluq etmə ilə əlaqədar sair fəaliyyətlər
İstisna olunur:	İstisna olunur: - 91 Yuxu və bununla əlaqədar fəaliyyətlər

	- 92 Yemək və içmək - 94 Digərlərindən şəxsi və tibbi qulluğun qəbul edilməsi - 95 Özünəqulluq və xidmətlə əlaqədar yola sərf edilən vaxt - 99 Sair özünəqulluq və xidmət fəaliyyətləri
931	Şəxsi gigiyena və özünə qulluq etmə
İzah	Şəxsi gigiyena və özünə qulluğu etmə üzrə fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Yuyunma, duş qəbul etmə, vannada çimmək, dişlərin fırçalanması kimi şəxsi/özel fəaliyyətlər - Saç daramaq, paltar geyinmək/dəyişmək, makiyaj etmək, tərəş olmaq, dırnaq tutmaq kimi özünə qulluq
İstisna olunur	İstisna olunur: - 4 Ev təsərrüfatı və ailə üzvləri üçün haqqı ödənilməyən qulluq xidmətləri - 932 Özünə tibbi qulluq
Nümunələr	Nümunələr: - Duş qəbul etmək - Günəşdən qoruyucu krem çəkmək - Ziyafət üçün geyinmək - Hamamda/saunada vanna qəbul etmək - Məktəb və ya iş üçün geyinmək - Eynəyi/gözlüyü təmizləmək - Kontakt linza taxmaq - Saç düzəltmək
932	Özünə tibbi qulluq
İzah	Özünə tibbi qulluğa aid edilir.
Daxildir	Daxildir: - Qan təzyiqinin, şəkərin səviyyəsinin yoxlanılmasına, evdə müayinə testlərinin və s. tətbiq edilməsinə, yara müalicəsi, insulin inyeksiyası və bronxial astma xəstəliyinə qarşı aerosolun qəbul edilməsi daxil olmaqla, dərman qəbul edilməsi - Yataqda xəstə olma/təyin edilmiş yataq rejimi, sağalma, reabilitasiya istirahəti
İstisna olunur	İstisna olunur: - 931 Şəxsi gigiyena və özünə qulluq etmə
Nümunələr	Nümunələr: - Bronxial astma xəstəliyinə qarşı aerosol istifadə etmək - Yataqda xəstə olmaq - Təkbaşına arı sancmasını müalicə etmək - Dərman hazırlamaq və qəbul etmək
939	Şəxsi gigiyena və özünə qulluq etmə ilə əlaqədar sair fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən şəxsi gigiyena və özünə qulluqla əlaqədar sair fəaliyyətlərə aid edilir.
İstisna olunur	İstisna olunur: - 931 Şəxsi gigiyena və özünə qulluq etmə - 932 Özünə tibbi qulluq
94	Digərlərindən şəxsi və tibbi qulluğun qəbul edilməsi
İzah	Başqa birinə həvalə edilə bilməyən və ev təsərrüfatı istehsalına daxil edilməyən digərlərindən şəxsi qulluğun qəbul edilməsinə aid edilir.

Daxildir	Daxildir: - 941 Digərlərindən şəxsi qulluğun qəbul edilməsi - 942 Digərlərindən tibbi qulluğun qəbul edilməsi - 949 Şəxsi və tibbi qulluğun qəbul edilməsi ilə əlaqədar sair fəaliyyətlər
İstisna olunur	İstisna olunur: - 91 Yuxu və bununla əlaqədar fəaliyyətlər - 92 Yemək və içmək - 93 Şəxsi gigiyena və özünə qulluq etmə - 95 Özünəqulluq və xidmətlə əlaqədar yola sərf edilən vaxt - 99 Sair özünəqulluq və xidmət fəaliyyətləri
941	Digərlərindən şəxsi qulluğun qəbul edilməsi
İzah	Ev təsərrüfatının digər üzvlərindən və ya bərbər və s. kimi şəxsi qulluq təminatçılarından qəbul edilmiş şəxsi qulluq üzrə fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Ev təsərrüfatı üzvlərindən şəxsi qulluğun qəbul edilməsi - Saç kəsimi və ya saç düzümü, manikür, pedikür, masaj və s. kimi şəxsi qulluq üzrə saç salonlarına, gözəllik salonlarına, bərbərxanaya baş çəkmək
İstisna olunur	İstisna olunur: - 942 Digərlərindən tibbi qulluğun qəbul edilməsi
Nümunələr	Nümunələr: - Saç kəsdirmək - Masaj üçün gözləmək - Dırnaq düzəltmə - Epilyasiya etmə - Bərbərə baş çəkmək - Şəxsi gigiyena, geyinmək, duş almaq və s. üçün yardım qəbul etmək
942	Digərlərindən tibbi qulluğun qəbul edilməsi
İzah	Ev təsərrüfatının digər üzvlərindən və ya həkim, stomatoloq və s. kimi şəxsi qulluq təminatçılarından qəbul edilmiş səhiyyə və ya tibbi qulluq üzrə fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Ev təsərrüfatı üzvlərindən tibbi qulluğun qəbul edilməsi - Həkimə, stomatoloqa, alternativ qulluq üzrə səhiyyə işçisinə, terapevtə baş çəkmək
İstisna olunur	İstisna olunur: - 941 Digərlərindən şəxsi qulluğun qəbul edilməsi
Nümunələr	Nümunələr: - Həkimə baş çəkmək - Fizioterapevtə evdə tibbi qulluğu qəbul etmək - Həkim kabinetində həkim gözləmək - Arı sancmasından sonra müalicə almaq
949	Şəxsi və tibbi qulluğun qəbul edilməsi ilə əlaqədar sair fəaliyyətlər
İzah	Digər qruplara daxil edilməyən şəxsi və tibbi qulluğun digərlərindən qəbul edilməsi ilə əlaqəli sair fəaliyyətlərə aid edilir.
İstisna olunur	İstisna olunur: - 941 Digərlərindən şəxsi qulluğun qəbul edilməsi - 942 Digərlərindən tibbi qulluğun qəbul edilməsi
95	Özünəqulluq və xidmətlə əlaqədar yola sərf edilən vaxt

İzah	950-ci qrupa bax.
950	Özünəqulluq və xidmətlə əlaqədar yola sərf edilən vaxt
İzah	Özünə qulluq və xidmətlə əlaqədar yola sərf edilən vaxtla bağlı fəaliyyətlərə aid edilir.
Daxildir	Daxildir: - Şəxsi qulluq və xidmət məkanlarına gedib-gəlmə, o cümlədən gözləmə vaxtı - Məkanlara avtomobil sürmək
İstisna olunur	İstisna olunur: - 86 Mədəniyyət, asudə vaxt, kütləvi informasiya vasitələri və idmanla əlaqədar yola sərf edilən vaxt
Nümunələr	Nümunələr: - Gözəllik salonuna avtomobil sürmək
99	Sair özünəqulluq və xidmət fəaliyyətləri
İzah	990-cı qrupa bax.
990	Sair özünəqulluq və xidmət fəaliyyətləri
İzah	Digər qruplara daxil edilməyən özünə qulluq və xidmət fəaliyyətlərinə aid edilir.
İstisna olunur	İstisna olunur: - 91 Yuxu və bununla əlaqədar fəaliyyətlər - 92 Yemək və içmək - 93 Şəxsi gigiyena və özünə qulluq etmə - 94 Digərlərindən şəxsi və tibbi qulluğun qəbul edilməsi - 95 Özünəqulluq və xidmətlə əlaqədar yola sərf edilən vaxt

Mündəricat

Giriş.....	3
Vaxtdan istifadə statistikasını üçün fəaliyyətlərin təsnifatı.....	7
Vaxtdan istifadə statistikasını üçün fəaliyyətlərin təsnifatına dair izahlı qeydlər.....	19

Qeydlər üçün

Qeydlər üçün

Format 70x100 1/16
Həcmi 7,5 c.v.
Tiraj 80 nüsxə

“NARINCI NƏŞRİYYAT EVİ” MMC